

3309_Az_Əyani_Yekun imtahan testinin sualları

Fənn : 3309 Sosial normativ və indiqatorlar

1 Sosial zəmanətlər sistemi

- ☐ Bəzi vətəndaşlara onların əmək nailiyyətlərini nəzərə almarla və ehtiyacı olmasını yoxlamarla sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- ☒ Bütün vətəndaşlara onların əmək nailiyyətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- ☐ Bütün vətəndaşlara onların əmək nailiyyətlərini nəzərə almarla və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- ☐ Bütün vətəndaşlara onların əmək nailiyyətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamarla sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir
- ☐ Bəzi vətəndaşlara onların əmək nailiyyətlərini nəzərə almadan və ehtiyacı olmasını yoxlamadan sosial əhəmiyyətli rifah və xidmətlərin təklif edilməsidir

2 Normativlərin tərbiri prosesinin əsas mərhələləri:

- ☐ Metodiki mərhələ, hesablama mərhələsi, nəzarət mərhələsi
- ☒ Metodiki mərhələ, hesablama mərhələsi, təşkilati mərhələ
- ☐ Texniki mərhələ, təşkilati mərhələ, nəzarət mərhələsi
- ☐ Hesablama mərhələsi, təşkilati mərhələ
- ☐ Metodiki mərhələ, təşkilati mərhələ, hesablama mərhələsi, nəzarət mərhələsi

3 Normativləri funksional təyinatına görə belə bölmək olar:

- ☐ İstehsal, satış
- ☒ İstehsal, sosial, texniki-irtisadi
- ☐ Sosial, istehsal, satış
- ☐ Texniki-irtisadi, təşkilati, sosial
- ☐ İstehsal, satış, istehlak

4 Vətəndaşların Konstitusiyada nəzərdə tutulan sosial zəmanət sahəsində hüquqlarının təmin edilməsi vasitəsi:

- ☐ Sığorta
- ☒ Sosial standartlar
- ☐ Pensiya
- ☐ Sosial transferlər
- ☐ Gəlirlər

5 Minimal zəruri qida məhsulları dəstinə daxil deyil:

- ☐ Yumurta
- ☒ Müxtəlif növ turşular
- ☐ Çörək və çörək məmulatları
- ☐ Ət və ət məhsulları
- ☐ Süd və süd məhsulları

6 Əlavə təhsil hesab olunmur:

- ☐ Yaşlıların təhsili

- ☒ Evdə təhsil
- ☐ İxtisasartırma
- ☐ Stajkeçmə və kadrların təkmilləşdirilməsi
- ☐ Təkrar ali təhsil və orta ixtisas təhsili

7 Sosial texnologiyalara aid deyil:

- ☐ Sosial proqnozlaşdırma
- ☒ Sosial status
- ☐ Sosial lahiyələşdirmə
- ☐ Sosial müdafiə
- ☐ Sosial iş

8 İstehlak zənbillərinin dəyəri əhalinin hansı qrupu üzrə hesablanır:

- ☐ 2 yaş-cins qrupu üzrə
- ☒ 7 yaş-cins qrupu üzrə
- ☐ 2 yaş qrupu üzrə
- ☐ 4 yaş qrupu üzrə
- ☐ 4 yaş-cins qrupu üzrə

9 Sığorta edilənin hüquqlarına daxil deyil:

- ☐ Tibbi sığorta müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə nəzarət etmək
- ☒ Tibbi sığorta müqaviləsinin şərtlərini müəyyənləşdirmək
- ☐ Müvafiq qaydada tibbi sığorta-müqaviləsi bağlamaq
- ☐ Müvafiq qaydada tibbi sığorta-müqaviləsini ləğv etmək
- ☐ Tibbi sığorta təşkilatını sərbəst seçmək

10 Fizioloji tələbat diferensial olaraq asılı deyil:

- ☐ Sosial vəziyyətdən
- ☒ İqtisadi inkişafdan
- ☐ Şəraitdən
- ☐ Əmək məsrəfindən
- ☐ Maddi təminat səviyyəsindən

11 Təhsildə maddi – texniki baza təminatı normaları

- ☐ Hər şagird və tələbəyə düşən müxtəlif əyani vəsaitlər
- ☒ Hər şagird və tələbəyə düşən maliyyə vəsaiti
- ☐ Hər şagird və tələbəyə düşən sinif otaqları
- ☐ Hər şagird və tələbəyə düşən komputer texnikası
- ☐ Hər şagird və tələbəyə düşən komputer texnikası

12 Təhsil sahəsində normativlərə aid deyil:

- ☐ Yüksək ixtisaslı müəllim heyətinə tələbatın normativləri
- ☒ İstehsal gücü normativləri
- ☐ Maddi – texniki baza təminatı normaları
- ☐ Maliyyə normativləri

- ☐ Metodiki vəsaitlər, tədris metodiki təminat normativləri

13 Minimum istehlak norması deyil:

- ☐ Dərman məhsulları
☒ Müxtəlif növ ödənişlər
☐ Minimum yaşayış üçün lazım olan ərzaq məhsulları
☐ Minimum yaşayış üçün lazım olan qeyri - ərzaq məhsulları
☐ Minimum yaşayış üçün lazım olan xidmətlərin məcmuusu

14 Normativ göstəricilər deyil

- ☐ Məhsul çıxımını xarakterizə edən göstəricilər
☒ Statistik göstəricilər
☐ Xammal, materiallar
☐ Yanacaq-enerji ehtiyatları
☐ Texnoloji tullantıları və itkiləri, həmin ehtiyatlardan istehsalda istifadə dərəcələri

15 Məhsul vahidinə və ya iş vahidinə sərf edilən material ehtiyatları göstəriciləridir:

- ☐ Səmərəlilik
☒ Norma
☐ Normativ
☐ Standart
☐ Plan

16 Hər bir təhsil pilləsində və səviyyəsində təhsilənlərin təhsildə nailiyyətlərinin və təhsilverənlərin fəaliyyətinin qiymətləndirilməsi proseduru:

- ☐ Lisenziya
☒ Attestasiya
☐ Nostrifikasiya
☐ Akkreditasiya
☐ Monitoring

17 İnsanın mənəvi, fiziki və sosial tələbatlarının ödənmə dərəcəsini xarakterizə edən iqtisadi kateqoriya və sosial standartdır:

- ☐ Əhali gəlirləri
☒ Həyat səviyyəsi
☐ Təhsil
☐ Sosial müdafiə
☐ Sosial təminat

18 Texniki-iqtisadi normativlərə aiddir:

- ☐ Rəşional istehlak
☒ Xammal, yanacaq sərfi
☐ Transfərtlər, məcburi ehtiyatların həcmi
☐ Yaşayış minimumu, istehlak bədcəsi
☐ Atmosferə atılan zəhərləyici maddələrin həcmi

19 Həyat səviyyəsinin aşağı düşməsinə birbaşa şərait yaradan faktor deyil:

- ☐ Makrosəviyyədə – qlobal kataklizmlər
- ☒ Əməyin ödənilmə forması
- ☐ Makroiqtisadi səviyyə (xəstəlik, ölüm)
- ☐ Mikrosəviyyədə – ətraf aləmin çirklənməsi
- ☐ Kütləvi ixtişaşlar

20 Elmin normativ göstəricilərinə aid deyil:

- ☐ Elmi işçilərin sosial təminatı göstəriciləri
- ☒ Elmi-texniki prioritetlər
- ☐ Elmə qoyulan kapital qoyuluşunun ümumi daxili məhsulda həcmi
- ☐ Hər manat kapital qoyuluşunun verdiyi nəticə
- ☐ Elmi işçilərin sayı, maddi – texniki bazası normaları

21 İqtisadi normativ deyil:

- ☐ Bank normativləri-uçot stavkası
- ☒ İstehlak büdcəsi
- ☐ Vergilər
- ☐ Maliyyə normativləri
- ☐ Büdcəyə ödəmələr

22 İstehlak səbətlərinin struktur tərkibi neçə ildən bir yenidən baxılıb təsdiq edilir:

- ☐ 4 ildə bir dəfədən az olmayaraq
- ☒ 3 ildə bir dəfədən az olmayaraq
- ☐ 2 ildə bir dəfədən az olmayaraq
- ☐ İldə bir dəfədən az olmayaraq
- ☐ 5 ildə bir dəfədən az olmayaraq

23 2012-ci il üçün yaşayış minimumu ölkə üzrə hansı məbləğdə müəyyən edilmişdir?

- ☐ 85 manat
- ☒ 108 manat
- ☐ 115 manat
- ☐ 87 manat
- ☐ 116 manat

24 Minimum istehlak büdcəsindən istifadə edilmir:

- ☐ Əhalinin həyat səviyyəsində baş verəcək dəyişikliklərin proqnozlaşdırılmasında
- ☒ Əhali gəlirlərinin artırılmasında, məşğulluğun təmin olunmasında, əməyin qiymətləndirilməsində
- ☐ Aztəminatlı vətəndaşların müdafiəsinə yönəldilən ünvanlı sosial siyasətin aparılmasında
- ☐ İstehlak mallarının və xidmətlərin qiymətlərinin artması şəraitində vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində
- ☐ Əmək haqqının, pensiyaların, müavinətlərin, təqaüdlərin və digər sosial ödənclərin minimum məbləğinin müəyyən edilməsində

25 2012-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün hansı məbləğdə müəyyən edilmişdir?

- ☐ 115 manat
- ☒ 116 manat
- ☐ 87 manat
- ☐ 85 manat
- ☐ 108 manat

26 Kütləvi mədəniyyət müəssisələrinin dolayı maliyyələşdirilməsi özündə hansı istiqamətləri birləşdirir

- ☐ Əsaslı vəsait qoyuluşu, ana və uşaqların mühafizəsi, sanitar tədbirlərin reallaşdırılması
- ☒ Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri təşkilatlara, mədəniyyət xadimlərinə icarə haqqı və kommunal xidmətlərin ödənilməsi üzrə edilən güzəştlər, əmanətli və ya güzəştli kreditlərin verilməsi
- ☐ Mədəniyyət müəssisələrinə tətbiq olunan vergi güzəştləri, Nazirlər Komitəsinin rəyi, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetası
- ☐ Təşkilatlara, mədəniyyət xadimlərinə, gənc yaradıcılara qrantlar, vergilər, sosial müdafiə xərcləri, əmanətli və ya güzəştli kreditlərin verilməsi
- ☐ Dərnək rəhbərlərinin əmək müqavilələri, kadrlar uçotu üzrə sənədlər, üzvlük haqqı üzrə uçot jurnalı və üzvlük haqqının ödənilmə qəbzi, pullu dərnəklərin işi üzrə mədaxil və məxaric smetasının layihəsi

27 Transfert ödəmələrə aiddir

- ☐ Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- ☒ Bütçə hesabına dövlət tərəfindən maliyyələşdirilən xərclər
- ☐ İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri
- ☐ Sahibkarlıq fəaliyyəti hesabına formalaşan maliyyə mənbələri
- ☐ Oğurluq, nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən maliyyə mənbələri

28 Filips əyrisi infilyasiyanın hansı amillərdən asılılığına əsaslanır

- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturundan
- ☒ Infilyasiyanın gözlənilən səviyyəsindən, təklif «şokundan», işsizliyin təbii və cari səviyyəsi arasındakı fərqdən
- ☐ Infilyasiyanın gözlənilən səviyyəsindən
- ☐ Təklif «şokundan» və işsizliyin təbii, cari səviyyəsi arasındakı fərqdən
- ☐ Tələbat, onun ödənilmə dərəcəsi, istehlak səviyyəsi və quruluşundan

29 Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid deyildir:

- ☐ təhsildə varislik
- ☒ təhsil müəssisələrində dini və digər ictimai- siyasi təşkilatların fəaliyyətinə yol verilməsi.
- ☐ təhsilin fərdiləşdirilməsi
- ☐ pulsuz icbari ümumi orta təhsil almaq hüququna təminat verilməsi
- ☐ təhsilin dünyəvi xarakter daşması

30 Bu elmi-texniki məhsullar bazarının səmərəli fəaliyyətinə səbəb olan əsas istiqamətlərdən biri hesab olunur:

- ☐ elmi təşkilatların sayının artırılması
- ☒ marketing tədqiqatlarının həyata keçirilməsi
- ☐ elmi-texniki sahədə rəqabət
- ☐ elmi tədqiqatların dövlət nəzarətində olması
- ☐ elmi-texniki məhsullara tələbatın artırılması

31 Sağlamlığın iqtisadiyyatının iqtisadi əsaslarına aiddir

- ☐ sahibkarlıq
- ☒ Kapital qoyuluşu
- ☐ Pullu xidmətlər
- ☐ gəlirlər
- ☐ istehlak

32 Tibbi sığortanın təşkilinin əsas prinsiplərinə aiddir

- ☐ Maddi-texniki və dərman təminatı sisteminin təkmilləşdirilməsi, sığortalananların bərabər hüquqlarının təmin olunması və s.
- ☒ Əhalin tibbi sığorta proqramında iştirakı, sığortalananların bərabər hüquqlarının təmin olunması, tibbi-diaqnoz tik xidmətlərin pulsuz göstərilməsi
- ☐ Pasientlərin hüquqi təminatı, təcili tibbi yardımın yenidən təşkili
- ☐ Reabilitasiya yardımının təkmilləşdirilməsi
- ☐ İnformasiya təminatının işlənməsi və tibbi-diaqnoz tik xidmətlərin pulsuz göstərilməsi

33 Əhalinin 10000 nəfərinə görə şəhərlər üzrə neçə çarpayı əsas götürülür

- ☐ 70-80
- ☒ 110-130
- ☐ 100-110
- ☐ 90-100
- ☐ 80-90

34 Məcburi dövlət sosial sığorta haqqı ödəyiciləri:

- ☐ Özünü sosial sığortaədən şəxslər
- ☒ Özünü və ya başqasını sosial sığortaədən şəxslər
- ☐ Bütün işləyən şəxslər
- ☐ Pensiya alan şəxslər
- ☐ Başqasını sosial sığortaədən şəxslər

35 Məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslər:

- ☐ Hərbi qulluqçular
- ☒ Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları
- ☐ Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər;
- ☐ Xüsusi rütbəli şəxslər
- ☐ Fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər

36 Sosial partnyorluğun təmin olunduğu cəmiyyətdə ÜDM-da əmək haqqı neçə faiz təşkil edir?

- ☐ 35-40 %
- ☒ 55-60 %
- ☐ 45-50 %
- ☐ 50-55 %
- ☐ 65-70 %

37 2012-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün hansı məbləğdə müəyyən edilmişdir?

- ☐ 108 manat

- ☒ 84 manat
- ☐ 115 manat
- ☐ 116 manat
- ☐ 85 manat

38 2012-ci il üçün yaşayış minimumu uşaqlar üçün hansı məbləğdə müəyyən edilmişdir?

- ☐ 115 manat
- ☒ 87 manat
- ☐ 108 manat
- ☐ 85 manat
- ☐ 116 manat

39 İstehlak səbətinin strukturuna daxil deyil:

- ☐ Məalicə və istirahət xərcləri
- ☒ Həyətəyanı təsərrüfat xərcləri
- ☐ Ərzaq məhsulları xərcləri
- ☐ Mənzil və kommunal xidmətləri xərcləri
- ☐ Mebelə, qab-qacağa, mədəni və təsərrüfat mallarına çəkilən xərclər

40 İstehlak səbətinin formalaşdırılmasında normaları və normativləri müəyyənləşdirən dövlət orqanı:

- ☐ Azərbaycan Respublikası Milli Məclisi
- ☒ Azərbaycan Respublikasının Nazirlər Kabineti
- ☐ Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi Nazirliyi
- ☐ Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi
- ☐ Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

41 Miqrasiya siyasətinin əsas istiqamətlərinə daxil deyil:

- ☐ Miqrantların hüquqlarının müdafiəsi
- ☒ Qeyri-qanuni miqrantların vətəndaşlığının təmin olunması
- ☐ Miqrasiya proseslərindən ölkənin inkişafı üçün səmərəli istifadə olunması
- ☐ Miqrasiya proqramlarının və tədbirlərinin həyata keçirilməsində dövlətin və cəmiyyətin mənafeələrinin nəzərə alınması
- ☐ Miqrantların mövcud sosial-iqtisadi vəziyyətə adaptasiyasını sürətləndirən şəraitin yaradılması

42 Özünü təhsil yolu ilə biliklərə yiyələnmənin forması:

- ☐ Formal təhsil
- ☒ Qeyri-formal təhsil
- ☐ Informal təhsil
- ☐ Fərdi təhsil
- ☐ Evdə təhsil

43 Təhsil sistemi xidmətlərinə daxil edilmir:

- ☐ Əhaliyə avtomobil sürmək, informatika və hesablama texnikasının əsaslarını öyrədən kursların göstərdikləri xidmətlər
- ☒ Məktəbəqədər uşaq müəssisələrində işçilərə verilən yeməyə görə onların ödədiyi haqq, bu müəssisələrin saxlanması üçün müəssisə və idarələrin vəsaiti

- ☐ Məktəbəqədər tərbiyə sistemində uşaqların saxlanması üzrə xidmətlər və əlavə xidmətlərə görə əhali tərəfindən ödənilən haqq
- ☐ Məktəb, gimnaziya, litsey, digər orta təhsil müəssisəsinə və ali məktəblərə daxil olmaq, orada təhsil almaq və göstərilən əlavə xidmətlər üçün ödənilən haqq
- ☐ Ali məktəblərə, texnikumlara və peşə məktəblərinə daxil olmaq üçün pullu kursların göstərdiyi xidmətlər, xarici dillər kurslarında təhsil haqqı

44 Sanatoriya - kurort və sağlamlıq xidmətlərinə daxil edilmir:

- ☐ İstirahət edənlərin xahişi ilə nömrəyə televizor, soyuducu və əlavə rahatlıq yaradan digər cihazların gətirilməsi üzrə xidmətlərə görə əhalinin ödədiyi məbləğ
- ☒ İstirahət yerlərinə yollayışsız gələnlər fərdi evlərdə yaşayış otaqlarının kirayə verilməsi üzrə göstərilən və mənzil xidmətlərinin tərkibində uçota alınan xidmətlər
- ☐ Sanatoriya - kurort və sağlamlıq müəssisələrinə yollayışların qiyməti
- ☐ Yollayışın dəyərindən əlavə ödəniş üzrə istirahət edənlərə göstərilən əlavə xidmətlərə görə əhalinin ödədiyi məbləğ
- ☐ Stomatologiya, kosmetologiya, massaj və digər müalicə kabinetlərinin xidmətlərinə görə əhalinin ödədiyi məbləğ

45 Səhiyyə xidmətlərinə daxil edilmir:

- ☐ Fərdi qaydada tibb xidməti ilə məşğul olan fiziki şəxslərə əhali tərəfindən ödənilən məbləğ
- ☒ Baytarlıq xidmətləri
- ☐ Səhər poliklinikaları, stomatoloji, fizioterapiya, homeopatik poliklinikalar, kosmetologiya müalicəxanaları, diş protezi şöbələrinin fəaliyyəti
- ☐ Tibbi sürücülük komissiyaları, dezinfeksiya stansiyaları, sanitariya epidemiologiya müəssisələrinin şöbə və laboratoriyaları
- ☐ Tibbi-sağlamlaşdırma proseduralarının aparılması - massaj üzrə mütəxəssis hazırlayan pullu kurslar

46 Bədən tərbiyəsi və idman xidmətlərinə daxil edilmir:

- ☐ İdman-texnoloji avadanlıqlardan, idman geyim formasından istifadə etmək üçün və idman qurğularına gələnlərə göstərilən digər xidmətlərə görə əhali tərəfindən ödəmələr
- ☒ İdman-sağlamlaşdırma proseduralarının aparılması - massaj üzrə mütəxəssis hazırlayan pullu kurslar
- ☐ İdman qurğularında keçirilən idman yarışları, bayramları, idman tamaşa tədbirləri, təqvim və matç görüşləri üçün biletlərin dəyəri
- ☐ İdmanın növləri üzrə tədris qruplarında və komandalarda ümumi fiziki hazırlıq, sağlamlıq məktəblərində və klublarında məşğul olmaq üçün abonentlərin və birdəfəlik biletlərin dəyəri
- ☐ Kurslarda idman vərdişlərinin öyrənilməsi fiziki cəhətdən inkişaf etdirilməsi üzrə pullu qruplarda işləmək üçün bədən tərbiyəsi və idman təlimatçıların hazırlanması üzrə xidmətlər üçün ödəmələr

47 Turist-ekskursiya xidmətlərinə daxil edilmir:

- ☐ Xarici ölkələrə getmək üçün viza, pasport və başqa sənədlərin rəsmiləşdirilməsinə görə əhali tərəfindən ödənilən haqq
- ☒ Restoran, kafe, yeməxana və bufetlər tərəfindən ekskursiyaçı və turistlərə, habelə əhaliyə əlavə xidmətlərə görə əldə edilən və ictimai işə əmtəə dövrüyəsində nəzərə alınan gəlir
- ☐ Aşağıdakıları özündə birləşdirən turist marşrutları və ekskursiya xidmətləri üçün putyovkalara görə əhali tərəfindən ödənilən haqq, sənişin nəqliyyat xidmətləri, turist-məhmanxana komplekslərində, turizm mərkəzlərində, məhmanxanalarda, turist-bazalarda, pansionatlarda, kempinqlərdə yaşamaq və qidalanmaq, ekskursiya və turizm-sağlamlıq xidmətləri
- ☐ Mədəni-kütləvi xidmətlər və müəssisə və təşkilatların turist və ekskursiyaçılara yollayışının dəyərindən əlavə göstərdiyi və haqqı onlar tərəfindən əlavə olaraq ödənilən xidmətlər
- ☐ Beynəlxalq turist marşrutları və xidmətləri üçün firma, agentlik və şirkətlərə turist-ekskursiya yollayışlarının dəyərindən əlavə olaraq əhali tərəfindən ödənilən haqq

48 Mədəniyyət xidmətlərinə əhali tərəfindən verilən aşağıdakı ödənişlər daxil edilmir:

- ☐ Musiqi, rəssamlıq və xoreoqrafiya məktəblərində və studiyalarında, incəsənət məktəblərində təhsil almağa görə
- ☒ Ekskursiyaçıların muzeylərə, sərgilərə və s. mədəni tədbirlərə getmələrinin dəyəri
- ☐ Kinofilmlər, videoproqramlar, tamaşaların, konsertlərin, sirk tamaşalarının nümayişinə, sərgilərə, yaradıcılıq gecələrinə giriş biletlərinə görə
- ☐ Mədəniyyət və istirahət parklarına, rəqs meydançalarına, səhnələşdirilmiş bayramlara, karnavallara, mədəniyyət və istirahət parklarının öz gücü ilə keçirilən digər mədəni-kütləvi tədbirlərə giriş biletlərinə görə
- ☐ Mədəniyyət, incəsənət universitetlərinə və başqa mədəni-maarif tədbirlərinə gəlməyə görə

49 Kommunal xidmətlərə daxil edilmir:

- ☐ Elektrik enerjisinə, mərkəzi istilik, qaz, isti və soyuq su təchizatına, kanalizasiyadan və liftdən istifadə etməyə görə əhali tərəfindən ödənilən haqq
- ☒ Mənzil-tikinti və mənzil kooperativləri evlərində istismar xərclərinin ödənilməsi üçün məbləğdən evin cari təmiri üçün ayrılan və bu təmiri yerinə yetirən müəssisə tərəfindən məişət xidmətlərinin tərkibində uçota alınan vəsait
- ☐ Zibilin daşınması, ərazinin təmizlənməsi xidmətlərinə görə əhali tərəfindən ödənilən haqq
- ☐ Mənzil-tikinti və mənzil kooperativlərinə məxsus evlərin istismar xərclərinə görə əhali tərəfindən ödənilən məbləğ
- ☐ Pullu tualetlərin göstərdiyi xidmətlər

50 Mənzil təsərrüfatı xidmətlərinə daxil edilmir

- ☐ Yataqxana və mehmanxanalarda yaşamaq və nömrənin dəyərinə daxil olmayan əlavə xidmətlər üçün əhali tərəfindən ödənilən haqq
- ☒ Mənzil fondunun saxlanması üçün müəssisə və təşkilatların vəsaiti
- ☐ Təbii qazdan asılı olmayaraq vətəndaşlar tərəfindən ödənilən mənzil haqqı
- ☐ Firma, büro və təşkilatların xüsusi şəxslərdən mənzil kirayə götürmək, mənzil alıb-satmaq və dəyişmək üzrə vasitəçiliyinə görə əhali tərəfindən onlara ödənilən haqq
- ☐ Kirayə götürülmüş yerlərdə yaşamaq üçün əhəlinin ev sahiblərinə ödədiyi haqq

51 Rabitə xidmətlərinə əhəlinin aşağıdakı ödəmələri daxil edilmir:

- ☐ Televiziya antenalarının quraşdırılmasına, onlardan kabel videoteleviziyasından istifadə edilməsinə görə
- ☒ Vətəndaşların fərdi sifarişləri ilə texniki inventarizasiya bürosunun göstərdiyi xidmətlərə görə
- ☐ Məktub, banderol və pul köçürmələrinin, bağlama və teleqramların göndərilməsinə görə
- ☐ Bütün telefon növlərindən və elektron rabitə xidmətlərindən istifadə edilməsinə görə
- ☐ Telefonların və radio nöqtələrinin quraşdırılmasına, yenidən qeydiyyatdan keçirilməsinə, əlavə rozetka və telefonların quraşdırılmasına, telefon aparatlarının təmirinə görə

52 Səmişin nəqliyyatı xidmətlərinə daxil edilmir:

- ☐ Səmişlərin taksilərlə daşınması ilə əldə edilən gəlir
- ☒ Poçt göndərişlərinin və dövri nəşrlərin taksi ilə rabitə şöbələrinə və qəzet köşklərinə daşınması, habelə taksi parklarının və avtomobil nəqliyyatı təşkilatlarının əldə etdiyi gəlir
- ☐ Ümumi istifadədə olan (dəmir yolu, dəniz, çay, hava, avtomobil, metropoliten) nəqliyyatında səmişin daşınmasından əldə edilən gəlir
- ☐ Əhəlinin yüklərinin hava nəqliyyatında və dəmir yolu nəqliyyatında daşınmasından əldə edilən gəlir
- ☐ Şəxsi avtomobillərin, əhəlinin baqaj və yüklərinin dəniz donanması gəmilərində daşınmasından əldə edilən gəlir

53 Ümumdünya Səhiyyə Təşkilatı, indiki şəraitdə səhiyyədə xidmətlərin hansı nisbətini tövsiyyə edir?

- ☐ 40 % -dövlət büdcəsi, 40 % - tibbi sığorta və 20 % - pullu xidmətlər
- ☒ 60 % -dövlət büdcəsi, 30 % - tibbi sığorta və 10 % - pullu xidmətlər

- ☐ 50 % -dövlət büdcəsi, 30 % - tibbi sığorta və 20 % - pullu xidmətlər
- ☐ 50 % -dövlət büdcəsi, 40 % - tibbi sığorta və 10 % - pullu xidmətlər
- ☐ 70 % -dövlət büdcəsi, 20 % - tibbi sığorta və 10 % - pullu xidmətlər

54 Fransada Səhiyyəyə çəkilən dövlət xərcləri:

- ☐ 0.602
- ☒ 0.742
- ☐ 0.642
- ☐ 0.704
- ☐ 0.846

55 Məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirlər

- ☐ Məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri
- ☒ İşçinin əmək fəaliyyəti ilə bağlı sığortaedənə olan borcu və ya öhdəliyi bağışlandığı halda, həmin borcun və ya öhdəliyin məbləği
- ☐ İş vaxtı daimi yolda olan və ya işi gedış-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr
- ☐ İşçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər
- ☐ Qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri

56 "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıkları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir:

- ☐ Fərdi uçot
- ☒ Əmək pensiyası
- ☐ Pensiya kapitalı
- ☐ Fərdi hesab
- ☐ Sosial sığorta stajı

57 Dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunanın uçot dövründə daimi sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır:

- ☐ Pensiya kapitalı
- ☒ Fərdi hesab
- ☐ Fərdi uçot
- ☐ Əmək pensiyası
- ☐ Sosial sığorta stajı

58 Müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir

- ☐ fərdi uçot
- ☒ Pensiya kapitalı
- ☐ Əmək pensiyası
- ☐ Sosial sığorta stajı
- ☐ Fərdi hesab

59 Pensiya haqqında deyilənlərdən hansı doğru deyil?

- ☐ Yaşa görə əmək pensiyasının baza hissəsi əmək pensiyalarının birinci pilləsi olmaqla, əmək pensiyaçıların sosial müdafiəsinin dövlət təminatıdır
- ☒ Əlilliyə görə əmək pensiyası 2 hissədən ibarətdir
- ☐ Yaşa görə əmək pensiyası 3 hissədən ibarətdir
- ☐ Ailə başçısını itirməyə görə əmək pensiyası 2 hissədən ibarətdir
- ☐ Əmək pensiyasının 3 növü var

60 Yaşa görə əmək pensiyasının təyin edilməsinin şərtlərinə daxil deyil:

- ☐ Azı 12 il sosial sığorta stajı olduqda
- ☒ Kişilərin yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır
- ☐ 62 yaşına çatmış kişilər
- ☐ 57 yaşına çatmış qadınlar
- ☐ Qadınların yaş həddi 2010-cu ilin yanvarın 1-dən başlayaraq 2016-cı ilin yanvarın 1-dək hər il altı ay artırılır

61 Yaşa görə əmək pensiyasının sığorta hissəsinin məbləği hansı düsturla müəyyən edilir?

- ☐ $SH = T/PSK$
- ☒ $SH = PSK/T$
- ☐ $SH = PSK \times T$
- ☐ $SH = T + PSK$
- ☐ $SH = PSK - T$

62 Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər kimlər deyil?

- ☐ Prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri
- ☒ Prokurorluq orqanlarında azı 20 il qulluq etmiş prokurorluq işçilərinin, həmçinin yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş, 20 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçiləri
- ☐ Son iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan sığorta olunanların: kişilər - 57 yaşa çatdıqda, azı 25 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşa çatdıqda, azı 20 il sosial sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa
- ☐ Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırdanboylar - kişilər 47, qadınlar 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda
- ☐ Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı 25 il, qadınların azı 20 il sosial sığorta stajı olduqda, səhhətinə görə uçuş işindən azad olunmuş kişilərin həmin işlər üzrə azı 20 il, qadınların isə azı 15 il sosial sığorta stajı olduqda

63 Aşağıdakı hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ yoxdur:

- ☐ Hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobil AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular.
- ☒ Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 15 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər
- ☐ Hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular
- ☐ Hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər
- ☐ Hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər

64 Ədliyyə orqanlarında qulluq keçmiş aşağıdakı şəxslərin yaşa görə əmək pensiyası hüququ vardır. Hansı yalnızdır?

- ☐ Qadınlar - 50 yaşına çatdıqda və ümumi əmək stajı 20 ildən az olmamaqla, bu stajın azı 10 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə
- ☒ Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 20 il qulluq stajı olan ədliyyə işçiləri
- ☐ Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq stajı olan ədliyyə işçiləri
- ☐ Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında və azadlıqdan məhrum edilmiş şəxslər üçün nəzərdə tutulmuş müalicə müəssisələrində müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş işlərin və peşələrin siyahısı üzrə məhkumlarla və həbsdə olan şəxslərlə işləyən mülki işçilər:
- ☐ Kişilər - 55 yaşına çatdıqda və ümumi əmək stajı 25 ildən az olmamaqla, bu stajın azı 15 təqvim ilini məhkumlarla və həbsdə olan şəxslərlə işləmişsə

65 Əlilliyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri nədən ibarətdir?

- ☐ Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 3 ay sığorta stajı olduqda təyin edilir
- ☒ Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir
- ☐ Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 3 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir
- ☐ Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay sığorta stajı olduqda təyin edilir
- ☐ Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığorta olunana ümumilikdə sığorta stajı 3 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay sığorta stajı olduqda təyin edilir

66 Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanına əsasən əmək pensiyasının gözlənilən pensiya ödənişi müddəti neçə aydır?

- ☐ 135 ay
- ☒ 144 ay
- ☐ 140 ay
- ☐ 125 ay
- ☐ 134 ay

67 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsinin şərtləri deyil:

- ☐ Hərbi əməliyyatlar zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri cəbhədə həlak olanların ailə üzvlərinə bərabər tutulur
- ☒ Hərbi qulluqçular sırasından olan pensiyaçıların ailələrinə ailə başçısı pensiya aldığı dövrdə və ya pensiya ödənilməsinin kəsilməsindən 3 il keçənədək vəfat edibsə təyin olunur
- ☐ Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş sığorta olunanın sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir
- ☐ Hərbi qulluqçuların ailə üzvlərinə ailə başçısını itirməyə görə əmək pensiyaları hərbi qulluqçunun xidmət müddətindən asılı olmayaraq təyin edilir
- ☐ Ailə başçısını itirməyə görə əmək pensiyası ailə başçısı xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan ən gec 3 ay keçənədək, yaxud bu müddətdən sonra, amma xidmət etdiyi dövrdə aldığı xəsarət, xəstəlik nəticəsində vəfat edibsə təyin olunur

68 Əmək pensiyaları hansı müddətdə təyin edilir. Hansı doğru deyil?

- ☐ Ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ailə başçısını itirməyə görə əmək pensiyası hüququnun yarandığı gündən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün təyin edilir
- ☒ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə 12 il müddətinə əmək pensiyası təyin edilir

- ☐ Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir
- ☐ Əlilliyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun müəyyən olduğu gündən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi bütün əlillik və ya sağlamlıq imkanlarının məhdudluğu dövrü üçün təyin edilir
- ☐ "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə ömürlük əmək pensiyası təyin edilir

69 Əmək pensiyasının təyin olunması barədə müraciətlərə baxılır:

- ☐ Fərdi uçotun təşkili sektorunun müdiri tərəfindən
- ☒ "Pensiya təyin edən komissiya" tərəfindən
- ☐ Şöbənin müdirinin əmri əsasında, şöbə müdiri tərəfindən
- ☐ Pensiya təyinatı sektorunun müdiri tərəfindən
- ☐ Maliyyə-uçot sektorunun müdiri-baş mühasib tərəfindən

70 Əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərinə aid deyil:

- ☐ Sağlamlığın itirilməsi zamanı vətəndaşların sosial müdafiəsi
- ☒ Səhiyyə sistemi müəssisələri arasında rəqabət yaratmaq
- ☐ Əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti
- ☐ Əhalinin sağlamlığının qorunması sahəsində profilaktik tədbirlərin həyata keçirilməsi
- ☐ Tibbi-sosial yardımın hamı üçün mümkünliyi

71 Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələrinə daxil deyil:

- ☐ Ətraf mühitin qorunmasının, ekoloji təhlükəsizliyin təmin edilməsi
- ☒ Dövlət və özəl səhiyyə sisteminin maliyyələşdirilməsi
- ☐ Əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsaslarının müəyyən edilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi
- ☐ Sağlamlığın qorunması sahəsində dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi
- ☐ Səhiyyə sisteminin təşkili qaydalarının və fəaliyyətinin müəyyənləşdirilməsi

72 Əhalinin sağlamlığının qorunması sahəsində dövlətin vəzifələri deyil:

- ☐ Səhiyyə sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsi
- ☒ Əhalinin bütün qrupları üçün tibbi-sosial yardım göstərilməsinə təminat verilməsi
- ☐ Məcburi sığorta üzrə sığorta məbləğinin və sığorta haqqının ödənilməsi qaydasının müəyyənləşdirilməsi
- ☐ Dövlət və qeyri-dövlət səhiyyə sistemi müəssisələri arasında sağlam rəqabətə təminat verilməsi
- ☐ Ailənin, valideynlərin və uşaqların mühafizəsi

73 Dövlət səhiyyə sistemində daxil deyil:

- ☐ Sanitariya-epidemiologiya xidməti, məhkəmə-tibb ekspertizası
- ☒ Bütün elmi-tədqiqat, təhsil, əczaçılıq, sanitariya-profilaktika müəssisələri
- ☐ Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı
- ☐ Dövlət təbəçiliyindəki müalicə-profilaktika müəssisələri
- ☐ Səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən dövlət müəssisələri

74 Qeyri-dövlət səhiyyə sistemində daxil deyil:

- ☐ Qanunvericilikdə müəyyən olunmuş özəl tibbi praktika və əczaçılıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər
- ☒ Səhiyyənin maddi-texniki təchizatı ilə məşğul olan, tibbi texnika və dərman vasitələri istehsal edən dövlət müəssisələri
- ☐ Qanunvericilikdə müəyyən olunmuş qaydada fəaliyyət göstərən və əmlakı xüsusi mülkiyyətə əsaslanan özəl tibb müəssisələri
- ☐ Qanunvericilikdə müəyyən olunmuş qaydada icarə müqaviləsi əsasında istifadə olunan mülkiyyətə əsaslanan özəl tibb müəssisələri
- ☐ Əmlakını bələdiyyə mülkiyyəti təşkil edən tibb və əczaçılıq müəssisələri

75 Orta ixtisas təhsili müəssisəsi təhsil və tərbiyə mərkəzi kimi öz nizamnaməsinə uyğun aşağıdakı vəzifələri yerinə yetirir. Hansı doğru deyil?

- ☐ Xarici əlaqələrin təmin edilməsi
- ☒ Ali təhsilli kadrların hazırlanması
- ☐ Hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafı, orta ixtisas təhsili alma tələblərinin ödənilməsi
- ☐ Təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi
- ☐ İxtisasartırma və kadrların yenidən hazırlanmasının təmin edilməsi

76 Orta ixtisas təhsili pilləsində aşağıdakı təhsiləlmə formaları müəyyən edilir:

- ☐ Sərbəst (eksternat)
- ☒ Evdə təhsil
- ☐ Əyani
- ☐ Qiyabi
- ☐ Distant (məsafədən)

77 Məktəbəqədər təhsilin dövlət standartı aşağıdakıları müəyyən edir. Hansı doğru deyil?

- ☐ Təhsilənlərin bilik, bacarıq və vərdislərinin səviyyəsini
- ☒ Məktəbəqədər təhsilin maliyyəsini
- ☐ Məktəbəqədər təhsilin idarə olunmasını
- ☐ Məktəbəqədər təhsilin maddi-texniki və tədris bazasını, infrastrukturunu
- ☐ Təhsilverənlərin keyfiyyət göstəricilərini

78 Məktəbəqədər təhsil müəssisəsində qruplar üzrə uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdirilir. Hansı doğru deyil?

- ☐ 4 yaşdan 5 yaşadək 20 uşaq
- ☒ 5 yaşdan 6 yaşadək 25 uşaq
- ☐ 1 yaşdan 2 yaşadək 15 uşaq
- ☐ 2 yaşdan 3 yaşadək 15 uşaq
- ☐ 3 yaşdan 4 yaşadək 20 uşaq

79 Məktəbəqədər təhsil üzrə ümumi təlim nəticələri aşağıdakı sahələr üzrə müəyyənləşdirilir. Hansı doğru deyil?

- ☐ Mədəni-estetik və yaradıcı inkişaf
- ☒ Dünyagörüş və elmi bilik
- ☐ Fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik
- ☐ Sosial-emosional inkişaf
- ☐ Nitq, savad təlimi və ünsiyyət

80 Məktəbəqədər təhsil üzrə fiziki inkişaf hesab olunmur:

- ☐ Uşaq müxtəlif tonda olan səslərə uyğun reaksiya verir və onları fərqləndirir
- ☒ Uşaq digərlərinə qayğıkeşlik göstərir
- ☐ Uşaqda kiçik motorika (şəkil çəkir, gil ilə işləməyi və kəsib-yapışdırmağı bacarır) inkişaf edir
- ☐ Uşaqda böyük motorika (müxtəlif üsullarla müxtəlif istiqamətlərdə qaçmağı bacarır) inkişaf edir
- ☐ Uşaq müxtəlif məsafələrdə və istiqamətlərdə yerləşən əşyaları görür və fərqləndirir

81 Hər bir sığorta şirkətinin səmərəli fəaliyyəti:

- ☐ Onun iqtisadi əlaqələri ilə bağlıdır
- ☒ Onun riskləri və ödəmə faizi ilə bağlıdır
- ☐ Onun maddi-texniki bazası ilə bağlıdır
- ☐ Onun maliyyə vəsaiti ilə bağlıdır
- ☐ Onun riskləri və sığorta olunanların sayı ilə bağlıdır

82 Sığorta ödəmələri qeyd olunan gəlirlərin formalaşma mənbələridir:

- ☐ Sahibkarların gəlirlərinin və fərdi gəlirlərin
- ☒ Dövlət gəlirlərinin, sığorta təşkilatlarının və sığortalanan obyektlərin gəlirlərinin
- ☐ Sahibkarların gəlirlərinin və sığorta olunanların gəlirlərinin
- ☐ Dövlət gəlirlərinin və sığorta olunanların gəlirlərinin
- ☐ Sahibkarların gəlirlərinin, sığorta olunanların gəlirlərinin və dövlət gəlirlərinin

83 Sosial sığorta fondlarının artması zərurətini yaradan amillərdən deyil:

- ☐ Əhalinin ümumi yaşlaşması
- ☒ Əhalinin artması
- ☐ Muzdlu işçilərin sayının artması
- ☐ Həyat standartlarının yüksəlməsi
- ☐ Minimal dövlət zəmanətlərinin yüksəlməsi

84 İnsanın həyat fəaliyyətini qorumaq məqsədi daşıyan ödəmələr və xidmətlərə aid deyil:

- ☐ Qocalar evində saxlanma
- ☒ Sanatoriyalarda müalicə
- ☐ Hamiləlik və doğuşa görə müavinətlər
- ☐ İş qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlər
- ☐ Ailə başçısının itirildiyinə görə pensiyalar

85 Əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı neçə ildən az olmamaq şərtlə təyin edilir?

- ☐ 8.0
- ☒ 5.0
- ☐ 10.0
- ☐ 15.0
- ☐ 7.0

86 Ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı neçə ildən az olmamaq şərtlə təyin edilir?

- ☐ 6.0
☒ 5.0
☐ 8.0
☐ 7.0
☐ 10.0

87 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə kişilərin azı neçə il stajı olduqdayaşa görə əmək pensiyası hüququ vardır?

- ☐ 12 il stajı olduqda
☒ 25 il stajı olduqda
☐ 20 il stajı olduqda
☐ 15 il stajı olduqda
☐ 18 il stajı olduqda

88 Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə qadınların hansı halda yaşa görə əmək pensiyası hüququ vardır?

- ☐ Azı 10 il stajı olduqda
☒ Azı 20 il stajı olduqda
☐ Azı 15 il stajı olduqda
☐ Azı 25 il stajı olduqda
☐ Azı 12 il stajı olduqda

89 Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar - kişilər hansı halda yaşa görə əmək pensiyası hüququ vardır?

- ☐ 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda
☒ 47 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda
☐ 47 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda
☐ 42 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda
☐ 45 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda

90 Məktəbəqədər təhsil üzrə sosial inkişaf hesab olunmur:

- ☐ Uşaq başqalarının istək və tələbatını nəzərə alır
☒ Uşaq özünə inamlıdır
☐ Uşaq ailədaxili qaydaları anlayır və onlara riayət edir
☐ Uşaq başqaları ilə əlaqə qurur, əməkdaşlıq edir, onlara inam və hörmətlə yanaşır
☐ Uşaq sosial qaydalara və normalara əməl edir

91 Məktəbəqədər təhsil üzrə emosional inkişaf hesab olunmur:

- ☐ Uşaq nağıl qəhrəmanlarına görə şəfqət və həyəcan hissləri keçirir
☒ Uşaq başqalarının istək və tələbatını nəzərə alır
☐ Uşaq hissləri başa düşür və adekvat ifadə edir
☐ Uşaq özünü müsbət və adekvat qiymətləndirir
☐ Uşaq məmnuniyyətlə başa düşülən musiqiyə qulaq asır və emosional reaksiya verir

92 İşçilərin sosial sığorta formaları deyil:

- ☐ İşəgötürənlər işçilərin mənafeələrinin təmin olunması və əmək məhsuldarlığının artırılması, onların və ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə əmək kollektivini və ya onun ayrı-ayrı üzvlərini qanunvericilikdə nəzərdə tutulmuş sığorta formalarından daha üstün sosial sığorta olunmasını həyata keçirə bilirlər
- ☒ İşçilər işəgötürənlər tərəfindən müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilirlər
- ☐ İşçilərin sosial sığortası məcburi dövlət sığortası, onların özləri tərəfindən könüllü sığortalanması və işəgötürən tərəfindən aparılan əlavə sığorta formalarında həyata keçirilir
- ☐ İşçilərin məcburi dövlət sığortası işəgötürənlər tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və məbləğdə həyata keçirilən sosial sığortalanmadır
- ☐ İşçilər öz vəsaitləri hesabına müəyyən olunmuş qaydada sosial sığorta müqavilələri əsasında könüllü sığorta oluna bilirlər

93 İstedadlı gənclərə dövlət qayğısı. Hansı doğru deyil?

- ☐ İstedadlı gənclərin həvəsləndirilməsi məqsədi ilə dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər xüsusi təqaüd, mükafat və müavinətlər təsis edə bilirlər
- ☒ Dövlət istedadlı gənclərin işlə təmin olunmasına təminat verir
- ☐ Sosial və maddi vəziyyətindən asılı olmayaraq istedadlı və yaradıcı gənclərin təhsilini davam etdirməsinə dövlət təminat verir
- ☐ Sosial müdafiəyə ehtiyacı olan istedadlı gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərti ilə qanunvericiliklə müəyyən edilmiş qaydada kreditlər verilə bilər
- ☐ Dövlət istedadlı gənclərin Azərbaycan Respublikasında və onun hüduqlarından kənarda müasir peşə və ixtisaslar üzrə təhsil almalarına, təcrübə keçmələrinə şərait yaradır

94 İlk peşə ixtisas təhsili müəssisəsinin vəzifələri deyil:

- ☐ Peşə ixtisaslı kadrların hazırlanması
- ☒ Orta peşə ixtisaslı kadrların hazırlanması
- ☐ Hər bir şəxsin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək
- ☐ İlk peşə ixtisas təhsili alma tələblərinin ödənilməsi
- ☐ Təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil edilməsi

95 Azərbaycanda sığorta xidmətlərinin təsnifatı xüsusiyyətlərinə aid deyil:

- ☐ İcbari tibbi sığorta sistemi sosial xarakterli xəstəliklərin sığorta olunmasını nəzərdə tutmur
- ☒ Bazarın ən aparıcı sığorta növlərindən biri sağlamlığın sığortasıdır
- ☐ Ölkədə sığorta iki əsas sahədən: həyat və qeyri-həyat sığortası sahələrindən ibarətdir
- ☐ Ölkədə tibbi sığorta məhsullarından yararlananlar ayrı-ayrı adamlar yox, daha çox korporativ müştərilərdir
- ☐ Bir sıra qərb ölkələrindən (Almaniya) fərqli olaraq, tibbi xidmətlər natamam həyata keçirilir

96 Sosial indikator göstəriciləri sayılır:

- ☐ Ölkədən sabit və davamlı emiqrasiyanın olması
- ☒ İqtisadi inkişaf səviyyəsi
- ☐ Demografik təzyiqin səviyyəsi
- ☐ Qaçqınların və köçkünlərin miqrasiya səviyyəsi
- ☐ Narazı və qisas almağa meyilli qrupların mövcudluğu

97 Siyasi indikator göstəricilər:

- ☐ Elit qrupların və ya klanların təsir səviyyəsi
- ☒ Qaçqınların və köçkünlərin miqrasiya səviyyəsi
- ☐ Dövlət strukturlarının kriminallaşma və legitimləşmə səviyyəsi

- ☐ İctimai xidmətlərin mövcudluğu və keyfiyyəti
- ☐ İnsan hüquqlarının pozulma səviyyəsi

98 Əməyin mühafizəsi normaları və qaydaları hökmən tətbiq edilməli deyil:

- ☐ Təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına cəlb edilən şəxslərin çalışdıqları bütün iş yerlərində
- ☒ Təhsil sistemində tibbi xidmət təşkil olunan yerlərdə
- ☐ İstehsalat təcrübəsi keçən tələbə və şagirdlərin iş yerlərində
- ☐ Müəssisələrdə işə cəlb edilən hərbi qulluqçuların iş yerlərində
- ☐ Məhkəmə hökmlərinin icrası yerlərində işləyən məhkumların iş yerlərində

99 Gənclərin sağlamlığının qorunması və fiziki inkişafına dair fikirlərdən hansı doğru deyil?

- ☐ Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
- ☒ Gənclərin xüsusi mülkiyyətdə olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir
- ☐ Müvafiq icra hakimiyyəti orqanları tərəfindən gənclərə tibbi yardımın göstərilməsi, asudə vaxtın təşkili sahəsində tədbirlər həyata keçirilir
- ☐ Müvafiq icra hakimiyyəti orqanları təhsil müəssisələrinin vəsaiti hesabına əyani təhsil alan tələbələrin hər il kompleks tibbi müayinədən keçirilməsini təmin edirlər
- ☐ Gənclərin bələdiyyə mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə qaydaları yerli özünüidarəetmə orqanları tərəfindən müəyyən edilir

100 Məktəbəqədər təhsil müəssisələrində təhsilverənlərə daxil deyil:

- ☐ Müəllim-defektoloq
- ☒ Laborant
- ☐ Tərbiyəçi
- ☐ Musiqi rəhbəri
- ☐ Müəllim-loqoped

101 Tibb və əczaçılıq işçilərinin hüquqlarına daxil deyil:

- ☐ Peşə biliklərini təkmilləşdirmək
- ☒ Əmək müqaviləsi üzrə şərtləri dəyişmək
- ☐ Əməyin mühafizəsi tələblərinə uyğun olaraq onların fəaliyyəti üçün iş şəraitinin təmin edilməsi
- ☐ Şərəf və ləyaqətinin qorunması
- ☐ Nəzəri və praktik hazırlıq səviyyəsinə uyğun ixtisas kateqoriyasına yiyələnmək

102 Pasiyentin hüquqları deyil:

- ☐ Tibbi müdaxiləyə şifahi və ya yazılı könüllü razılıq vermək
- ☒ Təxirəsalınmaz tibbi yardım göstərilməsi halları istisna olmaqla, digər səbəblərdən asılı olmayaraq həkimi, o cümlədən müalicə həkimini və müalicə-profilaktika müəssisəsini sərbəst seçmək
- ☐ Sanitariya-gigiyena tələblərinə uyğun olan şəraitdə müayinə və müalicə olunmaq
- ☐ Stasionar müalicə olunduğu tibb müəssisəsinin mütəxəssislərinin iştirakı ilə konsilium və məsləhətləşmələr aparılmasını tələb etmək
- ☐ Tibbi yardım üçün müraciət faktını, müalicə, sağlamlıq vəziyyəti, xəstəliyin diaqnozu barəsində, eləcə də müayinə və müalicə zamanı əldə edilən digər məlumatları ətrafdakılardan gizli saxlamaq

103 Əhalinin sağlamlığının qorunması sahəsində pensiyaçıların hüquqlarına daxil deyil:

- ☐ Reabilitasiya olunmaq hüquqları vardır

- ☒ Sosial müdafiə sistemi müəssisələrində pulsuz tibbi müalicə almaq və dərman ləvazimatları ilə təmin olunmaq
- ☐ Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla təmin olunmaq
- ☐ Sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq
- ☐ Tibbi rəy əsasında sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq

104 Fərdin, cəmiyyətin, dövlətin tələbatına uyğun olaraq, elmi-pedaqoji prinsiplər əsasında hazırlanan və müəyyən dövr (ən azı 5 il) üçün vahid dövlət tələblərini əks etdirən ümumi normalar məcmusudur:

- ☐ Təhsil sahəsində proqnozlaşdırma
- ☒ Təhsil sahəsində dövlət standartları
- ☐ Təhsil sahəsində dövlət proqramları
- ☐ Təhsil sahəsində islahatlar
- ☐ Ali təhsil üzrə dövlət proqramı

105 Məktəbəqədər təhsil proqramları aşağıdakıları təmin etməlidir. Hansı doğru deyil?

- ☐ Uşaqların intellektual inkişafını
- ☒ Uşaqların şəxsiyyət kimi formalaşmasını
- ☐ Uşaqların fiziki və psixi sağlamlığının qorunmasını və möhkəmləndirilməsini
- ☐ Uşaqların fiziki inkişafını
- ☐ Uşaqların emosional rifahını

106 Məktəbəqədər təhsil müəssisələrində mədəni-estetik inkişaf sayılır:

- ☐ Uşaq müəyyən etiket qaydalarını öyrənir və onlara riayət edir
- ☒ Uşaq improvizə etməyi bacırır
- ☐ Uşaq özünün və digər xalqların mədəniyyətinə, ənənələrinə bələd olur və hörmətlə yanaşır
- ☐ Uşaq ətrafdakılarla nəzakətlə davranır
- ☐ Uşaq onu əhatə edən ətraf aləmdəki gözəllikləri görüb zövq almağı, qiymətləndirməyi bacırır

107 Məktəbəqədər təhsil müəssisələrində yaradıcı inkişaf sayılır:

- ☐ Uşaq improvizə etməyi bacırır
- ☒ Uşaq yaradıcı sənətdən zövq alır
- ☐ Uşaq yaradıcı fəaliyyət göstərir
- ☐ Uşaq öz fikirlərini müstəqil həyata keçirə bilir
- ☐ Uşaq sadə kompozisiyalar qura bilir

108 Gənclərin məşğulluğunun təmin edilməsi sayılır:

- ☐ Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, o cümlədən fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri və güzəştli kreditlərlə ilk növbədə təmin olunurlar
- ☒ Müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları gənclərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə onların ödənişsiz ictimai işlərə cəlb olunmasını təşkil edirlər
- ☐ Dövlət yeni iş yerləri yaratmaq, əmək birjalrı, peşə hazırlığı, yenidən hazırlanma və ixtisasartırma kurslarının təşkili yolu ilə gənclərin işlə təmin olunmasına kömək göstərir
- ☐ Ordudan tərxis olunmuş, həmçinin özəlləşdirilən müəssisə və təşkilatlardan azad olunmuş gənclərin yeni peşələrə yiyələnməsi, ixtisaslarının artırılması və məşğulluğu ilə bağlı müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən proqramlar hazırlanır və həyata keçirilir
- ☐ Dövlət orqanları müvafiq proqram və layihələri həyata keçirməklə gənc fermer və digər sahibkarlara yardım edir

109 Məktəbəqədər təhsil müəssisələrində ümumi biliklərə yiyələnmə deyil:

- ☐ Uşaqda sadə riyazi təsəvvürlər (say, miqdar, həcm, forma, məkan və zaman anlayışları) inkişaf edir
- ☒ Uşaq yaradıcı fəaliyyət göstərir
- ☐ Uşaq zamanı dərk edir və zamana bələdləşmə bacarığına yiyələnir
- ☐ Uşaq rastlaşdığı əşya və hadisələrə maraq göstərir, onların mahiyyətini anlamağa çalışır
- ☐ Uşaq baş verən hadisələr, əşyalar üzərində diqqətini cəmləşdirir və iradi olaraq onu maraqlandıran cəhəti tədqiq edir

110 Məktəbəqədər təhsil müəssisələrində uşaqlarda inkişaf istiqamətləndirilməlidir:

- ☐ Uşağın kommunikativliyinin inkişafına
- ☒ Uşağın elmi təsəvvürlərinin formalaşmasına
- ☐ Məktəbəqədər yaşlı uşaqlarda əqli fəallıq əsas olan öyrənmək həvəsinin inkişafına
- ☐ Uşağın qabiliyyətlərinin inkişafına
- ☐ Uşağın yaradıcı təxəyyülünün formalaşmasına

111 Gender inkişaf indeksinin hesablanması aşağıdakı mərhələlər üzrə aparılır. Hansı düz deyil?

- ☐ Hər bir cinsin orta ömür müddəti indeksi hesablanır
- ☒ Ölkədən sabit və davamlı emiqrasiyanın səviyyəsi müəyyən olunur
- ☐ Əhəlinin ümumi sayında qadınlar və kişilərin sayı müəyyən olunur
- ☐ Qadınların və kişilərin əhəlinin ümumi sayında xüsusi çəkisi müəyyən olunur
- ☐ Qadınların və kişilərin ayrılıqda hər biri üzrə orta ömür müddəti müəyyən olunur

112 Məktəbəqədər tərbiyə müəssisələrində tərbiyəçilərin həftəlik iş vaxtı:

- ☐ 28 saat
- ☒ 30 saat
- ☐ 24 saat
- ☐ 36 saat
- ☐ 32 saat

113 Sosial müdafiənin əsas istiqamətləri hesab olunmur:

- ☐ Ailənin sosial müdafiəsi
- ☒ Fərdin sosial müdafiəsi
- ☐ Uşaqların sosial müdafiəsi
- ☐ Əmək qabiliyyətli əhəlinin sosial müdafiəsi
- ☐ Əmək qabiliyyəti olmayanların sosial müdafiəsi

114 "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul edilmişdir?

- ☐ 1999-ci il mayın 19-da
- ☒ 1998-ci il mayın 19-da
- ☐ 1997-ci il mayın 19-da
- ☐ 1995-ci il mayın 19-da
- ☐ 1996-ci il mayın 19-da

115 "Dövlət Sosial Sığorta Sistemində Fərdi Uçot Haqqında" Azərbaycan Respublikasının Qanunu nə vaxt qəbul olunub?

- ☐ 27 noyabr 2004-cü il
- ☒ 27 noyabr 2001-ci il
- ☐ 27 noyabr 2000-ci il
- ☐ 27 noyabr 2002-ci il
- ☐ 27 noyabr 2003-cü il

116 2010-cu ildə Azərbaycanda yoxsulluq səviyyəsi neçə faiz təşkil edib?

- ☐ 0.13
- ☒ 0.09
- ☐ 0.16
- ☐ 0.2
- ☐ 0.07

117 Hipovizqanizm xəstəliyinə tutulan şəxslər (liliputlar) və mütənasibliyi pozulmuş cırtdanboylar –qadınlar hansı halda yaşa görə əmək pensiyası hüququ vardır.

- ☐ 47 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda
- ☒ 42 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda
- ☐ 47 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda
- ☐ 42 yaşına çatdıqda və həmin şəxslərin azı 5 il sosial sığorta stajı olduqda
- ☐ 45 yaşına çatdıqda və həmin şəxslərin azı 8 il sosial sığorta stajı olduqda

118 Vəfat etmiş sığortaolunanın və əmək pensiyasının yığım hissəsi təyin olunmamış əmək pensiyaçısının fərdi hesabının yığım hissəsində olan vəsaitlər necə bölünür:

- ☐ Qanunvericiliyə uyğun qaydada onun böyük övladına verilir
- ☒ Qanunvericiliyə uyğun qaydada onun varisləri arasında bərabər bölünür
- ☐ Qanunvericiliyə uyğun qaydada onun həyat yoldaşına verilir
- ☐ Qanunvericiliyə uyğun qaydada onun övladları arasında bərabər bölünür
- ☐ Qanunvericiliyə uyğun qaydada onun kiçik övladına verilir

119 Azərbaycanın Milli Qəhrəmanlarının ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin neçə faiziməbləğində əlavə hesablanır?

- ☐ 0.8
- ☒ 1.0
- ☐ 0.85
- ☐ 0.75
- ☐ 0.5

120 Şəhidlərin ailə üzvlərinin əmək pensiyasının baza hissəsinin üzərinə yaşa görə əmək pensiyasının baza hissəsinin neçə faizi məbləğində əlavə hesablanır?

- ☐ 0.75
- ☒ 0.85
- ☐ 0.5
- ☐ 1.0
- ☐ 0.8

121 Əmək pensiyaçısı vəfat etdikdə, onun ailəsinə dəfn üçün nə qədər müavinət verilir?

- ☐ Pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsi məbləğində
- ☒ Pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin üç misli məbləğində
- ☐ Pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının yığım hissəsi məbləğində
- ☐ Pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının yığım hissəsinin üç misli məbləğində
- ☐ Pensiyaçının vəfatı tarixinə yaşa görə əmək pensiyasının baza hissəsinin iki misli məbləğində

122 Sosial pensiyanın təminat sistemi:

- ☐ Hər bir nəfərin yaşı üçün zəruri olan xidmətlərin minimum səviyyəsi ilə ölçülür
- ☒ Hər bir nəfərin yaşı üçün zəruri olan maddi-mənəvi nemətlərin minimum səviyyəsi ilə ölçülür
- ☐ Hər bir nəfərin yaşı üçün zəruri olan maddi-mənəvi nemətlərin səviyyəsi ilə ölçülür
- ☐ Hər bir nəfərin və onun ailəsinin yaşı üçün zəruri olan maddi-mənəvi nemətlərin minimum səviyyəsi ilə ölçülür
- ☐ Hər bir nəfərin yaşı üçün zəruri olan maddi-mənəvi nemətlərin maksimum səviyyəsi ilə ölçülür

123 Həyat səviyyəsinin proqnozlaşdırılmasının sintetik göstəricilər sistemində aid deyil:

- ☐ Hər nəfərə düşən ümumi milli məhsul, ümumi daxili məhsul, milli gəlir göstəriciləri
- ☒ Əhalinin pul gəlirləri göstəricisi
- ☐ Tələbatın ödənilmə səviyyəsi (doğum əmsalı, ölüm əmsalı, təbii artım)
- ☐ Sağlamlığın saxlanılması ilə əlaqədar olaraq tələbatın ödənilməsi göstəriciləri
- ☐ Əhalinin əməyə olan tələbatının ödənilməsi (məşğulluq, iqtisadi aktiv əhali və s.)

124 Əhalinin nominal gəlirləri:

- ☐ Əsas gəlirlər, natural gəlirlər, əlavə gəlirlər
- ☒ Pul gəlirləri, natural gəlirlər, əlavə gəlirlər
- ☐ Real gəlirlər, natural gəlirlər, əlavə gəlirlər
- ☐ Pul gəlirləri, natural gəlirlər, əsas gəlirlər
- ☐ Pul gəlirləri, natural gəlirlər, son gəlirlər

125 Bütçə tədqiqatları əsasında, gəlir və çıxar balansına və ekspertlərin hesablamasına görə aparılır:

- ☐ Son gəlirlər
- ☒ Əhalinin pul gəlirləri
- ☐ Əhalinin natural gəlirləri
- ☐ Əlavə gəlirlər
- ☐ Əhalinin real gəlirləri

126 Milli hesablar sistemi əsasında müəyyən olunur

- ☐ Əhalinin real gəlirləri
- ☒ Əhalinin natural gəlirləri
- ☐ Son gəlirlər
- ☐ Əlavə gəlirlər
- ☐ Əhalinin pul gəlirləri

127 Xidmət sferasının əhaliyə göstərdiyi xidmətlərin məbləği ilə hesablanır:

- ☐ Əhalinin pul gəlirləri
- ☒ Əlavə gəlirlər

- ☐ Əhalinin natural gəlirləri
- ☐ Son gəlirlər
- ☐ real gəlirlər

128 Əhalinin nominal gəlirlərindən qiymət indeksi nəzərə alınmaqla vergilər çıxıldıqdan sonra qalan hissəsidir:

- ☐ Əhalinin natural gəlirləri
- ☒ Əhalinin real gəlirləri
- ☐ Son gəlirlər
- ☐ Əlavə gəlirlər
- ☐ Əhalinin pul gəlirləri

129 Əhalinin real gəlirlərindən könüllü ödənişlər və üzvlük haqlarını çıxmaqla alınır :

- ☐ Natural gəlirlər
- ☒ Son gəlirlər
- ☐ Pul gəlirləri
- ☐ Nominal gəlirlər
- ☐ Əsas gəlirlər

130 Səhiyyənin normativ göstəricilərinə aşağıdakılardan hansı daxil deyil:

- ☐ Ayrı – ayrı səhiyyə sahəsinin bütövlükdə səhiyyə xidmətində xüsusi çəkisi
- ☒ Hər 1000 nəfər əhaliyə düşən xəstəxanaların sayı
- ☐ Hər 1000 nəfər əhaliyə düşən çarpayı tutumu
- ☐ Hər xəstəyə düşən tibbi ləvazimatın dəyəri
- ☐ İl ərzində hər çarpayından maksimum və cari istifadə əmsalı (20 – 30 gün)

131 Təhsil göstərir ki, indiki dövrdə büdcənin səhiyyəyə ayrılan vəsaitinin istifadəsi neçə faiz təşkil edir?

- ☐ 0.8
- ☒ 0.6
- ☐ 0.4
- ☐ 0.7
- ☐ 0.5

132 Mədəniyyət və incəsənətin normativ – metodoloji əsasını:

- ☐ Respublika əhalisi üzrə mədəniyyət və incəsənət işçilərinin xüsusi çəkisi təşkil edir
- ☒ Adambaşına düşən mədəniyyət obyektlərinin, xidmətlərinin əsaslandırılması və proqnozu təşkil edir
- ☐ Respublika üzrə mədəniyyət obyektlərinin sayı və növləri təşkil edir
- ☐ Adambaşına düşən mədəniyyət və incəsənət işçilərinin sayı təşkil edir
- ☐ Respublika üzrə mədəniyyət obyektlərinin sayı təşkil edir

133 Elmin normativ əsasları:

- ☐ Elmi işçilərin sayı ilə müəyyən olunur
- ☒ Cəmiyyətin ETT –yə olan tələbatı ilə müəyyən olunur
- ☐ Elmə qoyulan kapital qoyuluşu ilə müəyyən olunur
- ☐ Elmi kadrların sayı ilə müəyyən olunur
- ☐ Elmi-texniki prioritetlərlə müəyyən olunur

134 Elmin normativ göstəriciləri deyil:

- ☐ Elmin normativ planlaşması hər elmi işçiyə düşən maliyyə resursları ilə müəyyən olunur
- ☒ Cəmiyyətin ETT –yə olan tələbatı ilə müəyyən olunur
- ☐ Elmə qoyulan kapital qoyuluşunun ümumi daxili məhsulda həcmi
- ☐ Hər manat kapital qoyuluşunun verdiyi nəticə
- ☐ Maddi – texniki bazası normaları, nəhayət elmi işçilərin sosial təminatı göstəriciləri daxildir

135 İEÖ – də elmə ayrılan vəsait ümumi daxili məhsulun neçə faizini təşkil edir?

- ☐ 1% - ni
- ☒ 4% - ni
- ☐ 3% - ni
- ☐ 2% - ni
- ☐ 5% - ni

136 Azərbaycanda elmə ayrılan vəsait ümumi daxili məhsulun neçə faizini təşkil edir?

- ☐ 0.002
- ☒ 0.008
- ☐ 0.001
- ☐ 0.004
- ☐ 0.006

137 İstehlak normaları deyil:

- ☐ Maksimum təminat səviyyəsin
- ☒ Natural
- ☐ Fizioloji
- ☐ Rəssional
- ☐ Minimum normativ hədlər

138 Bir çox ölkələrdə pensiyaanın orta aylıq səviyyəsi orta aylıq əmək haqqının neçə faizini təşkil edir?

- ☐ 0.9
- ☒ 0.7
- ☐ 0.6
- ☐ 0.8
- ☐ 0.75

139 Sosial normativlərin əhali ilə bağlı xüsusi problemləri:

- ☐ İstehsal normalarının hesablanması, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır
- ☒ Bir sıra normaların hesablanması, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır
- ☐ Qida normalarının hesablanması, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır
- ☐ İqtisadi normaların hesablanması, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır
- ☐ İstehlak normalarının hesablanması, tədqiqində, proqnozunda istifadə olunan göstəricilər, mexanizmlər və hesablama qaydalarıdır

140 Təhsildə müəllim – professor heyətinin il ərzində iş vaxtının neçə faizini elmi – tədqiqat işləri təşkil edir?

- ☐ 30%-ni
- ☒ 40%-ni
- ☐ 20%-ni
- ☐ 10%-ni
- ☐ 50%-ni

141 Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafə Yardım Komitəsi bu istiqamətdə aşağıdakı indikatorlar müəyyənləşdirib. Hansı doğru deyil?

- ☐ Gündəlik gəliri 1 dollardan aşağı olanlar
- ☒ 3 yaşından aşağı uşaqlar üçün qidalanma problemi
- ☐ Yoxsulluq boşluğu, yoxsulluq həddindən aşağı yaşayanların əhalinin ümumi sayındakı xüsusi çəkisi
- ☐ Əhalinin ən az gəlirə malik olan 20 faizinin ÜDM-də payı
- ☐ 5 yaşından aşağı uşaqlar üçün qidalanma problemi

142 Sosial xidmətlərin növləri üzrə qrupları deyil:

- ☐ Pullu xidmətlər qrupu
- ☒ Əlavə xidmətlər qrupu
- ☐ Güzəştli xidmətlər qrupu
- ☐ Köməkçi xidmətlər qrupu
- ☐ Pulsuz xidmətlər qrupu

143 Hökumətin fəal sosial siyasətinin əsas istiqamətlərindən deyil:

- ☐ Ölkənin demoqrafik vəziyyətinin normallaşdırılması
- ☒ Dövlətin gəlirlərinin tənzimlənməsi
- ☐ Əhalinin sosial müdafiəsi üzrə tədbirlərin gücləndirilməsi, kəskin sosial təbəqələşməyə yol verilməməsi
- ☐ Əhalinin sosial cəhətdən daha aztəminatlı, zəif qruplara ünvanlı yardım göstərilməsi
- ☐ Sosial sahələr üzrə islahatların həyata keçirilməsi

144 Əhalinin gəlirinin tənzimlənməsi üzrə dövlət siyasətinin əsas prinsiplərinə daxil edilmir:

- ☐ Qiymətlərin artımı ilə əlaqədar gəlirlər indeksləşdirilir
- ☒ İdxal və ixrac üzrə müsbət saldo təmin edilir
- ☐ Əmək və sahibkarlıq fəaliyyəti stimullaşdırılır
- ☐ Əhalinin gəlirlərinin liberallaşdırılması ilə pul tədavülünün sabitləşdirilməsi üzrə tədbirlər əlaqələndirilir
- ☐ Müxtəlif sahə və rayonlardakı işçilərin, habelə müxtəlif sosial qrupların gəlirlərinin ədalətsiz differensiallaşmasına yol verilmir

145 Əməyin ödənilməsinin minimum məbləği:

- ☐ Gündəlik sosial tələbatın dinamikası nəzərə alınmaqla müəyyən edilir
- ☒ Gündəlik istehlak tələbatının dinamikası nəzərə alınmaqla müəyyən edilir
- ☐ Ərzaq və xidmətlərə tələbatın dinamikası nəzərə alınmaqla müəyyən edilir
- ☐ İllik istehlak tələbatının dinamikası nəzərə alınmaqla müəyyən edilir
- ☐ Aylıq istehlak tələbatının dinamikası nəzərə alınmaqla müəyyən edilir

146 Məşğulluq üzrə dövlət siyasətinin həyata keçirilməsi aşağıdakı istiqamətdə fəaliyyəti nəzərdə tutmur:

- ☐ İşsizlik üzrə müavinət ödənişi sisteminin təkmilləşdirilməsi
- ☒ Bazar iqtisadiyyatı tələblərinin iş qüvvəsinin dəyərində uyğun metodoloji işlənməsi
- ☐ Sabit və miqyaslı məşğulluq üçün hüquqi baza və iqtisadi infrastrukturun inkişaf etdirilməsini
- ☐ Sahibkarlığın həvəsləndirilməsi, zəruri halda sahibkarlıq üzrə zəruri kursların təşkili
- ☐ İşsizlərin maliyyə, marketinq, istehsal və digər bazar istiqamətli peşə öyrənmə və ixtisasartırma üzrə geniş tədris sisteminin inkişaf etdirilməsini

147 Təhsilin nəzərdə tutulan yeni iqtisadi modeli aşağıdakı prinsiplərə əsaslanır:

- ☐ Təhsil müəssisə və təşkilatlarının fəaliyyəti üzrə mənfəətinə, habelə belə müəssisələrin təsisçiləri və investorlarının bu istiqamətdə sərf etdiyi vəsaitə vergilərin ləğv edilməsi
- ☒ Təhsil müəssisələrinə elmi və təsərrüfat sərbəstliyinin verilməsi
- ☐ Sertifikatlar tətbiq etməklə təhsil sahəsinə dövlət nəzarətinin saxlanılması
- ☐ Təhsil üzrə yerli və regional xüsusiyyətləri nəzərə almaqla ümumi dövlət standartlarının həyata keçirilməsi və təhsil sisteminin fəaliyyətini normal səviyyədə təmin edən dövlət maliyyələşdirmə normativinin müəyyən edilməsi
- ☐ Resursla təminatın normativ üsulla formalaşdırılması, böhran dövründə zəmanətli dövlət təminatının saxlanılması

148 Sığortalının əmlakının və əmlak mənafeələrinin müdafiəsi sahəsində münasibətlərdir:

- ☐ Sağlamlıq sığortası
- ☒ Sığorta
- ☐ Qeyri-həyat sığortası
- ☐ Həyat sığortası
- ☐ Tibbi sığorta

149 Əhalinin maddi və mədəni xidmətlərə minimum tələbatını ödəyən mütləq aşağı gəlir səviyyəsini əks etdirən göstərici:

- ☐ Ehtiyac meyarı
- ☒ Yaşayış minimumu
- ☐ Sosial müavinətlər
- ☐ Minimum əmək haqqı
- ☐ Adam başına düşən gəlir

150 Yaşayış minimumu necə hesablanır:

- ☐ Ayırı-ayrı sosial-iqtisadi qruplar və ümumi əhali üzrə
- ☒ Dəyər, natural, ayırı-ayrı sosial-iqtisadi qruplar və regionlar üzrə
- ☐ Pulla, xidmətlə, ərzaqla təminat üzrə
- ☐ Əhalinin həyat səviyyəsi və təhsil səviyyəsi üzrə
- ☐ Minimum əmək haqqı və ehtiyac meyarı üzrə

151 Qanunla digər hallar nəzərdə tutulmamışdırsa, icbari sığorta növləri üzrə işlərin aparılması xərclərinə ayırmalar neçə faiz miqdarında müəyyən edilir?

- ☐ 0.12
- ☒ 0.1
- ☐ 0.2
- ☐ 0.15
- ☐ 0.18

152 Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır:

- ☐ Sağlamlıq sığortası
- ☒ Həyat sığortası
- ☐ Annuitet sığortası
- ☐ Qeyri-həyat sığortası
- ☐ Əmlak sığortası

153 Sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır:

- ☐ Annuitet sığortası
- ☒ Qeyri-həyat sığortası
- ☐ İqtisadi sığorta
- ☐ Əmlak sığortası
- ☐ Həyat sığortası

154 Sığorta şirkəti ilə bağlanmış, müəyyən vaxtdan etibarən, məsələn təqaüdə çıxandan sonra fiziki şəxsə müntəzəm olaraq pul məbləği almaq hüququ verən razılıq və ya müqavilədir:

- ☐ Qeyri-həyat sığortası
- ☒ Annuitet sığortası
- ☐ Əmlak sığortası
- ☐ Sağlamlıq sığortası
- ☐ Tibbi sığorta

155 Sığortalının ölümü, sağlamlığının, iş qabiliyyətinin qocalığa, yaxud əlilliyə görə tamamilə və ya qismən itirilməsi halları üçün aparılan sığortadır:

- ☐ Ümumi sığorta
- ☒ Həyat sığortası
- ☐ Tibbi sığorta
- ☐ Sağlamlıq sığortası
- ☐ Qeyri-həyat sığortası

156 Sığorta hadisəsi baş verdiyi zaman sığortalıya vurulan zərər ödənilməklə onun məsuliyyəti, əmlakı və mənafeləri ilə bağlı risklərin sığortasıdır:

- ☐ Ümumi sığorta
- ☒ Qeyri-həyat sığortası
- ☐ Sağlamlıq sığortası
- ☐ Həyat sığortası
- ☐ Tibbi sığorta

157 Ehtimal olunan elə hadisədir ki, onun baş verməsinə qarşı sığorta aparılır:

- ☐ Ümumi sığorta
- ☒ Sığorta riski
- ☐ Sığorta hadisəsi
- ☐ Sığorta ödənişi

☐ Təbii hadisə

158 Qanuna və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin, sığortalıya və ya üçüncü şəxslərə ödənilməsi üçün əsas olan hal:

- ☐ Ümumi sığorta
☒ Sığorta hadisəsi
☐ Sığorta riski
☐ Sığorta ödənişi
☐ Təbii hadisə

159 Sığorta müqaviləsinə və ya qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin son həddi olan pul məbləği:

- ☐ Sığorta tarifi
☒ Sığorta məbləği
☐ Sığorta müqaviləsi
☐ Sığorta ödənişi
☐ Sığorta haqqı

160 Sığorta hadisəsi baş verdikdə sığortalının əmlakına və ya əmlak mənafeələrinə dəyən zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilən vəsait:

- ☐ Sığorta məbləği
☒ Sığorta ödənişi
☐ Sığorta müqaviləsi
☐ Sığorta haqqı
☐ Sığorta tarifi

161 Sığorta müqaviləsinə və ya bu Qanuna uyğun olaraq sığortalının sığortaçıya verməli olduğu pul məbləği:

- ☐ Sığorta məbləği
☒ Sığorta haqqı
☐ Sığorta müqaviləsi
☐ Sığorta ödənişi
☐ Sığorta tarifi

162 Sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz dərəcəsi:

- ☐ Sığorta məbləği
☒ Sığorta tarifi
☐ Sığorta müqaviləsi
☐ Sığorta ödənişi
☐ Sığorta haqqı

163 Ümumtəhsil məktəblərində, internatlarda, litsey, gimnaziyalar və peşə təhsili məktəblərində tərbiyəçi-müəllimlərin həftəlik iş vaxtı:

- ☐ 26 saat
☒ 24 saat
☐ 20 saat

- ☐ 28 saat
- ☐ 22 saat

164 Ali və orta ixtisas təhsili müəssisələrində professor-müəllim heyətinin və konsertmeysterlərin bir stavka üzrə illik dərs yükü:

- ☐ 400 saat
- ☒ 500 saat
- ☐ 450 saat
- ☐ 600 saat
- ☐ 650 saat

165 Ümumtəhsil məktəbində dərs ili müddətində aşağıdakı tətillər müəyyən edilir. Hansı doğru deyil?

- ☐ Birinci sinif şagirdləri üçün 3-cü rübün ortasında əlavə 6 gün (12-17 fevral)
- ☒ Qış tətili 14 gün (30 dekabr-12 yanvar)
- ☐ Payız tətili 6 gün (1-6 noyabr)
- ☐ Qış tətili 12 gün (30 dekabr-10 yanvar)
- ☐ Yaz tətili 12 gün (20-31 mart)

166 Rayon mərkəzlərindən neçə km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində aylıq əmək haqqına ayda 70 manat məbləğində əlavə ödənilir

- ☐ 25 km-dən artıq
- ☒ 20 km-dən artıq
- ☐ 15 km-dən artıq
- ☐ 30 km-dən artıq
- ☐ 10 km-dən artıq

167 Məktəbəqədər təhsil müəssisəsinin ərazisi hündürlüyü neçə metr olan hasarla və yaşıllıq zolağı ilə əhatə olunur

- ☐ 2 m
- ☒ 1,6 m
- ☐ 1,2 m
- ☐ 1,4 m
- ☐ 1,8 m

168 Məktəbəqədər təhsil müəssisəsinin yaşıllıq zonasının sahəsi ümumi sahənin neçə faizindən az olmamalıdır?

- ☐ 30%-indən
- ☒ 50%-indən
- ☐ 60%-indən
- ☐ 20%-indən
- ☐ 40%-indən

169 Məktəbəqədər təhsil müəssisəsində ümumi bədən tərbiyəsi meydançası aşağıdakılardan ibarətdir:

- ☐ Maneəli zolaqlar
- ☒ Futbol meydançıları

- ☐ Hərəkətli oyunlar üçün xüsusi avadanlıqlarla təchiz olunmuş zonalar
- ☐ Gimnastika avadanlığı və idman ləvazimatları olan zonalar
- ☐ Uzunluğa tullanmaq üçün qum çalaları

170 150 yerə qədər tutumu olan məktəbəqədər təhsil müəssisələri sahəsi nə qədər olan idman meydançası ilə təchiz edilir?

- ☐ 300 kv.m-dən az olmayan
- ☒ 250 kv.m-dən az olmayan
- ☐ 150 kv.m-dən az olmayan
- ☐ 350 kv.m-dən az olmayan
- ☐ 450 kv.m-dən az olmayan

171 Tutumu nə qədər olan məktəbəqədər təhsil müəssisələrinin tərkibində uşaqlara üzgüçülüğü öyrətmək üçün üzgüçülük hovuzunun nəzərdə tutulması mümkündür?

- ☐ 180 yerlik və daha artıq
- ☒ 140 yerlik və daha artıq
- ☐ 150 yerlik və daha artıq
- ☐ 120 yerlik və daha artıq
- ☐ 160 yerlik və daha artıq

172 Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri şagirdlərin sayı 40 şagirddən 400 şagirdədək olduqda aşağıdakı hesabla müəyyənəşdirilməlidir:

- ☐ Hər bir şagird üçün - 30 kv.m
- ☒ Hər bir şagird üçün - 50 kv.m
- ☐ Hər bir şagird üçün - 10 kv.m
- ☐ Hər bir şagird üçün - 40 kv.m
- ☐ Hər bir şagird üçün - 20 kv.m

173 Ümumi təhsil müəssisələrinin tədris-təcrübə zonası - sahənin neçə faizini təşkil edir?

- ☐ 15 faizindən artıq olmayan ərazisini
- ☒ 25 faizindən artıq olmayan ərazisini
- ☐ 20 faizindən artıq olmayan ərazisini
- ☐ 5 faizini
- ☐ 35 faizindən artıq olmayan ərazisini

174 Sığortaçı ilə müqavilə bağlayan və ya xeyrinə sığorta müqaviləsi bağlanan, yaxud qanuna görə sığortalanmış sayılan fiziki və ya hüquqi şəxs

- ☐ Frontinq sazişi
- ☒ Sığortalı
- ☐ Frontinq sazişi
- ☐ Sığortaçı
- ☐ Sığorta şəhadətnaməsi

175 Yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənəşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs:

- ☐ Sığorta müqaviləsi
- ☒ Sığortaçı
- ☐ Frontinq sazişi
- ☐ Sığortalı
- ☐ Dövlət

176 Sığorta riski sayılan hadisənin hansı əlaməti olmalıdır?

- ☐ Zəruri
- ☒ Təsadüfi
- ☐ Doğru
- ☐ Gerçək
- ☐ Vacib

177 Sığortalı ilə sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə sığortaçı sığorta hadisəsi zamanı sığortalıya sığorta ödənişi verməyi, sığortalı isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqını ödəməyi öhdəsinə götürür:

- ☐ Razılaşma
- ☒ Sığorta müqaviləsi
- ☐ Ümumi sığorta daxili
- ☐ Frontinq sazişi
- ☐ Sığorta şəhadətnaməsi

178 Yüksək sığorta risklərinin sığortalanmasında öz ödəmə qabiliyyətinin təmin olunması və sığortalıların əmlak mənafeələrinin müdafiəsinə zəmanət verilməsi üçün sığortaçıların öz aralarında bağlılıqları saziş əsasında qarşılıqlı sığorta fəaliyyətinin təşkili formasıdır:

- ☐ Razılaşma
- ☒ Ümumi sığorta daxili
- ☐ Sığorta müqaviləsi
- ☐ Frontinq sazişi
- ☐ Sığorta şəhadətnaməsi

179 Frontinq edən sığortaçı tərəfindən digər sığortaçının təklifi ilə sığorta şəhadətnamələrinin verilməsinə və təkrar sığorta müqaviləsinə əsasən komissiyon mükafatı almaqla, həmin sığortaçıya risklərin tam həcmdə ötürülməsinə dair razılaşmaqdır:

- ☐ Razılaşma
- ☒ Frontinq sazişi
- ☐ Sığorta müqaviləsi
- ☐ Ümumi sığorta daxili
- ☐ Sığorta şəhadətnaməsi

180 Sığortalı ilə sığortaçı arasında bağlanan sığorta müqaviləsinin olmasını təsdiq edən və həmin müqavilənin əsas məzmununu əks etdirən sənəddir:

- ☐ Razılaşma
- ☒ Sığorta şəhadətnaməsi
- ☐ Sığorta müqaviləsi
- ☐ Ümumi sığorta daxili

☐ Frontinq sazişi

181 Könüllü sağalmaz xəstəliklərdən sığortada müqavilənin qüvvədə olduğu müddətdə Sığorta olunan sağalmaz xəstəliklərdən sığortalandıqda sığorta hadisəsi baş verdikdə sığorta məbləğinin neçə faiz ödənilməsi nəzərdə tutulur?

- ☐ 70%-dək
☒ 100%-dək
☐ 80%-dək
☐ 75%-dək
☐ 85%-dək

182 Tibbi sığortada Sığortalı ilə Sığortaçının qarşılıqlı razılığı əsasında bağlanmış müqavilədə təminat verilən risklər üzrə tibbi xərclərə aid deyil:

- ☐ Dərman təminatı
☒ İstənilən növ əməliyyat
☐ Stasionar müayinə və müalicə
☐ Ambulator müayinə və müalicə
☐ Vaksinasıya

183 Təhsilin inkişafını əsas hansı tələbat müəyyən edir?

- ☐ Maddi-texniki baza
☒ Kadr təminatı
☐ İnformasiya təminatı
☐ Tədris metodiki vəsaitlər
☐ Maliyyə təminatı

184 Ali təhsildə humanitar fənn bölməsinə məcburi fənlər kimi hansı fənlər daxildir?

- ☐ "Xarici dil", "İnformatika" və "Psixologiya"
☒ Xarici dil, "Ali məktəb pedaqogikası" və "Psixologiya"
☐ Fəlsəfə, "İnformatika" və "Psixologiya"
☐ "Fəlsəfə", "Ali məktəb pedaqogikası" və "Psixologiya"
☐ "Xarici dil", "Ali məktəb pedaqogikası" və "Fəlsəfə"

185 Rezidenturada itəhsil müddəti neçə ildir?

- ☐ 2-3 il
☒ 2-5 il
☐ 3-5 il
☐ 4-5 il
☐ 2-4 il

186 İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarında seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat həcminin neçə faizini təşkil edir?

- ☐ 15-20 faizini
☒ 25-30 faizini
☐ 10-20 faizini

- ☐ 45-50 faizini
- ☐ 35-40 faizini

187 Səhiyyənin normativ göstəricilərinə daxil deyil:

- ☐ Ayrı – ayrı səhiyyə sahəsinin bütövlükdə səhiyyə xidmətində xüsusi çəkisi
- ☒ Hər xəstəyə düşən həkimlərin sayı
- ☐ Hər 1000 nəfər əhaliyə düşən çarpayı tutumu
- ☐ Hər xəstəyə düşən tibbi ləvazimatın dəyəri
- ☐ İl ərzində hər çarpayıdan maksimum və cari istifadə əmsalı (20 – 30 gün)

188 Səhiyyənin planlaşdırılması və onun tənzimlənməsi hansı göstəricilərlə müəyyən olunur?

- ☐ Mütləq
- ☒ Müqayisəli
- ☐ Proqnoz
- ☐ Dəqiq
- ☐ Nisbi

189 Tutumu 150 yerdən artıq olan məktəbəqədər təhsil müəssisələri sahəsi nə qədər olan idman meydançası ilə təchiz edilir?

- ☐ 100 kv.m və 250 kv.m olan 2 ədəd
- ☒ 150 kv.m və 250 kv.m olan 2 ədəd
- ☐ 150 kv.m olan 2 ədəd
- ☐ 150 kv.m və 200 kv.m olan 2 ədəd
- ☐ 100 kv.m və 150 kv.m olan 2 ədəd

190 Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri aşağıdakı hesabla müəyyənləşdirilməlidir. Hansı doğru deyil?

- ☐ 400 şagirddən 500 şagirdədək hər bir şagird üçün - 60 kv.m
- ☐ 500 şagirddən 600 şagirdədək hər bir şagird üçün - 50 kv.m
- ☐ 800 şagirddən 1100 şagirdədək hər bir şagird üçün - 33 kv.m
- ☐ 1100 şagirddən 1500 şagirdədək hər bir şagird üçün - 21 kv.m
- ☒ 600 şagirddən 800 şagirdədək hər bir şagird üçün - 38 kv.m

191 Ümumi təhsil müəssisələrinin binaları layihələndirilərkən, onların yerləşdirilməsi üçün torpaq sahələrinin ölçüləri aşağıdakı hesabla müəyyənləşdirilməlidir:

- ☐ 400 şagirddən 500 şagirdədək hər bir şagird üçün - 50 kv.m
- ☒ 1500 şagirddən 2000 şagirdədək hər bir şagird üçün - 17 kv.m
- ☐ 2000 şagirddən çox hər bir şagird üçün - 12 kv.m
- ☐ 600 şagirddən 800 şagirdədək hər bir şagird üçün - 38 kv.m
- ☐ 800 şagirddən 1100 şagirdədək hər bir şagird üçün - 32 kv.m

192 Ümumi təhsil müəssisələrinin binası aşağıdakı funksional otaq qruplarından ibarətdir. Hansı yalnışdır?

- ☐ İnzibati xidmət otaqları qrupu
- ☒ Kadrlar şöbəsi otaqları
- ☐ Tədris otaqları

- ☐ Əmək tədrisi otaqları
- ☐ Ümumi məktəb zalları qrupu

193 Ümumi təhsil müəssisələrində idman meydançalarının tədris otaqlarının yanında yerləşdirilməsinə yol verilmir. Həmin meydançalar otaqlardan neçə metr aralı olmalıdır?

- ☐ 15-20 metr
- ☒ 10-15 metr
- ☐ 10-15 metr
- ☐ 15-25 metr
- ☐ 20-30 metr

194 Ümumi təhsil müəssisələrində yaşıllaşdırılma ümumi ərazinin neçə faizini təşkil etməlidir?

- ☐ 50%-ni
- ☒ 40%-ni
- ☐ 10%-ni
- ☐ 20%-ni
- ☐ 30%-ni

195 İlk peşə-ixtisas təhsili müəssisələrinin binalarına təyinatına görə aşağıdakı otaq qrupları daxildir. Hansı doğru deyil?

- ☐ Tədris-istehsalat emalatxanaları
- ☒ Ustalar üçün otaqlar
- ☐ Tədris kabinetləri və laboratoriyaları
- ☐ Auditoriyalar
- ☐ Rəsmxət zalları

196 İlk peşə-ixtisas təhsili müəssisələrinin binalarına təyinatına görə aşağıdakı otaq qrupları daxildir. Hansı doğru deyil?

- ☐ Köməkçi otaqlar
- ☒ Müəllimlər otağı
- ☐ İnzibati xidmət otaqları
- ☐ Yeməxana
- ☐ Tibbi xidmət otaqları

197 İnzibati xidmət otaqları qrupunun tərkibinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Ustalar üçün otaq
- ☒ Kitabxana
- ☐ Direktor otağı
- ☐ Direktor müavininin otağı
- ☐ Müəllimlər otağı

198 Tibbi xidmət otaqları qrupunun tərkibinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Tibb bacısı otağı
- ☒ İstirahət otağı
- ☐ Terapevtik kabinet

- ☐ Prosedur otağı
- ☐ Həkim-pediatr kabineti

199 Köməkçi otaqlar qrupunun tərkibinə aşağıdakılardan hansı daxil deyil?

- ☐ Təmizlik inventarı üçün otaqlar
- ☒ Prosedur otaqları
- ☐ Vestibül qarderobları
- ☐ İstirahət otaqları
- ☐ Çöl və iş paltarları üçün otaqlar

200 Tələbatdan asılı olaraq, ilk peşə-ixtisas təhsili müəssisəsi böyük tədris mərkəzi şəklində də layihələndirilə bilər. Belə tədris mərkəzinə daxil deyil:

- ☐ Təsərrüfat korpusu
- ☒ Tələbələr üçün yaşayış evi
- ☐ Ümumiləşdirilmiş tədris-istehsalat mərkəzi
- ☐ Bədən tərbiyəsi idman kompleksi
- ☐ İnzibati xidmət otaqları korpusu

201 Orta ixtisas təhsili müəssisəsinin əsas binası nəqliyyat hərəkət edən yoldan neçə metr aralı məsafədə, binanın önündə açıq meydan nəzərdə tutulmaqla yerləşdirilməlidir?

- ☐ 10 metr
- ☒ 25 metr
- ☐ 15 metr
- ☐ 35 metr
- ☐ 20 metr

202 Orta ixtisas təhsili müəssisəsində idman zalı haqqında deyilənlərdən hansı doğru deyil?

- ☐ İdman zalının sahəsi 12mx18m, 12mx24 m nəzərdə tutulmalıdır
- ☒ İdman zalının hündürlüyü 6 m-dən çox olmayaraq nəzərdə tutulmalıdır
- ☐ İdman zalı binaya bitişik inşa olunmuş orta ixtisas təhsili müəssisəsində birinci mərtəbədə yerləşdirilir
- ☐ Zalı ölçüləri bədən tərbiyəsi üzrə tədris proqramının tam yerinə yetirilməsini təmin etməlidir
- ☐ Zalı ölçüləri dərindənə idman məşğələlərinin aparılmasının mümkünlüyünü təmin etməlidir

203 Orta ixtisas təhsili müəssisəsində akt zalının ölçüləri bir yerə neçə kv.m hesablanır?

- ☐ 0,35 kv.m
- ☒ 0,65 kv.m
- ☐ 0,45 kv.m
- ☐ 0,75 kv.m
- ☐ 0,85 kv.m

204 Orta ixtisas təhsili müəssisəsində akt zalının oturaq yerlərinin sayı müəssisədə təhsil alan tələbələrin ümumi sayının neçə faizi ilə müəyyən edilir?

- ☐ 40%-i
- ☒ 0.6
- ☐ 10%-i

- ☐ 30%-i
☐ 50%-i

205 Orta ixtisas təhsili müəssisəsində akt zalında hər birinin sahəsi nə qədər olan ayaqyolular, dekorasiya, butaforiya otaqları və musiqi alətləri anbarı, geyimlərin saxlanıldığı anbar nəzərdə tutulur?

- ☐ 8 kv.m
☒ 10 kv.m
☐ 9 kv.m
☐ 12 kv.m
☐ 6 kv.m

206 Orta ixtisas təhsili müəssisəsində kitabxananın sahəsi bir tələbəyə nə qədər hesablanmaqla qəbul edilməlidir?

- ☐ 0,4 kv.m
☒ 0,8 kv.m
☐ 0,2 kv.m
☐ 0,6 kv.m
☐ 1 kv.m

207 Orta ixtisas təhsili müəssisəsində kitabxanada aşağıdakı zonalar nəzərdə tutulmur:

- ☐ Texniki tədris vasitələri ilə fərdi məşğələlər aparılan kabinələr sahəsi
☒ Anbar otaqları
☐ İnformasiya məntəqəsi
☐ Kataloqlarla iş yeri
☐ Açıq istifadə fondları

208 Orta ixtisas təhsili müəssisələrində bufetlərin və yeməxanaların nəzdində tələbələrin 2 növbədə 100 faiz yerləşdirilməsi əsas qəbul edilməklə, ümumi sahəsi bir yerə nə qədər hesablanmış yemək qəbulu zalı nəzərdə tutulur?

- ☐ 1,4 kv.m
☒ 1,3 kv.m
☐ 1 kv.m
☐ 1,2 kv.m
☐ 1,1 kv.m

209 Orta ixtisas təhsili müəssisəsində tibbi xidmət otaqları qrupunun tərkibinə daxil deyil:

- ☐ Tibb bacısı otağı
☒ İnformasiya məntəqəsi
☐ Terapevtik kabinet
☐ Dış həkimi kabinet
☐ Prosedur otağı

210 Orta ixtisas təhsili müəssisəsində köməkçi otaqlar qrupunun tərkibinə daxil deyil:

- ☐ Çöl və iş paltarları üçün otaqlar
☒ Prosedur otağı

- ☐ Vestibül qarderobları
- ☐ İstirahət otaqları
- ☐ Anbar otaqları

211 Ali təhsil müəssisələrində kitabxananın sahəsi bir tələbəyə nə qədər hesablanmaqla qəbul edilməlidir?

- ☐ 1 kv.m
- ☒ 0,6 kv.m
- ☐ 0,4 kv.m
- ☐ 0,8 kv.m
- ☐ 0,7 kv.m

212 Ali təhsil müəssisələrinin binasına təyinatına görə aşağıdakı otaq qrupları daxil deyil:

- ☐ Teatr, musiqi və məşğələ sinifləri
- ☒ Kurs və diplom işlərinin yazılması üçün otaqlar
- ☐ Tədris otaqları
- ☐ Rəsmxət zalları
- ☐ Rəssamlıq, yağlı boya işləri, heykəltəraşlıq sinifləri

213 Ali təhsil müəssisələrinin binasına təyinatına görə aşağıdakı otaq qrupları daxil edilmir:

- ☐ Elmi bölmələr
- ☒ Bədən tərbiyəsi-idman otaqları
- ☐ Kitabxana
- ☐ Tamaşa klub otaqları
- ☐ Tədris istehsalat otaqları

214 Ali təhsil müəssisələrinin binasına təyinatına görə otaq qruplarına aşağıdakı daxil deyil:

- ☐ Köməkçi otaqlar
- ☒ Əlavə otaqlar
- ☐ İnzibati xidmət otaqları
- ☐ İctimai iaşə müəssisələri
- ☐ Tibbi xidmət otaqları

215 Tədris otaqları qrupunun tərkibinə aşağıdakılardan daxil deyil:

- ☐ Laboratoriyalar yanında köməkçi otaqlar
- ☒ Xüsusi hazırlıq qrupları üçün zal
- ☐ Nəzəri-tədris kabinetləri
- ☐ Auditoriyalar
- ☐ Müxtəlif təyinatlı laboratoriyalar

216 Səhiyyəyə ayrılan vəsaitin istifadəsinin aşağı olması nə ilə bağlıdır?

- ☐ Kadr çatışmamazlığı ilə
- ☒ Çarpay tutumunun aşağı olması ilə
- ☐ Ekoloji mühitlə
- ☐ Maliyyənin az olması ilə
- ☐ Səhiyyənin inkişafı ilə

217 Mədəniyyətin normativ-requlyativ funksiyası:

- ☐ Mədəniyyət sahəsində elmi tədqiqatların aparılması ilə əlaqədardır
- ☒ İnsanların ictimai və şəxsi fəaliyyətinin müxtəlif növ və cəhətlərinin, davranışının nizamlanması ilə əlaqədardır
- ☐ Müəyyən işarələr sisteminin köməyi ilə mədəniyyət nümunələri öyrənilir, istifadə edilir
- ☐ Mədəniyyət sahəsində elmi fəaliyyətlərin müxtəlif istiqamətlərdə inkişafı ilə bağlıdır
- ☐ Beynəlxalq səviyyədə mədəni əlaqələrin qurulması və tənzimlənməsi ilə əlaqədardır

218 Xeyli miqdarda (2000 manatdan 50000 manatadək) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə hansı cəza tədbiri görülür?

- ☐ İki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2000 manatdan 3000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
- ☒ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 2000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2000 manatdan 5000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1000 manatdan 5000 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə

219 Külli miqdarda (50000 manatadan yuxarı) məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmaya görə hansı cəza tədbiri görülür?

- ☐ Yeddi ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- ☒ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Beş ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
- ☐ Üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə

220 Bədən tərbiyəsi-idman qurğuları qrupuna ali təhsil müəssisəsinin təyinatından və tutumundan asılı olaraq, aşağıdakı zallar və köməkçi otaqlar daxildir. Hansı doğru deyil?

- ☐ Müxtəlif ölçülü üzgüçülük hovuzları
- ☒ Auditoriyalar
- ☐ Xüsusi hazırlıq qrupları üçün zal
- ☐ Gimnastika və idman oyunları üçün orta universal zal
- ☐ Xüsusi universal zal

221 Magistratura səviyyəsində: ixtisaslar üzrə təhsil proqramları təhsil və elmi tədqiqat hissələrindən ibarətdir. Bu zaman təhsil hissəsinə ayrılan saatların həcmi neçə faiz təşkil edir?

- ☐ 30-40%
- ☒ 40-50%
- ☐ 50-60%

- ☐ 60-70%
- ☐ 70-80%

222 Magistratura səviyyəsində təhsil proqramları üzrə humanitar fənlər bölməsinə ümumi auditoriya saatlarının neçə faizi ayrılır?

- ☐ 45-50
- ☒ 25-30
- ☐ 20-25
- ☐ 35-40
- ☐ 15-20

223 Magistratura səviyyəsində təhsil proqramları üzrə humanitar fənlər bölməsində ixtisaslaşma fənlərinə neçə faizi ayrılır?

- ☐ 0.6
- ☒ 0.7
- ☐ 0.3
- ☐ 0.5
- ☐ 0.4

224 İxtisaslar üzrə bakalavr və magistr təhsil proqramlarının bütün fənn bölmələrinə seçmə fənlər daxildir. Hər iki proqramda seçmə fənlərə ayrılan saatların həcmi ümumi saat həcminin neçə faizini təşkil edir?

- ☐ 20-25%-ni
- ☒ 25-30%-ni
- ☐ 15-25%-ni
- ☐ 15-20%-ni
- ☐ 20-30%-ni

225 Ali təhsil müəssisəsinin bakalavr pilləsində tələbələrin həftəlik maksimal tədris yükünün həcmi neçə saatdır?

- ☐ 35 saat
- ☒ 45 saat
- ☐ 25 saat
- ☐ 30 saat
- ☐ 55 saat

226 Auditoriya dərsləri həftədə bakalavriat səviyyəsində neçə saatdan çox olmamalıdır?

- ☐ 24 saatdan
- ☒ 30 saatdan
- ☐ 18 saatdan
- ☐ 20 saatdan
- ☐ 40 saatdan

227 Magistratura səviyyəsində həftəlik auditoriya dərsləri neçə saatdan çox olmamalıdır?

- ☐ 28 saatdan
- ☒ 16 saatdan

- ☐ 12 saatdan
- ☐ 14 saatdan
- ☐ 24 saatdan

228 Tədris planında tədris işinin həcmi kredit vahidləri ilə müəyyənləşdirilir. Bir kredit necə bölünür?

- ☐ 25 saat auditoriya və 5 saat tələbənin sərbəst işi
- ☒ 15 saat auditoriya və 15 saat tələbənin sərbəst işi
- ☐ 10 saat auditoriya və 20 saat tələbənin sərbəst işi
- ☐ 20 saat auditoriya və 10 saat tələbənin sərbəst işi
- ☐ 18 saat auditoriya və 12 saat tələbənin sərbəst işi

229 Qiyabi forma üzrə tələbələrə auditoriya dərslərinin həcmi ildə bakalavriat səviyyəsində neçə saata qədər nəzərdə tutulur?

- ☐ 180-200 saata
- ☒ 180-240 saata
- ☐ 140-200 saata
- ☐ 160-220 saata
- ☐ 150-200 saata

230 Magistraturada qiyabi forma üzrə tələbələrə auditoriya dərslərinin həcmi ildə neçə saata qədər nəzərdə tutulur?

- ☐ 100-120 saata
- ☒ 120-160 saata
- ☐ 140-180 saata
- ☐ 140-160 saata
- ☐ 120-140 saata

231 Ali təhsildə tədris ilinin müddəti neçə həftədir?

- ☐ 42 həftə
- ☒ 40 həftə
- ☐ 32 həftə
- ☐ 36 həftə
- ☐ 30 həftə

232 Ali təhsildə bütün təlim müddətində istehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət bakalavriat səviyyəsində neçə həftədir?

- ☐ 10-18 həftə
- ☒ 8-18 həftə
- ☐ 12-18 həftə
- ☐ 10-16 həftə
- ☐ 10-12 həftə

233 İstehsalat təcrübəsi üçün nəzərdə tutulan müddət magistratura səviyyəsində neçə həftədir?

- ☐ 12-16 həftə
- ☒ 8-10 həftə

- ☐ 12-14 həftə
- ☐ 10-14 həftə
- ☐ 10-12 həftə

234 Akademik saat neçə dəqiqədir?

- ☐ 75.0
- ☒ 45.0
- ☐ 40.0
- ☐ 80.0
- ☐ 90.0

235 Dövlət attestasiyası bütün təhsilənlər üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət neçə həftədir?

- ☐ 3 həftə
- ☒ 6 həftə
- ☐ 2 həftə
- ☐ 10 həftə
- ☐ 4 həftə

236 Kafedra müdirinin vəzifələri deyil:

- ☐ Kafedranın fəaliyyətinə görə kafedranın kollektivi, fakültə, ali təhsil müəssisəsinin elmi şurası və rəhbərlik qarşısında məsuliyyət daşıyır
- ☒ Hər il kafedranın fəaliyyəti barədə nazirliyə hesabat təqdim edir
- ☐ Kafedra iclaslarını çağırır, onlara sədrlik edir, onların qərarlarını təsdiq edir
- ☐ Kafedranın işini planlaşdırır və təşkil edir, onun fəaliyyətinə rəhbərlik edir
- ☐ Fakültədə, ali təhsil müəssisəsində və kənar təşkilatlarda kafedranı təmsil edir

237 Amortizasiya olunan əmlak və onların tam bərpası üçün illik köhnəlmə normaları aşağıdakı qaydada qruplaşdırılır və göstərilən hədlər daxilində müəyyən edilir. Hansı doğru deyil?

- ☐ Nəqliyyat vasitələri — 15 faizə qədər
- ☒ Maşın və avadanlıqlar — 11 faizə qədər
- ☐ Binalar və onların struktur komponentləri — 5 faizə qədər
- ☐ Qurğular və onların struktur komponentləri — 7 faizə qədər
- ☐ Ötürücü qurğular və onların struktur komponentləri — 9 faizə qədər

238 Müəssisələr əsas vəsaitlərə ayrı-ayrılıqda hər ay köhnəlmə hesabladıqları üçün bu təlimatda göstərilən illik köhnəlmə normalarını 12 aya bölməklə aşağıdakı aylıq köhnəlmə normalarını müəyyən edirlər. Hansı doğru deyil?

- ☐ İstehsalat alətləri və təsərrüfat inventarlarına — 2,08 faizə qədər
- ☒ Nəqliyyat vasitələrinə — 1,6 faizə qədər
- ☐ Binalar və onların struktur komponentlərinə — 0,42 faizə qədər
- ☐ Qurğular və onların struktur komponentlərinə — 0,58 faizə qədər
- ☐ Ötürücü qurğular və onların struktur komponentlərinə — 0,75 faizə qədər

239 İstehsal qüvvələrinin səmərəli yerləşdirilməsi şərti ilə məskunlaşma sisteminin ərazi-məkan təşkilində milli, tarixi-mədəni irsin xüsusiyyətləri, ekoloji, geoloji, hidrogeoloji, seysmik tələblər nəzərə alınmaqla şəhərsalma

planlaşdırılmasında, layihələndirilməsində, tikintisində və yenidən qurulmasında müvafiq icra hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin fəaliyyəti:

- ☐ Ərazi və yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafı
- ☒ Şəhərsalma fəaliyyəti
- ☐ Şəhərsalma siyasəti
- ☐ Şəhərsalma proqramı
- ☐ Şəhərsalma proqnozu

240 Tarixən təşəkkül tapmış məskunlaşma sistemləri, milli ənənələr və başqa yerli xüsusiyyətlər, cəmiyyətin sosial-iqtisadi inkişaf perspektivləri, təbii - iqlim və ekoloji şərait nəzərə alınmaqla əhali üçün əlverişli mühitin yaranması üzrə şəhərsalma sahəsində dövlətin məqsədyönlü fəaliyyəti:

- ☐ Şəhərsalma fəaliyyəti
- ☒ Şəhərsalma siyasəti
- ☐ Ərazi və yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafı
- ☐ Şəhərsalma proqramı
- ☐ Şəhərsalma proqnozu

241 Şəhərsalma şəraitinin, iqtisadi, sosial, ekoloji, mühəndis-texniki vəziyyətin, istehsal, sosial, mühəndis və nəqliyyat infrastrukturunun mövcud vəziyyətinin təhlili nəticəsində ərazilərin, şəhər və digər yaşayış məskənlərinin inkişaf etdirilməsi təmayülünün aşkara çıxarılması:

- ☐ Dövlət şəhərsalma norma və qaydaları
- ☒ Şəhərsalma proqnozu
- ☐ Şəhərsalma siyasəti
- ☐ Şəhərsalma proqramı
- ☐ Şəhərsalma fəaliyyəti

242 Şəhərsalmada yüksək nailiyyətlər əldə etmək üçün şəhərsalma vəziyyətinin kompleks qiymətləndirilməsini, torpaq və təbii ehtiyatlardan səmərəli istifadə edilməsini, milli, tarixi-mədəni irsin qorunmasını nəzərə alan kompleks planları və tədbirləri əhatə edən sənədlər:

- ☐ Şəhərsalma fəaliyyəti
- ☒ Şəhərsalma proqramı
- ☐ Şəhərsalma proqnozu
- ☐ Şəhərsalma siyasəti
- ☐ Dövlət şəhərsalma norma və qaydaları

243 . Şəhərsalma proqramlarının və proqnozlarının, həmçinin investisiyaların həyata keçirilməsini təmin edən, ərazilərin və yaşayış məskənlərinin inkişafının planlaşdırılması və tikintisi üzrə layihə sənədlər:

- ☐ Şəhərsalma fəaliyyəti
- ☒ Şəhərsalma sənədləri
- ☐ Şəhərsalma proqnozu
- ☐ Dövlət şəhərsalma norma və qaydaları
- ☐ Şəhərsalma proqramı

244 Müvafiq icra hakimiyyəti orqanları tərəfindən tərtib və təsdiq edilən, şəhərsalma fəaliyyətində əməl olunan normativ-hüquqi aktlar və normativ-texniki sənədlər:

- ☐ Şəhərsalma fəaliyyəti
- ☒ Dövlət şəhərsalma norma və qaydaları
- ☐ Şəhərsalma proqnozu
- ☐ Şəhərsalma sənədləri
- ☐ Şəhərsalma proqramı

245 Şəhərsalma fəaliyyətini həyata keçirərkən şəhər və digər məskənlərin zonaları hüdudlarında torpaq sahələrindən və digər daşınmaz əmlakdan istifadə növlərinə və aparılacaq dəyişikliklərə tikinti qaydalarının tələbləri:

- ☐ Şəhərsalma proqramı
- ☒ Şəhərsalma rəqlamentləri
- ☐ Dövlət şəhərsalma norma və qaydaları
- ☐ Şəhərsalma proqnozu
- ☐ Şəhərsalma sənədləri

246 Az miqdarda (2000 manatadək) məcburi dövlət sosial sığorta haqlarının qanunvericilikdə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə hansı tədbir görülür?

- ☐ İnzibati xətanın bilavasitə obyektı olmuş məbləğin 20 faizindən 50 faizinədək cərimə
- ☒ İnzibati xətanın bilavasitə obyektı olmuş məbləğin 30 faizindən 70 faizinədək cərimə
- ☐ İnzibati xətanın bilavasitə obyektı olmuş məbləğin 30 faizindən 50 faizinədək cərimə
- ☐ İnzibati xətanın bilavasitə obyektı olmuş məbləğin 20 faizindən 30 faizinədək cərimə
- ☐ İnzibati xətanın bilavasitə obyektı olmuş məbləğin 50 faizindən 80 faizinədək cərimə

247 Hamiləliyə və doğuma görə müavinətin ümumi məbləği:

- ☐ Gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayından çıxmaqla tapılır
- ☒ Gündəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- ☐ Həftəlik müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- ☐ Aylıq müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına vurulması ilə tapılır
- ☐ Aylıq müavinətin məbləğinin əmək qabiliyyətinin müvəqqəti itirilməsi nəticəsində buraxılmış iş günlərinin sayına bölünməsi ilə tapılır

248 Müavinət hesablanarkən əməyin ödənilməsi fondundan verilən mükafatlar, əmək haqqına əlavələr orta aylıq miqdarından əzərə alınrlar:

- ☐ Onların keçən ildə hesablanmış ümumi məbləğin 3 aya bölünməsi yolu ilə
- ☒ Onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya bölünməsi yolu ilə
- ☐ Onların keçən ildə hesablanmış ümumi məbləğin 6 aya bölünməsi yolu ilə
- ☐ Onların keçən ildə hesablanmış ümumi məbləğin 12 aya vurulması yolu ilə
- ☐ Onların keçən ildə hesablanmış ümumi məbləğin 6 aya vurulması yolu ilə

249 İşləyən qadınlara hamiləlik dövründə doğumdan əvvəl neçə gün müddətində ödənişli məzuniyyət verilir?

- ☐ 56 günlük
- ☒ 70 təqvim günü
- ☐ 80 günlük

- ☐ 76 günlük
- ☐ 72 günlük

250 Doğum çətin olduqda, iki və ya daha çox uşaq doğulduqda, doğumdan sonrakı məzuniyyət neçə gün müddətində verilir?

- ☐ 76 günlük
- ☒ 70 təqvim günü
- ☐ 56 günlük
- ☐ 82 günlük
- ☐ 86 günlük

251 2 aylığadək uşağı övladlığa götürən, yaxud övladlığa götürmədən uşaq böyüdən şəxslər doğumdan sonra müəyyən edilmiş neçə günlük məzuniyyətdən istifadə etmək hüququna malikdirlər?

- ☐ 80 günlük
- ☒ 56 günlük
- ☐ 65 günlük
- ☐ 70 təqvim günü
- ☐ 76 günlük

252 Kənd təsərrüfatı istehsalatının taxılçılıq, pambıqçılıq, üzümçülük, tütünçülük, çayçılıq, tərəvəzçilik, bağçılıq və s. sahələrində bilavasitə çalışan qadınlara hamiləliyə və doğuma görə məzuniyyət normal doğumda hansı müddətlərdə verilir?

- ☐ 80 təqvim günü
- ☒ 140 təqvim günü
- ☐ 72 təqvim günü
- ☐ 120 günlük
- ☐ 70 təqvim günü

253 Qadınlara hamiləliyə və doğuma görə məzuniyyət doğum çətin olduqda doğumdan əvvəl hansı müddətə verilir?

- ☐ 68 təqvim günü
- ☒ 70 təqvim günü
- ☐ 80 təqvim günü
- ☐ 60 təqvim günü
- ☐ 72 təqvim günü

254 Hamiləlik dövründə və doğumdan sonrakı dövr üçün işləyən qadınlara doğumdan sonra neçə gün müddətində ödənişli məzuniyyət verilir?

- ☐ 70 təqvim günü
- ☒ 56 təqvim günü
- ☐ 72 təqvim günü
- ☐ 80 təqvim günü
- ☐ 110 təqvim günü

255 İki və ya daha çox uşaq doğulduqda işləyən qadınlara doğumdan əvvəl neçə təqvim günü ödənişli məzuniyyət verilir?

- ☐ 110 təqvim günü
- ☒ 70 təqvim günü
- ☐ 80 təqvim günü
- ☐ 56 təqvim günü
- ☐ 86 təqvim günü

256 Qadınlara hamiləliyə və doğuma görə məzuniyyət doğum çətin olduqda doğumdan sonra hansı müddətə verilir?

- ☐ 70 təqvim günü
- ☒ 86 təqvim günü
- ☐ 80 təqvim günü
- ☐ 120 təqvim günü
- ☐ 110 təqvim günü

257 İki və ya daha çox uşaq doğulduqda doğumdan sonra işləyən qadınlara neçə təqvim günü ödənişli məzuniyyət verilir?

- ☐ 120 təqvim günü
- ☒ 110 təqvim günü
- ☐ 86 təqvim günü
- ☐ 70 təqvim günü
- ☐ 80 təqvim günü

258 Təbii mühitdən səmərəli istifadə olunması və ona zərərli təsir göstərən təsərrüfat və başqa fəaliyyətin məhdudlaşdırılması, əhalinin yaşayışı üçün daimi əlverişli şərait yaradılması məqsədi ilə həyata keçirilən şəhərsalma fəaliyyəti:

- ☐ Şəhərsalma rəqlamentləri
- ☒ Ərazi və yaşayış məskənlərinin dayanıqlı və ahəngdar inkişafı
- ☐ Dövlət şəhərsalma norma və qaydaları
- ☐ Şəhərsalma proqnozu
- ☐ Şəhərsalma sənədləri

259 Tərkibində inzibati ərazi vahidləri və bəzi hallarda muxtar dövlət qurumları olan vahid dövlət:

- ☐ Federativ dövlət
- ☒ Unitar dövlət
- ☐ Krallıq
- ☐ Sosial dövlət
- ☐ Qraflıq

260 Bilavasitə elmi-tədqiqatla məşğul olan şöbələr deyil:

- ☐ Əmək haqqı və əmək münasibətləri
- ☒ İşəgötürmə və əməyin ödənilməsi
- ☐ Əmək bazarı və məşğulluq problemləri
- ☐ Həyat səviyyəsi və sosial müavinətlər
- ☐ Demografiya və əhali sakinliyi

261 İndeksasiyaya bağlı sullara cavab deyil?

- ☐ İndeksasiya inflyasiya şəraitində istehlak qiymətlərinin artması ilə əlaqədar əhali gəlirlərinin bu qiymətlərə uyğunlaşdırılması tədbirlərini əks etdirir
- ☒ İndeksasiya qiymətlərin qaldırılmasından sonra həyata keçirilir
- ☐ Əhalinin sosial müdafiəsinin formalarından biri də gəlirlərin indeksasiya edilməsidir
- ☐ Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artması nəticəsində əhali gəlirlərində itkinin qarşısını almaq məqsədi ilə həyata keçirilən kompensasiya tədbirləri sistemidir
- ☐ Gəlirlərin dövlət indeksasiyası yaşayış dəyərinin artmasının nəzərə alınması əsasında həyata keçirilir

262 Sosial müdafiənin əsas istiqamətlərindən deyil:

- ☐ Ailənin sosial müdafiəsi
- ☒ Dövlətin sosial müdafiəsi
- ☐ Uşaqların və uşaqlığın sosial müdafiəsi
- ☐ Əmək qabiliyyətli əhalinin sosial müdafiəsi
- ☐ Əmək qabiliyyəti olmayanların sosial müdafiəsi

263 Yardım ödənişlərinin olcusunə görə yanaşma deyil:

- ☐ Yardımın həcmi ehtiyac və tələbat əsasında müəyyən olunur
- ☒ Ehtiyacı olanların hamısına eyni ölçüdə yardım ödənilmir
- ☐ Ehtiyacı olanların hamısına eyni ölçüdə yardım ödənilir
- ☐ Yardım fərdi təminatla əsaslanır
- ☐ Yardım ya əvvəlki əmək haqqı səviyyəsinə, ya da sığorta ödəmələrinin həcmində əsaslanır

264 Əhalinin sosial-iqtisadi inkişaf səviyyəsi tədqiq edilərkən əsasən aşağıdakı məsələlər araşdırılır. Hansı doğru deyil?

- ☐ Sosial-iqtisadi yardıma ehtiyacı olan aztəminatlı əhali təbəqələrinin seçilməsi və xarakterizə edilməsi
- ☒ Yardımın həcmi, onun ehtiyac və tələbat əsasında müəyyənlişməsinin təhlili
- ☐ Əhalinin sosial-iqtisadi rifahının ümumi və hərtərəfli xarakteristikası
- ☐ Əhalinin ayrı-ayrı sosial, demoqrafik və digər qrupları arasında cəmiyyətin sosial differensiasiyası dərəcəsinin qiymətləndirilməsi
- ☐ Müxtəlif sosial-iqtisadi faktorların yaşayış səviyyəsinə təsirinin xarakteri, onların tərkibi və dinamikası

265 Əhalinin sosial-iqtisadi inkişaf səviyyəsini xarakterizə edən əsas göstəricilərə aşağıdakılar aid deyil:

- ☐ Mövcud əmlak və mənzillərin sayı
- ☒ Mövcud əmlak və mənzillərin sayı
- ☐ Əhalinin gəlirləri
- ☐ Əhali tərəfindən maddi nemətlər və xidmətlərin istehlakı və xərcləri
- ☐ Əmanətlər

266 Minimal qida məhsulları dəstinə aid deyil:

- ☐ Qida rasionunun kalorilik dərəcəsini praktiki olaraq təmin edən, ümumi tərkib baxımından həm kəmiyyət, həm də keyfiyyətə tam dəyərli sayılan bütün zəruri qida məhsulları nəzərdə tutulmuşdur
- ☒ Qida rasionunun kalorilik dərəcəsini praktiki olaraq təmin edən, kimyəvi tərkib baxımından həm kəmiyyət, həm də keyfiyyətə tam dəyərli sayılan bütün zəruri qida məhsulları nəzərdə tutulmuşdur
- ☐ Qida rasionunun kalorilik dərəcəsini praktiki olaraq təmin edən, kimyəvi tərkib baxımından həm kəmiyyət, həm də keyfiyyətə tam dəyərli sayılan bütün zəruri xidmətləri nəzərdə tutulmuşdur
- ☐ Qida rasionunun kalorilik dərəcəsini nəzəri olaraq təmin edən, kimyəvi tərkib baxımından həm kəmiyyət, həm də keyfiyyətə tam dəyərli sayılan bütün zəruri qida məhsulları nəzərdə tutulmuşdur

- ☐ Qida rasionunun kalorilik dərəcəsinə praktiki olaraq təmin edən, kimyəvi tərkib baxımından keyfiyyətə tam dəyərli sayılan bütün zəruri qida məhsulları nəzərdə tutulmuşdur

267 Tərtib edilmiş sutkalıq qida rasionuna daxil olan məhsulların kalorilik dərəcəsi adamdaşına gündə neçə kkal-yə bərabərdir?

- ☐ 2676 kkal
☒ 2607 kkal
☐ 2405 kkal
☐ 2687 kkal
☐ 2656 kkal

268 Sütka ərzində tələb edilən kalorinin payı:

- ☐ 13% zülallar, 24,5% yağlar, 62,5% karbohidrogenlər
☒ 11% zülallar, 24,5% yağlar, 64,5% karbohidrogenlər
☐ 11% zülallar, 23,5% yağlar, 65,5% karbohidrogenlər
☐ 12% zülallar, 23,5% yağlar, 64,5% karbohidrogenlər
☐ 15% zülallar, 20,5% yağlar, 64,5% karbohidrogenlər

269 Xidmətlərin haqqının ödənilməsi ilə bağlı xərclər də MIB strukturunda mühüm yer tutur. Bu xərclər nə əsasında müəyyən edilir?

- ☐ Əhalinin müxtəlif cins-yaş qrupları üzrə ev təsərrüfatının və mədəniyyət obyektlərinin xidmətlərinə, rabitə, nəqliyyat və istirahət obyektlərinin xidmətlərinə, məktəbəqədər uşaq müəssisələrinin xidmətlərinə minimal zəruri tələbat əsasında müəyyən edilmişdir
☒ Əhalinin müxtəlif cins-yaş qrupları üzrə mənzil-məişət təsərrüfatının və mədəniyyət obyektlərinin xidmətlərinə, rabitə, nəqliyyat və istirahət obyektlərinin xidmətlərinə, məktəbəqədər uşaq müəssisələrinin xidmətlərinə minimal zəruri tələbat əsasında müəyyən edilmişdir
☐ Əhalinin müxtəlif cins-yaş qrupları üzrə mənzil-məişət təsərrüfatının və mədəniyyət obyektlərinin xidmətlərinə, rabitə, məktəbəqədər uşaq müəssisələrinin xidmətlərinə minimal zəruri tələbat əsasında müəyyən edilmişdir
☐ Əhalinin müxtəlif cins-yaş qrupları üzrə mənzil-məişət təsərrüfatının və mədəniyyət obyektlərinin xidmətlərinə, rabitə, nəqliyyat və istirahət obyektlərinin xidmətlərinə minimal zəruri tələbat əsasında müəyyən edilmişdir
☐ Əhalinin müxtəlif cins-yaş qrupları üzrə kommunal təsərrüfatının və mədəniyyət obyektlərinin xidmətlərinə, rabitə, nəqliyyat və istirahət obyektlərinin xidmətlərinə, məktəbəqədər uşaq müəssisələrinin xidmətlərinə minimal zəruri tələbat əsasında müəyyən edilmişdir

270 Gəlirlərin yaşayış minimumundan aşağı olması nəyi müəyyən edir?

- ☐ Həmin ailələrin həyat səviyyəsinin aşağı olmasını
☒ Həmin ailələrin nisbi yoxsulluğunu
☐ Həmin ailələrin mütləq yoxsulluğunu
☐ Həmin ailələrin ifrat yoxsulluğunu
☐ Həmin ailələrin yoxsulluğunu

271 Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramında minimum istehlak səbətinə ərzəğın çəkisi nə qədər götürülmüşdür:

- ☐ 72% həcmində
☒ 70% həcmində
☐ 50% həcmində
☐ 60% həcmində
☐ 68% həcmində

272 Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsi bu istiqamətdə aşağıdakı indikatorlar müəyyənləşdirib. Hansı doğru deyil

- ☐ 5 yaşından aşağı uşaqlar üçün qidalanma problemi
- ☒ Gündəlik gəliri 2 dollardan aşağı olanlar
- ☐ Gündəlik gəliri 1 dollardan aşağı olanlar
- ☐ Yoxsulluq boşluğu, yoxsulluq həddindən aşağı yaşayanların əhalinin ümumi sayındakı xüsusi çəkisi
- ☐ Əhalinin ən az gəlirə malik olan 20 faizinin ÜDM-də payı

273 Mövcud iqtisadi və sosial meyllərin dinamikasını dəyişib onu məqsədəuyğun hala salan normativlərə nə ad verilir?

- ☐ Dəyişən normativlər
- ☒ Aktiv normativlər
- ☐ Passiv normativlər
- ☐ Real normativlər
- ☐ Əsas normativlər

274 Azərbaycanda ÜDM-un neçə %-i sosial sferada toplanır?

- ☐ 10 %-ə qədəri
- ☒ 40 %-ə qədəri
- ☐ 20 %-ə qədəri
- ☐ 30 %-ə qədəri
- ☐ 60 %-ə qədəri

275 Normativ göstəricilər deyil:

- ☐ Texnoloji tullantılar və itkilərin ehtiyatlardan istehsalda istifadə dərəcələri
- ☒ Məhsul istehsalının həcmi
- ☐ Xammalın istehsalda istifadə dərəcələri
- ☐ Materialların istehsalda istifadə dərəcələri
- ☐ Yanacaq-enerji ehtiyatlarını istifadə dərəcələri

276 «Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi

- ☐ 2002-ci il noyabrın 27-də
- ☒ 2001-ci il noyabrın 27-də
- ☐ 2002-ci il noyabrın 20-də
- ☐ 2002-ci il noyabrın 25-də
- ☐ 2001-ci il noyabrın 25-də

277 «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt imzalanıb?

- ☐ 24 fevral 2005-cı il
- ☒ 24 fevral 2006-cı il
- ☐ 22 fevral 2005-cı il
- ☐ 20 fevral 2005-cı il
- ☐ 20 fevral 2006-cı il

278 «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin fərmanı nə vaxt imzalanıb?

- ☐ 8 mart 2006-cı il
- ☒ 6 mart 2005-cı il
- ☐ 2 mart 2006-cı il
- ☐ 16 mart 2006-cı il
- ☐ 16 mart 2005-cı il

279 Əlillərin Azərbaycanda əhalinin ümumi sayına olan faizi:

- ☐ 0.033
- ☒ 0.043
- ☐ 0.034
- ☐ 0.041
- ☐ 0.042

280 Azərbaycanda statistik göstərici olaraq 419 min əlinin nə qədəri uşaqlardır?

- ☐ 47 mini
- ☒ 59 mini
- ☐ 45 mini
- ☐ 55 mini
- ☐ 50 mini

281 Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə, ümumi pensiyaçıların sayı nə qədər olmuşdur?

- ☐ 1 292 125 nəfər
- ☒ 1 292 155 nəfər
- ☐ 1 292 145 nəfər
- ☐ 1 292 150 nəfər
- ☐ 1 292 135 nəfər

282 Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə, yaşa görə pensiyaçıların sayı nə qədər olmuşdur?

- ☐ 832 129 nəfər
- ☒ 831 112 nəfər
- ☐ 831 120 nəfər
- ☐ 831 102 nəfər
- ☐ 831 100 nəfər

283 Prokurorluq orqanlarında azı neçə il qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır?

- ☐ 12 il
- ☒ 25 il
- ☐ 18 il
- ☐ 20 il
- ☐ 15 il

284 Yaşa görə prokurorluq orqanlarında qulluğuna xitam verilmiş ümumi iş stajının azı neçə ilini prokurorluq orqanlarında qulluq etmiş prokurorluq işçilərinin yaşa görə əmək pensiyası hüququ vardır?

- ☐ 15 il 6 ayını
- ☒ 12 il 6 ayını
- ☐ 8 il 3 ayını
- ☐ 10 il 6 ayını
- ☐ 12 il 3 ayını

285 Ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi şərtləri:

- ☐ Ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 7 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay sığorta stajı olduqda
- ☒ Ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda
- ☐ Ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 7 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda
- ☐ Ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 6 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay sığorta stajı olduqda
- ☐ Ölüm gününədək vəfat etmiş sığortaolunanın sığorta stajı 5 ildən az olmamaq şərtlə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 6 ay sığorta stajı olduqda

286 Mənzil-kommunal təsərrüfatının planlaşması üçün aparıcı amil olaraq qəbul olunur:

- ☐ İnfrastruktur şərait
- ☒ Əhalinin sayı
- ☐ İqtisadi imkanlar
- ☐ İqtisadi inkişaf səviyyəsi
- ☐ Əhalinin həyat səviyyəsi

287 Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə əlilliyə görə pensiyaçıların sayı nə qədər olmuşdur?

- ☐ 324 740 nəfər
- ☒ 324 745 nəfər
- ☐ 324 705 nəfər
- ☐ 324 715 nəfər
- ☐ 324 725 nəfər

288 Dövlət Sosial Müdafiə Fondunun məlumatlarına əsasən, 2011-ci ilin əvvəlinə ailə başçısını itirməyə görə pensiyaçıların sayı nə qədər olmuşdur?

- ☐ 136 280 nəfər
- ☒ 136 288 nəfər
- ☐ 136 208 nəfər
- ☐ 126 286 nəfər
- ☐ 136 282 nəfər

289 Təyin olunmuş aylıq pensiyaların orta məbləği 2011-ci ilin əvvəlinə nə qədər olmuşdur?

- ☐ 112,2 manat
- ☒ 112,9 manat

- ☐ 111,9 manat
- ☐ 112,0 manat
- ☐ 112,5 manat

290 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə neçə faizlik artım tətbiq olunmuşdur?

- ☐ 7,3 faizlik
- ☒ 7,9 faizlik
- ☐ 4,9 faizlik
- ☐ 6,3 faizlik
- ☐ 6,9 faizlik

291 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin gəlirləri neçə manat, məbləğində təsdiq edilib?

- ☐ 2 452 300 000,0 manat
- ☒ 2 454 300 000,0 manat
- ☐ 2 450 100 000,0 manat
- ☐ 2 454 200 000,0 manat
- ☐ 2 454 100 000,0 manat

292 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinə Dövlət büdcəsindən ayrımlar (transfert) neçə manat məbləğində təsdiq edilib?

- ☐ 1 044 200 000,0 manat
- ☒ 1 044 300 000,0 manat
- ☐ 1 034 300 000,0 manat
- ☐ 1 024 200 000,0 manat
- ☐ 1 054 100 000,0 manat

293 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il məcburi dövlət sosial sığorta haqları neçə manat məbləğində təsdiq edilib?

- ☐ 1 403 500 000,0 manat
- ☒ 1 407 500 000,0 manat
- ☐ 1 405 300 000,0 manat
- ☐ 1 407 300 000,0 manat
- ☐ 1 405 200 000,0 manat

294 Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin xərclərində əhaliyə ödənişlər neçə manat məbləğində təsdiq edilib?

- ☐ 2 395 720 000,0 manat
- ☒ 2 393 720 000,0 manat
- ☐ 2 397 320 000,0 manat
- ☐ 2 395 520 000,0 manat
- ☐ 2 393 320 000,0 manat

295 2011-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri neçə manat təşkil etmişdir?

- ☐ 2 109,1 mln. manat
- ☒ 2 119,1 mln. manat
- ☐ 2 149,1 mln. manat
- ☐ 2 129,1 mln. manat
- ☐ 2 199,1 mln. manat

296 2011-ci ildə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xərcləri neçə manat olmuşdur?

- ☐ 2 108,0 mln. manat
- ☒ 2 118,0 mln. manat
- ☐ 2 102,0 mln. manat
- ☐ 2 112,0 mln. manat
- ☐ 2 111,0 mln. manat

297 “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı Fərmanı ilə təsdiq edilmişdir?

- ☐ 14 fevral 2009-cu il tarixli
- ☒ 14 aprel 2009-cu il tarixli
- ☐ 14 dekabr 2008-ci il tarixli
- ☐ 12 may 2009-cu il tarixli
- ☐ 12 aprel 2009-cu il tarixli

298 “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı Fərmanı ilə təsdiq edilmişdir?

- ☐ 20 dekabr 2002-ci il tarixli
- ☒ 20 fevral 2003-cü il tarixli
- ☐ 24 yanvar 2003-cü il tarixli
- ☐ 10 mart 2003-cü il tarixli
- ☐ 24 aprel 2003-cü il tarixli

299 “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı” Azərbaycan Respublikası Prezidentinin hansı Sərəncamı ilə təsdiq edilmişdir?

- ☐ 25 dekabr 2007-ci il tarixli
- ☒ 15 sentyabr 2008-ci il tarixli
- ☐ 15 fevral 2008-ci il tarixli
- ☐ 15 mart 2008-ci il tarixli
- ☐ 25 sentyabr 2008-ci il tarixli

300 Əhəlinin həyat səviyyəsi göstəriciləri:

- ☐ Sosial-iqtisadi idarəetmənin məqsəd və vəzifələrinin təhlili
- ☒ İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi dərəcəsi
- ☐ Kompleks amillərin qarşılıqlı əlaqəsi
- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhəli gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu
- ☐ İqtisadi islahatların sosial nəticələri

301 Yoxsul əhəlinin ümumi əhəliyə nisbəti:

- ☐ Yoxsulluq indeksi
- ☒ Yoxsulluq əmsali
- ☐ Mütləq yoxsulluq
- ☐ Yoxsul həddi
- ☐ Yoxsulluq faizi

302 Əhali gəlirlərinin səviyyəsi və dinamikasının qiymətləndirməsi normativləri:

- ☐ Nominal, real, leqal və qeyri-qanuni gəlirlər
- ☒ Nominal, real və sərəncamda qalan gəlirlər
- ☐ Nominal, real və ümumikriminal mənşəli gəlirlər
- ☐ Əmək gəlirləri və əməksiz gəlirlər
- ☐ Leqal və qeyri-qanuni gəlirlər

303 Sosial islahatların istiqamətlərinə aid edilmir:

- ☐ Sosial sığorta
- ☒ Ekoloji təhlükəsizlik
- ☐ Əmtəə və gəlirlərin bölüşdürülməsi
- ☐ Pensiya sisteminin islahatları
- ☐ Sosial yardım

304 Sosial sahələrdə əsas fondların ümumi dəyəri:

- ☐ 0.65
- ☒ 0.85
- ☐ 0.8
- ☐ 0.75
- ☐ 0.7

305 Sosial sferada əsas fondlar, onların təkrar istehsalı əsas hansı mənbəə hesabına maliyyələşdirilir?

- ☐ Müxtəlif fondların vəsaitləri
- ☒ Büdcə vəsaitləri
- ☐ Büdcədən kənar fondlar
- ☐ Xeyriyyə fondları
- ☐ Fiziki şəxslər, ailələr, müstəqil fondlar

306 Tələbatın ödənilmə dərəcəsi, istehlak səviyyəsi və onun quruluşu:

- ☐ Ticarət dövriyyəsi və istehlakın həcmi
- ☒ Maddi rifah və onun əsas xüsusiyyətləri
- ☐ Kənd təsərrüfatı məhsulu istehsalının səviyyəsi
- ☐ Ümumi Daxili Məhsulun artımı xüsusiyyətləri
- ☐ Sənaye məhsulunun həcmi və strukturu

307 Əmək bazarında təklifin azaldılmasının hüquqi əsasına aiddir:

- ☐ Sosial yardım yerli biznesmenlərin və sahibkarların könüllü verdiyi yardımlar hesabına maliyyələşir
- ☒ İmmiqrasiyanın məhdudlaşdırılması, uşaq əməyinin azaldılması, mütləq təqaüdə gedilməsinin dəstəklənməsi
- ☐ Uşaq əməyinin azaldılması, iş həftəsinin azaldılması, sosial yardım

- ☐ Sosial yardım məcburi sosial ayırımların hesabına maliyyələşir
- ☐ Sosial yardım xarici dövlətlərin verdiyi yardımlar hesabına maliyyələşir

308 Transfert ödəmələrə aiddir:

- ☐ Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələri
- ☒ Bütçə hesabına dövlət tərəfindən maliyyələşdirilən xərclər
- ☐ İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən formalaşan maliyyə mənbələri
- ☐ Sahibkarlıq fəaliyyəti hesabına formalaşan maliyyə mənbələri
- ☐ Nəzərə alınmayan, pulsuz və yığıma yönəldilən maliyyə mənbələri

309 İnsan kapitalı kateqoriyasında rolu yoxdur:

- ☐ Əmək
- ☒ Mübadilə
- ☐ Məsrəf
- ☐ İnvestisiya
- ☐ Mənfəət

310 Əmək ehtiyatları göstəricisi:

- ☐ Yeni iş yerlərinin açılması səviyyəsi
- ☒ İş qabiliyyətli əhəlinin sayı
- ☐ İşsizliyin səviyyəsi
- ☐ Əhəlinin məşğulluğu və işə düzəltmə xidmətləri
- ☐ Peşə hazırlığı və yenidən təhsil alma səviyyəsi

311 Məşğulluq fəaliyyətinin qruplaşdırılma əlamətləri:

- ☐ Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
- ☒ İqtisadiyyatda çalışanlar, hərbi xidmətdə olanlar, istehsaldan ayrılmaqla təhsil alanlar
- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən
- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhəli gəlirlərinə əsasən
- ☐ İstehlakın sosial inkişafda rolunun qiymətləndirilməsi, gəlir və əmək haqqının diferensiasiyasının qarşısının alınması məqsədi ilə

312 İnsan kapitalı və onun rolu necə müəyyən olunur?

- ☐ İnsan kapitalı əhəlinin rifah halını xarakterizə edir və ona görə də işçi qüvvəsinin keyfiyyət göstəricisi kimi çıxış edə bilər
- ☒ İnsanların istehlakçı kimi, yalnız ayrı-ayrı dövrlər və hətta il ərzində deyil, bütün həyatları boyu öz gəlirlərinin artmasına çalışırlar
- ☐ İqtisadi səmərəlilik, şəxsi azadlıq və mənəvi etik normalar
- ☐ Əhəlinin qidalanması və onların sağlamlığının qorunması
- ☐ İnsanların təhsilləri və peşəkar hazırlıqları haqqındakı qərarları, bununla bağlı olan xərcləri və gələcəkdə əldə edə biləcək daha yüksək gəlirləri

313 İşsizlik səviyyəsi necə hesablanır?

- ☐ Struktur işsizliyin işçi qüvvəsinə olan nisbəti
- ☒ İşsizlik həcmnin işçi qüvvəsinə olan nisbəti

- ☐ İşsizlik həcmnin işçi qüvvəsinə cəmi
- ☐ İşsizlik həcmnin işçi qüvvəsinə hasili
- ☐ Friksion işsizliyin işçi qüvvəsinə olan nisbəti

314 İşsizliyin formaları:

- ☐ İctimai, beynəlxalq, struktur, friksion, təbii, institutsional və tsiklik
- ☒ Struktur, friksion, təbii, institutsional və tsiklik
- ☐ Gözlənilən, təbii, institutsional və tsiklik
- ☐ Friksion, təbii, institutsional və müəyyən olunmuş
- ☐ Təbii, institutsional və tsiklik

315 Əmək pensiyası növlərinə aid deyil?

- ☐ Əmək pensiyası
- ☒ Maddi duruma görə əmək pensiya
- ☐ Yaşa görə əmək pensiyası
- ☐ Əlilliyə görə əmək pensiyası
- ☐ Ailə başçısını itirdiyənə görə əmək pensiyası

316 Təhsil və səhiyyədə özəlləşmə hansı halda mümkündür?

- ☐ Əhatəli olmaqla
- ☒ Rəqabət mühitü yaratmaq şərti ilə
- ☐ Dövlət idarəçiliyində qalmaqla
- ☐ Tam xüsusi mülkiyyət verməklə
- ☐ Maliyyə mənbəyi göstərilməklə

317 Sosial sferada kapital qoyuluşu

- ☐ Hüquqi və fiziki şəxslərdən əldə olunan gəlirlər hesabına
- ☒ Dövlət vəsaitləri hesabına
- ☐ Xarici mənbələrdən maliyyələşdirilən beynəlxalq layihələrlə proqramlar hesabına
- ☐ Müəssisə (firma) vəsaitləri hesabına
- ☐ Əhəlinin gəlirləri hesabına

318 Bazarın fəaliyyətsizliyinin əsas səbəbləri:

- ☐ Pulun artıqlığı
- ☒ İnflyasiya amili və işsizlikdən qalmağın qeyri-mümkünsüzlüyü
- ☐ İstehsalın azalması
- ☐ Gəlirlərin azalması
- ☐ Əhəlinin təbii artımının azalması

319 Sahibkarlığın inkişafının tənzimləmə istiqamətlərinə daxildir

- ☐ İnvestisiya qoyuluşu
- ☒ Dövlət tənzimlənməsinin normativ əsası və qanunvericilik bazası
- ☐ Mal və xidmət məhsulunun artımı siyasəti
- ☐ İqtisadi potensialın dövrüyyəyə cəlb edilməsi
- ☐ İş yerlərinin açılması

320 Mənzil fonduna tələbat əhalinin sayına görə aşağıdakı düsturla hesablanır:

- ☐ $M_t = (\Theta_s - S_n) - M_f + M_s$
☒ $M_t = (\Theta_s \times S_n) - M_f + M_s$
☐ $M_t = (\Theta_s \times S_n) + M_f + M_s$
☐ $M_t = (\Theta_s + S_n) - M_f + M_s$
☐ $M_t = (\Theta_s \times S_n) - (M_f - M_s)$

321 Sosial təyinatlı mənzil fondu:

- ☐ Dövlət və özəl mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu
☒ Dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu
☐ Dövlət mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu
☐ Bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu
☐ Dövlət, bələdiyyə və özəl mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu

322 MKT-nın sahə kimi aşağıdakı özünəməxsus göstəriciləri var:

- ☐ Planlaşması, tikintisi, nəzarəti, sintetik dəyər, mütləq artım göstəriciləri
☒ Planlaşması, tikintisi, istifadəsi, natural dəyər, nisbi artım göstəriciləri
☐ Planlaşması, tikintisi, istifadəsi, nisbi dəyər, mütləq artım göstəriciləri
☐ Planlaşması, tikintisi, proqnozu, ümumi dəyər, nisbi artım göstəriciləri
☐ Planlaşması, tikintisi, ölçüləri, natural dəyər, ümumi artım göstəriciləri

323 Mənzil probleminin iqtisadi tərəfi:

- ☐ Əhalinin sərəncamında olan mənzil fondunun sahəsi ilə bağlıdır
☒ Əhalinin sərəncamında olan mənzil fondunun istismarı ilə bağlıdır
☐ Əhalinin mənzil tələbatı ilə bağlıdır
☐ Əhalinin sərəncamında olan mənzil fondunun keyfiyyəti ilə bağlıdır
☐ Əhalinin sərəncamında olan mənzil fondunun natural dəyəri ilə bağlıdır

324 Mənzil tikintisinə tələb olunan əsaslı vəsait qoyuluşunun həcmi:

- ☐ 1 kv.m mənzil sahəsinin ümumi dəyərinə görə müəyyən edilir
☒ 1 kv.m mənzil sahəsinin orta dəyərinə görə müəyyən edilir
☐ 1 kv.m mənzil sahəsinin minimum dəyərinə görə müəyyən edilir
☐ 1 kv.m mənzil sahəsinin natural dəyərinə görə müəyyən edilir
☐ 1 kv.m mənzil sahəsinin qiymətinə görə müəyyən edilir

325 Tikinti məhsullarının topdan satış qiyməti:

- ☐ $Q_T = M_d - A_x + \ddot{O}T + M$
☒ $Q_T = M_d + A_x + \ddot{O}T + M$
☐ $Q_T = M_d \times A_x + \ddot{O}T + M$
☐ $Q_T = M_d + A_x + \ddot{O}T - M$
☐ $Q_T = M_d + A_x - \ddot{O}T + M$

326 Normallaşdırılmış dövrüyyə vəsaitləri qrupuna daxil edilir

- ☐ Əsas fondlar, xammal və materiallar
- ☒ Köməkçi materiallar, yanacaq və tez sıradan çıxan əşyalar
- ☐ Əsas fondlar və köməkçi materiallar
- ☐ Əsas fondlar, yanacaq və enerji resursları
- ☐ Əsas fondlar və tez sıradan çıxan əşyalar

327 Əmək normaları nəyə əsasən müəyyən edilir?

- ☐ ÜDM, hasilat normaları, və işçilərin say normalarına uyğun olaraq
- ☒ Hasilat normaları, vaxt normaları, xidmət normaları və işçilərin say normalarına uyğun olaraq
- ☐ Hasilat normaları, məhsulun keyfiyyəti, xidmət keyfiyyəti və işçilərin say normalarına uyğun olaraq
- ☐ Hasilat normaları, vaxt normaları və xidmətçilərin say normalarına uyğun olaraq
- ☐ Məhsulun xüsusi çəkisi, vaxt normaları, xidmətçilərin say normalarına uyğun olaraq

328 Neçə ay daha yüksək dərəcə üzrə işləmiş və ya ixtisas imtahanlarını vermiş işçinin ona yüksək ixtisas dərəcəsi verilməsini işəgötürəndən tələb etmək hüququ vardır?

- ☐ Azı 1 ay
- ☒ Azı 3 ay
- ☐ Azı 12 ay
- ☐ Azı 2 ay
- ☐ Azı 6 ay

329 İşçinin aşağı salınan dərəcəsi nə vaxtartırıla bilər?

- ☐ Aşağı salındıqdan ən azı 5 ay sonra
- ☒ Aşağı salındıqdan ən azı 3 ay sonra
- ☐ Aşağı salındıqdan ən azı 4 ay sonra
- ☐ Aşağı salındıqdan ən azı 12 ay sonra
- ☐ Aşağı salındıqdan ən azı 1 ay sonra

330 Əmək haqqının tərkibinə daxildir:

- ☐ Aylıq tarif maaşı, xidmət güzəştləri və mükafatlar
- ☒ Aylıq tarif maaşı, ona əlavələr və mükafatlar
- ☐ Aylıq tarif maaşı və xidmət güzəştləri
- ☐ Aylıq vəzifə maaşı və xidmət güzəştləri
- ☐ Aylıq vəzifə maaşı və ona əlavələr

331 İşin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsi:

- ☐ Minimum əmək haqqı
- ☒ Tarif maaşı
- ☐ Pensiya hissəsi
- ☐ Sığorta hissəsi
- ☐ Aylıq ödəniş

332 Əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif maaşına, əmək

haqqına müəyyən edilən əlavə ödəncə:

- ☐ Növbəlilik haqqı
- ☒ Əmək haqqına əlavə
- ☐ Xidmət güzəşti
- ☐ Mükafat
- ☐ Aylıq ödəniş

333 Əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaiti:

- ☐ Yardım
- ☒ Mükafat
- ☐ Əmək haqqına əlavə
- ☐ Aylıq ödəniş
- ☐ Növbəlilik haqqı

334 Gündəlik tarif maaşları necə tapılır?

- ☐ Əməyin ödənilmə dərəcəsinə uyğun olan illik tarif maaşının aylıq iş günü normasına bölünməsi yolu ilə
- ☒ Əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif maaşının aylıq iş günü normasına bölünməsi yolu ilə
- ☐ Əməyin ödənilmə dərəcəsinə uyğun olan illik tarif maaşının gündəlik iş saati normasına bölünməsi yolu ilə
- ☐ Əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif maaşının gündəlik iş saati normasına bölünməsi yolu ilə
- ☐ Əməyin ödənilmə dərəcəsinə uyğun olan gündəlik tarif maaşının aylıq iş günü normasına vurulması yolu ilə

335 DSK-nin məlumatına əsasən 2012-ci il yanvarın 1-i vəziyyətinə ölkədə iqtisadi fəal əhəlinin sayı neçə nəfər olmuşdur?

- ☐ 4620.1 min
- ☒ 4626.1 min
- ☐ 4616.1 min
- ☐ 4576.1 min
- ☐ 4606.1 min

336 DSK-nin məlumatına əsasən 2011-ci ildə əhəlinin gəlirləri necə dəyişmişdir?

- ☐ 16.6% artaraq 27.4 mlrd. manata çatmışdır
- ☒ 19.6% artaraq 30.6 mlrd. manata çatmışdır
- ☐ 18.6% artaraq 29.6 mlrd. manata çatmışdır
- ☐ 19.1% artaraq 30.2 mlrd. manata çatmışdır
- ☐ 17.6% artaraq 28.6 mlrd. manata çatmışdır

337 DSK-nin məlumatına əsasən 2011-ci il ərzində ölkə üzrə neçə mənzil özəlləşdirilmişdir?

- ☐ 20200.0
- ☒ 17209.0
- ☐ 14200.0
- ☐ 16205.0
- ☐ 19206.0

338 DSK-nin məlumatına əsasən 2011-ci il ərzində banklar tərəfindən verilən ipoteka kreditlərin həcmi neçə

manat təşkil etmişdir?

- ☐ 94.50 mln
- ☒ 95.54 mln
- ☐ 90.50 mln
- ☐ 85.54 mln
- ☐ 92.54 mln

339 Birləşmiş Millətlər Təşkilatı (BMT) “İnsan inkişafı indeksi 2011” hesabatına görə Azərbaycan 187 dövlət arasında neçənci yerdə qərarlaşıb?

- ☐ 87-ci
- ☒ 91-ci
- ☐ 81-ci
- ☐ 85-ci
- ☐ 97-ci

340 Birləşmiş Millətlər Təşkilatı (BMT) “İnsan inkişafı indeksi 2011” hesabatına görə Azərbaycanda insanların orta ömür uzunluğu neçə yaşıdır?

- ☐ 69.2 yaş
- ☒ 70.7 yaş
- ☐ 72.2 yaş
- ☐ 60.7 yaş
- ☐ 69.4 yaş

341 Birləşmiş Millətlər Təşkilatı (BMT) “İnsan inkişafı indeksi 2011” hesabatına görə Azərbaycanda adambaşına düşən illik gəlir neçə dollardır?

- ☐ 8,660 min dollar
- ☒ 8,666 min dollar
- ☐ 7,660 min dollar
- ☐ 8,606 min dollar
- ☐ 6,666 min dollar

342 Birləşmiş Millətlər Təşkilatı (BMT) “İnsan inkişafı indeksi 2011” hesabatına görə Azərbaycanda təhsilin səviyyəsi:

- ☐ 96.5%
- ☒ 99.5%
- ☐ 98.5%
- ☐ 95.5%
- ☐ 97.5%

343 Birləşmiş Millətlər Təşkilatı (BMT) “İnsan inkişafı indeksi 2011” hesabatına görə Azərbaycanlı ortalama neçə il təhsil alır?

- ☐ 7,9 il
- ☒ 8,6 il
- ☐ 7,6 il
- ☐ 9,6 il

☐ 6,9 il

344 Birləşmiş Millətlər Təşkilatı (BMT) "İnsan inkişafı indeksi 2011" hesabatına görə Azərbaycan gender bərabərsizliyi indeksində neçənci yerdədir?

- ☐ 60-cı
☒ 50-ci
☐ 58-ci
☐ 61-ci
☐ 55-ci

345 Birləşmiş Millətlər Təşkilatı (BMT) "İnsan inkişafı indeksi 2011" hesabatına görə, Azərbaycanlı qadınların neçə faizi işləyir?

- ☐ 62.5%-i
☒ 59.5%-i
☐ 65.5%-i
☐ 60.5%-i
☐ 62.5%-i

346 Çoxölçülü kasıblıq indeksinə görə Azərbaycanda əhalinin neçə faizi kasıb sayılır?

- ☐ 6.9%-i
☒ 5.3%-i
☐ 6.3%-i
☐ 7.3%-i
☐ 8.3%-i

347 Birləşmiş Millətlər Təşkilatı (BMT) "İnsan inkişafı indeksi 2011" hesabatına görə Azərbaycanlıların neçə faizi dünya üzrə mütləq yoxsulluq - aclıq həddi sayılan həddə yaşayır?

- ☐ 2%-i
☒ 1%-i
☐ 1,3%-i
☐ 2,5%-i
☐ 3%-i

348 İqtisadi qanunları qəbul edən orqan:

- ☐ Beynəlxalq təşkilatlar
☒ Milli Məclis
☐ İcra orqanları
☐ Nazirliklər
☐ Bələdiyyələr

349 Sosial inkişafın tənzimlənməsinin əsas obyekt:

- ☐ Sərgilər
☒ Tələbat sistemi
☐ Banklar
☐ Ticarət müəssisələri

- ☐ İstehlak sistemi

350 Gəlirlərin tənzimlənməsinin əsas obyektləri:

- ☐ İstehlak büdcəsinə daxil olan maddi və mənəvi nemətlərin məcmusu
- ☒ Əmək haqqı, gəlirlər, əmək bazarı, məşğulluq, kadr hazırlığı, vergilər, sosial təminat, sosial müdafiə, mənzil siyasəti, yığının qorunması
- ☐ İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürəti
- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi
- ☐ Hər hansı fəaliyyətindən, mülkiyyətdən, vergilər və gömrük rüsumları

351 Sosial yönümlü iqtisadiyyatın formalaşmasının zəruriliyi bu normativlərlə şərtlənir

- ☐ İstehlak olunan maddi və mənəvi nemətlərin məcmuu və tələbatın ödənilməsi və s.
- ☒ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi və s.
- ☐ Qeyri-istehsal təyinatlı obyektlər üzrə yeni texnologiyanın əldə edilməsi
- ☐ Hər hansı fəaliyyətindən, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlərin bölgüsü və s.
- ☐ Sosial ədalət və iqtisadi səmərəlilik

352 Əhali gəlirləri hansı normativlər əsasında qruplaşdırılır?

- ☐ Sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlirlər
- ☒ Əmək fəaliyyətindən, mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən əldə olunan, transfert ödəmələr, nəzərə alınmayan, pulsuz və yığma yönəldilən
- ☐ Oğurluq, nəzərə alınmayan, pulsuz və yığma yönəldilən, sosial texnologiyalardan
- ☐ Aztəminatlı əhali qrupları üzrə güzəştli qiymətlərlə bölgü prinsiplərinə əsasən gəlirlər
- ☐ İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən

353 Əhali gəlirlərinin formalaşma şərtləri:

- ☐ Sosial-iqtisadi idarəetmə meyarlarına əsasən
- ☒ İnsanın fərdi xarakteristikaları, iqtisadi sistemin səmərəliliyi, regional xüsusiyyətlər, mülkiyyət formaları və s.
- ☐ İqtisadi sistemin səmərəliliyi, regional xüsusiyyətlər, təşkilatı-iqtisadi idarəetmə
- ☐ İqtisadiyyatın qeyri-kommersiya sektorunun fəaliyyəti hesabına
- ☐ İstehsal və istehlakın tarazlığı, dinamikası və artım sürətinə əsasən

354 İşsizlik probleminin normativ əsasları:

- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturu, əhalinin demoqrafik tərkibi
- ☒ İşsizlik səviyyəsi, işsizliyin yaranma tezliyi, işsizliyin müddəti
- ☐ Artıq işçi qüvvəsinin ixtisarı, yeni iş yerlərinin açılması
- ☐ Yeni iş yerlərinin açılması, işsizlik səviyyəsi, işsizliyin yaranma tezliyi, işsizliyin müddəti
- ☐ Yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi

355 Maddi rifah hansı normativ göstəricilər əsasında xarakterizə olunur?

- ☐ Gəlirlərə görə təsnifatlaşır
- ☒ Tələbat maddi və mənəvi nemətlərə olan ehtiyatlarla
- ☐ Təminat səviyyəsinə görə

- ☐ Ərzağın həcmi ilə
- ☐ Əhali qruplarına görə ayrılır

356 Desil əmsalı nədir?

- ☐ Əhalinin yığılma və xərcləri
- ☒ Əhalinin gəlirlərinin differensasiya əmsalları
- ☐ Əhalinin orta aylıq gəlirləri
- ☐ Natural gəlirlər
- ☐ Əhalinin istehlak xərcləri əmsalları

357 Sosial qütbləşmədə aparıcı amillər:

- ☐ Ev təsərrüfatına görə
- ☒ Gəlirlərə görə
- ☐ Yaşa görə
- ☐ Təhsilə görə
- ☐ Ailə tərkibinə görə

358 Yaşayış minimumun hesablanması metodikası:

- ☐ İstehsal həcmi
- ☒ İstehlak səbəti
- ☐ Əmtəə dövriyyəsi
- ☐ Gəlirlər
- ☐ İstehlak həcmi

359 İqtisadi artımın ekstensiv tipinin əsas amilləri:

- ☐ istehlak qiymətlərinin artması
- ☒ işçilərin sayının artırılması, iş vaxtının artırılması, əməyin elmi təşkili
- ☐ turizm islahatlarının həyata keçirilməsi
- ☐ rəqabətin formalaşması, istehlak qiymətlərinin artması
- ☐ həyat səviyyəsinin aşağı düşməsi

360 İnflyasiyanın artım sürətindən asılı olaraq növləri:

- ☐ Proqnozlaşdırılan, cari, makro və mikro
- ☒ Müləyim, sürətli və ifrat
- ☐ Hiper, makro və mikro
- ☐ Cözlənilən, qəfil, makro və mikro
- ☐ Proqnozlaşdırılan və cari

361 Hansı balans modeli sosial sferada tətbiq olunur?

- ☐ İxrac balansı
- ☒ Əhalinin gəlir və istehlak balansı
- ☐ İstehlak balansı
- ☐ İdxal və ixrac balansı
- ☐ Bölgü və nəzarət sistemi balansı

362 Aşağıdakılardan hansılar sosial siyasətin subyektləri deyil?

- ☐ Hakimiyyət orqanları
- ☒ Aztəminatlı və işləməyən əhali
- ☐ İnstitutlar
- ☐ Vətəndaşlar və sosial qruplar
- ☐ Təşkilatlar

363 İndeksləşdirmə əhəlinin hansı gəlirlərinə və əmanətlərinə tətbiq olunur?

- ☐ Mülkiyyətdən, sahibkarlıq fəaliyyətindən, vergilər və gömrük rüsumları hesabına əldə olunan gəlir mənbələrinə görə
- ☒ İşçilərin əmək haqqına, vətəndaşların əmanət banklarında olan əmanətlərinə, dövlət istiqrazları və digər qiymətli kagızlara, təqaüdlərə və sosial müavinətlərə
- ☐ Məzmununa, keçirildiyi yerə, hərəkət üsuluna, müddətinə, iştirakçıların tərkibinə və sayına, keçirilmə üsuluna görə
- ☐ Məşğuliyyət quruluşu, əmtəə təklifi, əhali gəlirləri, xidmət sahələrinin inkişafı və strukturuna görə
- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən

364 Tələbat funksiyasının meyar kimi qəbul edilməsində ölçü vahidi:

- ☐ Minimum məsrəflərin qəbulu
- ☒ Tələbatın ödənilmə dərəcəsinin maksimumlaşması
- ☐ Orta illik tələbin ölçülməsi
- ☐ İstehlakın tələbata yaxınlaşması
- ☐ Ərzaq tələbatının maksimumlaşması

365 Məcmu istehlaka təsir edən amillər:

- ☐ Miqrasiya
- ☒ Gəlirlər
- ☐ Ailə tərkibi
- ☐ İş yerləri
- ☐ Məşğulluq

366 Tələbatı yaranma təbiətinə görə hansı növlərə ayrılır?

- ☐ Real və normativ
- ☒ Fiziki, sosial və intellektual
- ☐ Maddi və mənəvi
- ☐ Qeyri-iqtisadi və iqtisadi
- ☐ Fizioloji və mənəvi

367 İstehlak strukturu hansı normativ göstəricilərlə müəyyən olunur?

- ☐ İqtisadi islahatların konsepsiyası və reallaşma mexanizmi baxımından
- ☒ Ayrı-ayrı maddi nemətlərin bütövlükdə istehlak həcmində xüsusi çəkisi
- ☐ Xidmət sahələrinin sosial xidmətinin tənzimlənməsi mexanizmi formasında
- ☐ İqtisadi və sosial idarəetmənin metodoloji prinsipi kimi
- ☐ Sosial-iqtisadi idarəetmə meyarları əsasında

368 İstehlak və gəlir normativləri arasında əlaqəni qiymətləndirmək üçün hansı təhlil metodologiyasından istifadə olunur?

- ☐ Balans
- ☒ Reqressiya və korrelyasiya
- ☐ Faydalılıq effekti
- ☐ Reqressiya
- ☐ Korrelyasiya

369 Dərəcələrarası fərqi məbləği, müxtəlif peşələr üzrə işlər yerinə yetirilərkən, habelə əlavə dəzgah və qurğulara xidmətə görə yüksək əmək haqqı məbləğinin müəyyən edilməsi və onun ödənilməsi şərtləri hansı əsasla müəyyən edilir?

- ☐ Dövlət müqavilələri ilə
- ☒ Kollektiv müqavilələrlə və əmək müqavilələri ilə
- ☐ Xüsusi müqavilələrlə
- ☐ Əmək müqavilələri ilə
- ☐ Kollektiv müqavilələrlə

370 Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır" cümləsi harada verilmişdir?

- ☐ Azərbaycan Respublikası Sağlamlıq haqqında qanununun 32 - ci maddəsində
- ☒ Azərbaycan Respublikası Konstitusiyasının 35 - ci maddəsində
- ☐ Azərbaycan Respublikası Konstitusiyasının 28 - ci maddəsində
- ☐ Azərbaycan Respublikası Sağlamlıq haqqında qanununun 35 - ci maddəsində
- ☐ Azərbaycan Respublikası Konstitusiyasının 32 - ci maddəsində

371 Minimum əmək haqqının istehlak minimumuna uyğun olması nə vaxt mümkün olur?

- ☐ Yalnız gəlirlərin artması şəraitində
- ☒ Yalnız sabit iqtisadi vəziyyətdə və istehsalın müəyyən yüksək səviyyəsində
- ☐ Yalnız dövlətin iqtisadi siyasətinin gücləndirilməsi və məşğulluğun təmin olunması səviyyəsində
- ☐ Əmək haqqlarının artması şəraitində
- ☐ Yalnız alıcılıq qabiliyyətinin artması şəraitində

372 Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2014-cü il üçün ehtiyac meyarının həddi nə qədər təsdiq edilib?

- ☐ 105 manat
- ☒ 100 manat
- ☐ 136 manat
- ☐ 95 manat
- ☐ 125 manat

373 Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2014-cü il üçün ölkə üzrə nə qədər müəyyən edilib?

- ☐ 136 manat
- ☒ 125 manat

- ☐ 105 manat
- ☐ 145 manat
- ☐ 116 manat

374 2014-cü il üçün yaşayış minimumunun məbləği pensiyaçılar üçün hansı məbləğdə müəyyən edilib?

- ☐ 115 manat
- ☒ 103 manat
- ☐ 125 manat
- ☐ 116 manat
- ☐ 105 manat

375 2014-cü il üçün yaşayış minimumunun məbləği əmək qabiliyyətli əhali üçün hansı məbləğdə müəyyən edilib?

- ☐ 115 manat
- ☒ 136 manat
- ☐ 125 manat
- ☐ 116 manat
- ☐ 105 manat

376 2014-cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün hansı məbləğdə müəyyən edilib?

- ☐ 113 manat
- ☒ 103 manat
- ☐ 116 manat
- ☐ 105 manat
- ☐ 115 manat

377 2013-cü ilin sentyabr ayından ölkədə minimum əməkhaqqı nə qədərdir?

- ☐ 115 manat
- ☒ 105 manat
- ☐ 95 manat
- ☐ 125 manat
- ☐ 85 manat

378 Sosial ehtiyaclar üçün dövlətin ayırdığı vəsaitdən yardımlanan səyahət:

- ☐ Sosial-mədəni turizm
- ☒ Sosial turizm
- ☐ Mədəni turizm
- ☐ Dövlət turizmi
- ☐ Ritual turizm

379 Dünya təcrübəsinə əsasən turizm müəssisələri əldə etdikləri gəlirin neçə faizini reklama sərf edirlər?

- ☐ 8-10 %-ni
- ☒ 5-6 %-ni
- ☐ 7-8 %-ni
- ☐ 2-3 %-ni

☐ 3-5 %-ni

380 Hökumət sosial təminat üzrə islahatlarını hansı əsasda həyata keçirir?

- ☐ İkisəviyyəli sosial təminat sisteminin qurulması prinsiplərinə əsaslanaraq
- ☒ Üçsəviyyəli sosial təminat sisteminin qurulması prinsiplərinə əsaslanaraq
- ☐ Yuxarısəviyyəli sosial təminat sisteminin qurulması prinsiplərinə əsaslanaraq
- ☐ Beşsəviyyəli sosial təminat sisteminin qurulması prinsiplərinə əsaslanaraq
- ☐ Dörsəviyyəli sosial təminat sisteminin qurulması prinsiplərinə əsaslanaraq

381 Qeyri-istehsal sferası sahələrində əmək haqqı səviyyəsinin müəyyən edilməsinin meyarı kimi əsas götürülür:

- ☐ İqtisadiyyatda orta əmək haqqı səviyyəsi
- ☒ Sənayedə orta əmək haqqı səviyyəsi
- ☐ Dövlətdə orta əmək haqqı səviyyəsi
- ☐ Sosial sahədə orta əmək haqqı səviyyəsi
- ☐ Tikintidə orta əmək haqqı səviyyəsi

382 Sosial dövlət haqqında deyilənlərdən hansı doğru deyil?

- ☐ Sosial dövlətin sosial problemlərin həll olunmasında böyük rolu var
- ☒ Sosial dövlətdövlətin total müdaxiləsini qəbul edir
- ☐ Sosial dövlət – demokratik dövlətdir
- ☐ Sosial dövlətdə həm liberal, həm də sosialist dövlətin ən müsbət cəhətləri cəmləşmişdir
- ☐ Azərbaycan Respublikası Konstitusiyasında Azərbaycan Respublikası sosial dövlət elan edilmişdir

383 Sosial dövətdə idarəetmə forması:

- ☐ Kapitalizm
- ☒ Demokratiya
- ☐ Direktiv
- ☐ Liberalizm
- ☐ Sosializm

384 BMT-nin himayəsi altında, yüzdən çox dövlət başçısının iştirak etdiyi sosial inkişafa dair Kopenhagen sammiti neçənci ildə keçirilmişdi?

- ☐ 1997-ci ildə
- ☒ 1995-ci ildə
- ☐ 1998-ci ildə
- ☐ 1996-cı ildə
- ☐ 1994-cü ildə

385 Sosial siyasətin subyektləri:

- ☐ Vətəndaşlar və etnik qruplar, dini icmalar, xarici təşkilatlar və hakimiyyət orqanları
- ☒ Vətəndaşlar və sosial qruplar, eləcə də, bunları təmsil edən institutlar, təşkilatlar və hakimiyyət orqanları
- ☐ Pensiyaçıları, müəssisə və təşkilatlar, dövlət
- ☐ Xarici vətəndaşlar və sosial qruplar, eləcə də, bunları təmsil edən institutlar, təşkilatlar və hakimiyyət orqanları

- ☐ Sığorta olunan, sığorta edən və dövlət

386 Fövqaladə vəziyyətlərdə və yaxud sosial sığortanın əhatə etmədiyi yoxsul vətəndaşlara və ailələrə kömək üçün təşkil edilmiş fəaliyyətlərin məcmusu:

- ☐ Sosial xidmət
☒ Sosial müavinət
☐ Sosial pensiya
☐ Sosial sığorta
☐ Sosial təminat

387 Dövlətin vətəndaşlara və ailələrə müəyyən şəraitin reallaşması üçün həyata keçirdiyi xidmətlərin məcmusu:

- ☐ Sosial sığorta
☒ Sosial xidmət
☐ Sosial müavinət
☐ Sosial təminat
☐ Sosial pensiya

388 Dövlətin öz məsuliyyətində olan fəaliyyətlərdən zərər çəkmiş şəxslərin zərərinin ödənilməsinə yönəldilmiş tədbirlərin məcmusu:

- ☐ Sosial müavinət
☒ Sosial təminat
☐ Sosial pensiya
☐ Sosial xidmət
☐ Sosial sığorta

389 Sosial siyasət anlayış olaraq ilk dəfə nə vaxt və harada meydana gəlib?

- ☐ XIX əsrin ikinci yarısında İtaliyada
☒ XIX əsrin ikinci yarısında Almaniyada
☐ XIX əsrin ikinci yarısında Avstriyada
☐ XIX əsrin ikinci yarısında ABŞ-da
☐ XIX əsrin ikinci yarısında Fransada

390 Bu iqtisadi sistemin öz-özünə təbii şəkildə işlədiyinə və “görünməz əl” tərəfindən idarə edildiyinə inanılırdı:

- ☐ Kapitalist dövlət
☒ Liberal dövlət
☐ Demokratik dövlət
☐ Sosial dövlət
☐ Sosialist dövlət

391 Sosial xidmətlərin növləri qrupunadaxıl deyil:

- ☐ Pullu xidmətlər qrupu
☒ Qarışıq xidmətlər qrupu
☐ Güzəştli xidmətlər qrupu
☐ Köməkçi xidmətlər qrupu
☐ Pulsuz xidmətlər qrupu

392 İnkişaf etmiş ölkələrdə "yeni" orta təbəqə kimi qəbul olunanlara aid deyil:

- ☐ Azad sənət sahibləri
- ☒ Menecerlər
- ☐ Fermerlər
- ☐ Ziyahılar
- ☐ Yüksək ixtisaslı fəhlələr

393 Həyat səviyyəsi göstəriciləri qrupuna daxil deyil:

- ☐ Əhalinin sosial stratifikasiyası əmsalı
- ☒ Məşğulluğun və işsizliyin səviyyəsi
- ☐ Əhali gəlirinin təmərküzləşməsi indeksi
- ☐ Gəlir və xərclərin strukturu
- ☐ Yoxsulluq və varlılıq həddi

394 1990-cı ildə BMT-nin İnkişaf Proqramı tərəfindən daxil edilmiş və həmin vaxtdan geniş surətdə istifadə edilməyə başlanmışdır:

- ☐ İnsan hüquq və azadlıqları
- ☒ İnsan inkişafı anlayışı
- ☐ Yoxsulluq anlayışı
- ☐ Əmək məhsuldarlığı
- ☐ İşçi qüvvəsi anlayışı

395 Yaşayış minimumu və sosial tələbat baxımından əmək haqqının differensiasiyası necə müəyyən olunur?

- ☐ Orta aylıq əmək haqqının səviyyəsinin minimum pensiya səviyyəsinə nisbəti ilə
- ☒ Orta aylıq əmək haqqının səviyyəsinin minimum əmək haqqı səviyyəsinə nisbəti ilə
- ☐ Orta illik əmək haqqının səviyyəsinin orta aylıq əmək haqqı səviyyəsinə nisbəti ilə
- ☐ Orta aylıq əmək haqqının səviyyəsinin yoxsulluq səviyyəsinə nisbəti ilə
- ☐ Orta aylıq əmək haqqının səviyyəsinin minimum pensiya səviyyəsinə nisbəti ilə

396 Əhalinin əsas sosial demoqrafik qruplarına daxil deyil:

- ☐ Pensiyaçılar
- ☒ Sənətkarlar
- ☐ Uşaqlar
- ☐ Əlillər
- ☐ Əmək qabiliyyətli əhali

397 Sosial qanunlar necə yaranır?

- ☐ Milli Məclisin Sosial Siyasət Komissiyası tərəfindən işlənilib hazırlanır, Prezident tərəfindən təsdiq olunur
- ☒ Milli Məclisin Sosial Siyasət Komissiyası tərəfindən işlənilib hazırlanır, parlament tərəfindən təsdiq olunur
- ☐ Nazirlər Kabineti tərəfindən işlənilib hazırlanır, parlament tərəfindən təsdiq olunur
- ☐ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlənilib hazırlanır, parlament tərəfindən təsdiq olunur
- ☐ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işlənilib hazırlanır, Prezident tərəfindən təsdiq olunur

398 Şəxsi yardımçı təsərrüfatda yaradılan və əhalinin şəxsi istehlakına natural şəkildə daxil olan vəsaitlərin dəyərini əks etdirir:

- ☐ Pul gəlirləri
- ☒ Natural gəlirlər
- ☐ Şəxsi gəlirlər
- ☐ Real gəlirlər
- ☐ Nominal gəlirlər

399 Sağlamlıq indikatoruna təsir göstərən amillər:

- ☐ Əmək şəraiti, məişət və ətraf mühit, ictimai iaşənin inkişaf səviyyəsi
- ☒ Əmək şəraiti, məişət və ətraf mühit, texnologiya və maddi-texniki bazanın inkişaf səviyyəsi
- ☐ Həyat şəraiti, məişət və ətraf mühit, genetica, səhiyyənin inkişaf səviyyəsi
- ☐ Əmək şəraiti, məişət və ətraf mühit, səhiyyənin inkişaf səviyyəsi
- ☐ İctimai iaşənin inkişaf səviyyəsi, məişət və ətraf mühit, texnologiya və maddi-texniki bazanın inkişaf səviyyəsi

400 Birləşmiş Millətlər Təşkilatı (BMT) "İnsan inkişafı indeksi 2011" hesabatına görə ölkə üzrə qiymətlər nəzərə alınanda əhalinin neçə faizi minimum istehlak zənbilindən az qazanır?

- ☐ 12.8%-i
- ☒ 15.8%-i
- ☐ 11.5%-i
- ☐ 10.8%-i
- ☐ 12.5%-i

401 Əhalinin alıcılıq fondunun həcmi planlaşdırılarkən:

- ☐ Ümumi gəlirlərdən əmtəə xərcləri, əmtəələrin artırılması üçün nəzərdə tutulan vasitələr çıxılır
- ☒ Pul gəlirinin ümumi məbləğindən əmtəəsiz xərclər, əmtəələrin artırılması üçün nəzərdə tutulan vasitələr çıxılır
- ☐ Pul gəlirinin ümumi məbləğindən əmtəə xərcləri, əmtəələrin artırılması üçün nəzərdə tutulan vasitələr çıxılır
- ☐ Pul gəlirinin ümumi məbləğindən əmtəəsiz xərclər, əmtəələrin artırılması üçün nəzərdə tutulmayan vasitələr çıxılır
- ☐ Pul gəlirinin ümumi məbləğindən əmtəə xərcləri, əmtəələrin artırılması üçün nəzərdə tutulmayan vasitələr çıxılır

402 2012-ci il aprelin 1-nə ölkəmizdə əmək pensiyalarının orta aylıq məbləği neçə manat təşkil edir?

- ☐ 120 manat
- ☒ 150 manat
- ☐ 160 manat
- ☐ 130 manat
- ☐ 165 manat

403 Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı neçə nəfər təşkil edir?

- ☐ 1 265 430 nəfər
- ☒ 1 275 630 nəfər
- ☐ 1 271 230 nəfər
- ☐ 1 272 330 nəfər
- ☐ 1 270 530 nəfər

404 Bütövlükdə «insan potensialı inkişafı» prosesi öz növbəsində aşağıdakı global problemlərin həlli ilə həyata keçirilə bilər. Hansı bura aid deyil?

- ☐ Dözümlülük prinsipi
- ☒ Dövlətə hörmət və ailəyə hörmət prinsipi
- ☐ İnsan hüququnun gözlənilməsi
- ☐ İctimai rifahın gözlənilməsi
- ☐ Bərabərlik prinsipinin gözlənilməsi

405 Aşağıdakılardan hansı doğru deyil?

- ☐ Hər bir insanın təhsil almaq, sosial təminat və əmək hüququ vardır
- ☒ Şəxsi rifah və ictimai rifah ayrı-ayrılıqda götürülməlidir
- ☐ «İnsan potensialının inkişafı» prosesi ancaq onların sosial, mədəni, etnik, siyasi və vətəndaşlıq hüquqlarının reallaşdırılması yolu ilə həyata keçirilə bilər
- ☐ İnsan bir çox bacarıqlarını ancaq vətəndaşlıq və siyasi hüquqları çərçivəsində reallaşdırı bilər
- ☐ BMT-nin Baş assambleyası dekabr ayının 10-u 1948-ci ildə insan hüququ barədə Ümumi Bəyannamə qəbul etmişdir

406 Ümumi rifahın iqtisadi indeksinə daxil deyil:

- ☐ Mənzil təminatı
- ☒ Yanğından mühafizə
- ☐ Səhiyyə
- ☐ Təhsil
- ☐ Turizm və rekreasiya

407 Ekoloji siyasətin əsas istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədə çatmaq üçün vəzifə və prinsiplərə aid deyil:

- ☐ İnsanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin olduğu kimi qorunub saxlanması
- ☒ İnsanın həyat fəaliyyətini təmin edə biləcək ekosistemlərin və biomüxtəlifliyin təbii mühitinin yenilənməsi
- ☐ Ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması üçün iqtisadi və insan potensialının idarə edilməsinin müasir üsullarından istifadə edilməsi
- ☐ İndiki və gələcək nəsillərin rifahının yaxşılaşdırılmasını təmin edən, stimullaşdıran iqtisadi modellərin, texnologiyaların yaradılması və istifadəsi
- ☐ Eyni və müxtəlif nəsillərin nümayəndələri arasında təminatın ədalətlik prinsipləri əsasında həyata keçirilməsi

408 Mədəniyyətin effektivliyi hansı düsturla hesablanır?. Burada Q-həyat fəaliyyətinin keyfiyyəti, N-xərclər, T-vaxtdır.

- ☐ $F=Q-N+T$
- ☒ $F=Q/NT$
- ☐ $F=NQ/T$
- ☐ $F=NT/Q$
- ☐ $F=N+T-Q$

409 İnsanın həyat fəaliyyətinin keyfiyyəti:

- ☐ Həyat fəaliyyətinin yeni keyfiyyətinə nail olmağa yardım edən maddi və mənəvi dəyər normalarına sərf edilmiş vaxtdır
- ☒ Onun ictimai və fərdi tələbatları ödəmə qabiliyyəti səviyyəsi ilə müəyyən edilir
- ☐ Elm, təhsil, etika, idarəetmə, hüquq, texnologiyalar, istehsal və istehlakın inkişaf səviyyəsi ilə müəyyən edilir
- ☐ Təhsil, tərbiyə, elm, idarəetmə, texnologiya, istehsal, incəsənət, səhiyyə, ekologiya və digər sahələrə sərf edilən maliyyə və əmək xərcləridir

- ☐ Onun bilik, bacarıq, mütəşəkkillik, mənəviyyatlılıq və yaradıcı fəaliyyətinin səviyyəsi ilə müəyyən olunur

410 Cəmiyyətin mədəni səviyyəsi:

- ☐ Onun bilik, bacarıq, mütəşəkkillik, mənəviyyatlılıq və yaradıcı fəaliyyətinin səviyyəsi ilə müəyyən olunur
- ☒ Elm, təhsil, etika, idarəetmə, hüquq, texnologiyalar, istehsal və istehlakın inkişaf səviyyəsi ilə müəyyən edilir
- ☐ Həyat fəaliyyətinin yeni keyfiyyətinə nail olmağa yardım edən maddi və mənəvi dəyər normalarına sərf edilmiş vaxtdır
- ☐ Onun ictimai və fərdi tələbatları ödəmə qabiliyyəti səviyyəsi ilə müəyyən edilir
- ☐ Təhsil, tərbiyə, elm, idarəetmə, texnologiya, istehsal, incəsənət, səhiyyə, ekologiya və digər sahələrə sərf edilən maliyyə və əmək xərcləridir

411 İnsanın mədəni səviyyəsi:

- ☐ Təhsil, tərbiyə, elm, idarəetmə, texnologiya, istehsal, incəsənət, səhiyyə, ekologiya və digər sahələrə sərf edilən maliyyə və əmək xərcləridir
- ☒ Onun bilik, bacarıq, mütəşəkkillik, mənəviyyatlılıq və yaradıcı fəaliyyətinin səviyyəsi ilə müəyyən olunur
- ☐ Həyat fəaliyyətinin yeni keyfiyyətinə nail olmağa yardım edən maddi və mənəvi dəyər normalarına sərf edilmiş vaxtdır
- ☐ Onun ictimai və fərdi tələbatları ödəmə qabiliyyəti səviyyəsi ilə müəyyən edilir
- ☐ Elm, təhsil, etika, idarəetmə, hüquq, texnologiyalar, istehsal və istehlakın inkişaf səviyyəsi ilə müəyyən edilir

412 Həyat fəaliyyəti keyfiyyətinin artması, inkişafa sərf edilən vaxtın və xərclərin azaldılması aşağıdakılarla müəyyənləşir. Hansı doğru deyil?

- ☐ İntensiv faktorlar
- ☒ Şəxsiyyətin mədəniyyəti və onun yaxşı yemək istəyi
- ☐ Elm və yüksək texnologiyaların səviyyəsi
- ☐ Əmək mədəniyyəti bölüşdürmə münasibətləri
- ☐ Ümumi ictimai məhsul və milli gəlirin səviyyəsi

413 Həyat fəaliyyəti keyfiyyətinin artması, inkişafa sərf edilən vaxtın və xərclərin azaldılması bununla müəyyənləşmir?

- ☐ İstehlak mədəniyyəti
- ☒ İdarəetmənin struktur təkmilləşdirilməsi
- ☐ İctimai əməyin təşkili və stimullaşdırılması
- ☐ Dövlətin hüquqi və etik sisteminin effektivliyi
- ☐ Səhiyyə, ekologiya, fiziki hazırlıq, idmanın inkişaf səviyyəsi

414 İstehlak davranışı nədir?

- ☐ Dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri, xüsusi vəsaitlər sistemidir
- ☒ Əhali qruplarının istehlak prosesində qəbul etdiyi qərarların nəticəsidir
- ☐ Əhalinin zəruri olan ehtiyaclarının ödənilməsi prosesidir
- ☐ Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi göstəricisidir
- ☐ İşsizlik həcmnin işçi qüvvəsinə olan nisbəti kimi başa düşülür

415 İstehlakın struktur təhlili hansı normativlərə əsaslanır?

- ☐ İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddinin müəyyən olunması prinsipləri əsasında

- ☒ Ərzaq, qeyri-ərzaq, xidmət növləri üzrə ayrı-ayrı sahələrin məhsullarının istehlak həcmində xüsusi çəkisinə görə
- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri əsasında
- ☐ Əhalinin müxtəlif sosial risklərdən sığortalanmasının təşkili prosesində yaranan iqtisadi münasibətlər əsasında
- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsiplərinə əsasən

416 İstehlak formaca hansı xidmətlərə bölünür?

- ☐ Konsaltinq və maddi xidmətlər istehlakına
- ☒ Maddi və mənəvi xidmətlər istehlakına
- ☐ Konsaltinq və mənəvi xidmətlərə
- ☐ Lizing və mənəvi xidmətlərə
- ☐ Marketing və maddi xidmətlərə

417 Tələbatın formalaşmasına təsir edən normativ göstəricilər:

- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab
- ☒ Coğrafi-iqtisadi, iqtisadi, əhali və ekoloji amillər
- ☐ Məhsulların keyfiyyəti, çeşidi və texniki-iqtisadi göstəriciləri
- ☐ İqtisadi sistemin səmərəliliyi, sahə, müəssisə, regional xüsusiyyətlər, mülkiyyət formaları
- ☐ Sosial tənzimləmənin maliyyə əsasları

418 Sosial yardıma aid edilmir:

- ☐ Dotasiyalar
- ☒ Təqaüdlər
- ☐ Sosial transferlər
- ☐ Maliyyə yardımı
- ☐ Müxtəlif növ güzəştlər

419 Sosial transfertlərə aşağıdakı normativ göstəricilər aid olunur:

- ☐ Müvəqqəti sərbəst vəsaitlərin dövrüyyəindən gəlirlər
- ☒ Pensiyalar və yardımlar, sosial sığorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
- ☐ Sahibkarlıq fəaliyyətindən gəlirlər, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlər
- ☐ Əmək gəlirləri, sahibkarlıq fəaliyyətindən gəlirlər və sosial sığorta ödənişləri
- ☐ Maliyyə-kredit sistemi vasitəsilə əldə edilən gəlirlər

420 Sosial xidmətlərin növləri:

- ☐ Həyat şəraiti üçün normal şəraitin yaradılması, elmi-texniki inqilab, yaradıcı əməyin inkişaf etdirilməsi, ictimai münasibətlərin humanistləşdirilməsi prinsipləri
- ☒ Sosial-tibbi, psixoloji-pedoqoji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zamanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası və s.
- ☐ Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial mobillik, sosial nəzarət və s.
- ☐ Əmək haqqının və pensiya təminatının nisbətinin müəyyənləşdirilməsi, onun minimal səviyyəsi, normativdən artıq əmək stajına, xüsusi əmək şəraitinə görə əlavə ödəmələr şəklində həvəsləndirmə elementlərin istifadəsi
- ☐ İşsizliyə görə ödənişlər, dövlət büdcəsinə yığılan vergilər, məcburi dövlət sosial sığorta ödəmələri və xüsusi vəsaitlər

421 Sosial işin əsas vəzifələridir:

- ☐ Nəqd və nəqdsiz pul ödənişləri, natural mədaxil, pulsuz və güzəştli xidmətlər
- ☒ Sosial reklam və təbliğat, sosial layihələrin həyata keçirilməsi, sosial ekspertiza, sosial uyğunlaşma, sosial qulluq, sosial məillik, sosial nəzarət və s.
- ☐ Pensiylar və yardımlar, sosial sığorta ödənişləri, müxtəlif təyinatlı birdəfəlik kompensasiyalar, işsizlər və aztəminatlı əhali təbəqələrinə müavinətlərin verilməsi
- ☐ Zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya, əlillərin reabilitasiyası
- ☐ Sosial-tibbi, psixoloji-pedoloji, sosial-hüquqi, sosial-məişət, sosial-məsləhət, zəmanətli xidmətlərin məcmusu, sosial adaptasiya

422 Dünya təcrübəsində yoxsulluq həddinin müəyyən edilməsi metodları:

- ☐ Nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- ☒ Mütləq və nisbi yoxsulluq həddi
- ☐ Mütləq, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- ☐ Əsaslandırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi
- ☐ İstehlak standartlarına uyğunlaşdırılmış, nisbi və proqnozlaşdırılan yoxsulluq həddi

423 Əhali yığınının motivi:

- ☐ Əlavə gəlir olduqda
- ☒ Perspektiv istehsal və tələbat üçün vəsait toplamaq
- ☐ Xərclərə qənaət etmək və yığım
- ☐ Gəlirlər çox olduqda
- ☐ Xərcləmək bilmədikdə

424 Müasir vətəndaş cəmiyyəti neçə sektorlardan ibarətdir?

- ☐ 6.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 5.0

425 Qeyri-kommersiya fəaliyyətinin əsas istiqamətləri:

- ☐ Bank sektoru
- ☒ İctimai təşkilatlar
- ☐ Partiyalar
- ☐ Səhiyyə ocaqları
- ☐ Təhsil müəssisələr

426 Vençur investisiyalasması nədir?

- ☐ Təhsilin inkişafına kapital qoyuluşu
- ☒ Elmi layihələrin reallaşmasına qoyulan vəsait
- ☐ Elmin inkişafına qoyulan vəsait
- ☐ Elmin dövlət tərəfindən maliyyələşdirilməsi
- ☐ Elmi tədqiqatların qeyri-kommersiya üsulu ilə inkişafı

427 Təhsil sistemi islahatının kommunitar modeli nəyə əsaslanır?

- ☐ Təhsil alanların mədəni inkişafa arientasiyasına
- ☒ Təhsil seçimi azadlığına
- ☐ Xarici dillərin və yeni informasiya texnologiyalarının öyrənilməsinə
- ☐ İctimai həmrəyliyin dəyərliliyinə
- ☐ Şəxsi ləyaqət hissəsinə

428 Səhiyyədə səmərəliliyin iqtisadi aspektlərinə aiddir:

- ☐ Xəstəliklərin ilkin profilaktikası sağlam həyat tərz, risk amilləri ilə mübarizələrdir
- ☒ Ölkənin iqtisadiyyatına töhvəsini, ümumidaxili məhsul, milli gəlir və s. daxil olmaqla qiymətləndirilir
- ☐ Diagnostik tədqiqatların keyfiyyəti və nəticəliliyi, müalicəvi və profilaktik tədbirlərin keçirilməsi səciyyələndirilir
- ☐ İnsanın həyat keyfiyyəti və onun rifah halı, sosial zəmanətlərin reallaşdırılmasıdır
- ☐ İnsanların sağlamlığının mühafizəsi xidmətlərinin sosial və iqtisadi tənzimləyicilərinin aşkara çıxarılmasıdır

429 Risk amillərinin ikinci qrupuna aiddir:

- ☐ Cinayətin artımı, istehlak səbəti dəyərinin artması, əyləşliğin artım
- ☒ Cəmiyyətin təbəqələşməsi, pisləşən ekoloji vəziyyət, pisləşən əmək şəraiti
- ☐ Narkomaniyanın artımı
- ☐ Qidalanma problemi, işsizlərin artımı
- ☐ Sosial iqtisadi böhran

430 Sağlamlıq risk amillərinin III qrupu:

- ☐ İstehlak səbəti dəyərinin artması
- ☒ Siqaret çəkmək və əyləşliğin artımı
- ☐ İnkişaf etməmiş qanunvericilik
- ☐ Maliyyə vəsaitlərinin və ehtiyatların xərəcə axını
- ☐ Mühacirlərin, işsizlərin artımı

431 Mədəniyyət müəssisələrinin planları tərtib edilərkən hansı normativlərdən istifadə olunur?

- ☐ Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, cümlədən sosial-iqtisadi, demoqrafiya amilləri
- ☒ Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər
- ☐ İşlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, sosial-iqtisadi amillər
- ☐ Pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, demoqrafiya amilləri
- ☐ Mədəniyyət və Turizm Nazirliyinin məlumatları, o cümlədən sosial-iqtisadi amillər

432 Mənzil kommunal sektorunda qiymət əmələgəlmənin əsaslarına aiddir:

- ☐ Mənzilin keyfiyyəti
- ☒ Bazar qiyməti
- ☐ Maya dəyəri
- ☐ Alıcılıq qabiliyyəti
- ☐ Təminat səviyyəsi

433 Mədəniyyət müəssisələrinin planları tərtib edilərkən hansı normativlərdən istifadə olunur?

- ☐ Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, cümlədən sosial-iqtisadi, demoqrafiya amilləri
- ☒ Gəlirdən büdcəyə köçürülən normativlər, işlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər
- ☐ İşlərin və xidmətlərin növ və həcmi sahəsində dövlət sifarişləri, pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, sosial-iqtisadi amillər
- ☐ Pullu və pulsuz xidmətlərin həcmi üzrə rəqəmlər, demoqrafiya amilləri
- ☐ Mədəniyyət və Turizm Nazirliyinin məlumatları, o cümlədən sosial-iqtisadi amillər

434 Təbii inhisarların alt sahələrinə aiddir:

- ☐ Yüngül sənaye sahələri
- ☒ İnfrastruktur sahələri
- ☐ İstehsal sahələri
- ☐ Qeyri-istehsal sahələri
- ☐ Neft sənayesi sahələri

435 Mədəniyyətin effektivlik formulu:

- ☐ Parametrlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, insanın və cəmiyyətin mədəni səviyyəsi, həyat fəaliyyəti keyfiyyətinin ölçü vahidinin yaradılması üçün ümumi sosiokulturoloji tədqiqatların aparılması tələb olunur
- ☒ Parametrlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, insanın və cəmiyyətin mədəni səviyyəsi, həyat fəaliyyəti keyfiyyətinin ölçü vahidinin yaradılması üçün xüsusi sosiokulturoloji tədqiqatların aparılması tələb olunur
- ☐ Parametrlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, insanın və cəmiyyətin mədəni səviyyəsi, həyat fəaliyyəti keyfiyyətinin ölçü vahidinin yaradılması üçün xüsusi sosial tədqiqatların aparılması tələb olunur
- ☐ Parametrlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, insanın və cəmiyyətin mədəni səviyyəsi, həyat fəaliyyəti keyfiyyətinin ölçü vahidinin yaradılması üçün xüsusi kulturoloji tədqiqatların aparılması tələb olunur
- ☐ Parametrlərinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, insanın və cəmiyyətin mədəni səviyyəsi, həyat fəaliyyəti keyfiyyətinin ölçü vahidinin yaradılması üçün xüsusi proqramların hazırlanması tələb olunur

436 Rifah haqqında hansı doğru deyil?

- ☐ Rifah - əmək məhsuldarlığı, faydalı iş əmsalı və mədəniyyətin entropiya səviyyəsindən daha çox asılıdır
- ☒ Rifah mədəni insanın şüurlu tələbatı olmaqla, bilik, bacarıq, mütəşəkkillik və pozitiv mənəviyyət səviyyəsi ilə müəyyənləşir
- ☐ Rifah müasir dövlət və cəmiyyətlərin mədəniyyət effektivliyi, eləcə də inkişaf səviyyəsi haqqında fikir söyləməyə imkan verən əsas göstəricidir
- ☐ Rifah əhalinin zəruri ruhi və maddi nemətlərlə - insan həyatını təmin edən predmet, xidmət və şəraitlə təmin olunmasıdır
- ☐ Rifah, müəyyən dövr ərzində yaradılmış nemət, xidmət və predmetlərin dəyərinin qiymətləndirilməsi ilə ölçülür

437 Məhsul vahidi istehsalına sərf olunan zamanın miqdarı ilə ölçülür:

- ☐ Yaradıcı (qurucu) əmək
- ☒ Əmək məhsuldarlığı
- ☐ Sərf olunmuş ümumi enerji
- ☐ Sərf olunmuş faydalı enerji
- ☐ Sosial-mədəni entropiya

438 Mədəniyyətin faydalı iş əmsalı:

- ☐ Fəaliyyət prosesində sərf olunan ümumi enerji miqdarı ilə işlənən faydalı enerjinin nisbəti ilə müəyyən edilir

- ☒ Fəaliyyət prosesində işlənən faydalı enerji ilə sərf olunan ümumi enerji miqdarının nisbəti ilə müəyyən edilir
- ☐ Fəaliyyət prosesində işlənən faydalı enerji ilə sərf olunan ümumi enerji miqdarının fərqi ilə müəyyən edilir
- ☐ Fəaliyyət prosesində işlənən faydalı enerji ilə sərf olunan ümumi enerji miqdarının cəmi ilə müəyyən edilir
- ☐ Fəaliyyət prosesində işlənən faydalı enerji ilə sərf olunan ümumi enerji miqdarının hasili ilə müəyyən edilir

439 Mədəniyyətin entropiyası:

- ☐ Sərf edilmiş faydalı enerji çıxışın sərf edilmiş ümumi enerji
- ☒ Sərf edilmiş ümumi enerji çıxışın sərf edilmiş faydalı enerji
- ☐ Sərf edilmiş faydalı enerji bölünün sərf edilmiş ümumi enerji
- ☐ Sərf edilmiş ümumi enerji ilə sərf edilmiş faydalı enerjinin cəmi
- ☐ Sərf edilmiş ümumi enerji bölünün sərf edilmiş faydalı enerji

440 Kulturologiyada bir sistem olan konkret lokal mədəniyyətin tam və ya onun bir hissəsinin deqradasiyası:

- ☐ İqtisadi entropiya
- ☒ Sosial-mədəni entropiya
- ☐ Mədəni entropiya
- ☐ Sosial entropiya
- ☐ Sosial-iqtisadi entropiya

441 Mədəni insanın formuluna daxil deyil:

- ☐ Yaradıcı fəaliyyət
- ☒ İdarəetmə
- ☐ Bilik
- ☐ Mütəşəkkillik
- ☐ Mənəviyyət

442 Əsas intellektual keyfiyyət tipi deyil:

- ☐ Ağılsız
- ☒ İstedadlı
- ☐ Ağillı
- ☐ Təhsilli
- ☐ Yaradıcı

443 Ağillı, xeyirxah və təhsilli bərabərdir:

- ☐ Sivil eqoist
- ☒ Mədəniyyətin daha yüksək pilləsi
- ☐ Pozitiv uyğunluq
- ☐ Mədəniyyəti yaradan, elitar ziyalılıq nümayəndəsi
- ☐ Humanist, pozitiv, amma zəif

444 Şəxsi mədəniyyətə təsir faktorları deyil:

- ☐ İrsi keyfiyyətlər
- ☒ Səhiyyə
- ☐ Təhsil
- ☐ Ailə tərbiyəsi

- ☐ Kollektiv və mühitin sosial mühiti

445 Mənzil kommunal təsərrüfatına daxil olan ali sahə:

- ☐ Yaşıllaşdırma və tariflər
☒ Yaşıllaşdırma
☐ Artım tempi
☐ Xammal
☐ Tariflər

446 Mənzilin keyfiyyət göstəriciləri:

- ☐ Mənzil sahəsi
☒ Sosial obyektlər
☐ Tikinti sahəsi
☐ Mənzil bazarı
☐ İqtisadi quruluş

447 Mənzil tikintisi nə ilə müəyyənləşir?

- ☐ Kompleks təsərrüfat ilə
☒ Mənzil bazarı ilə
☐ Tikinti materialları ilə
☐ Kommunal təsərrüfatı ilə
☐ Mənzil təsərrüfatı ilə

448 Beynəlxalq turizm xidmətlərinə aiddir:

- ☐ Rəqabət qabiliyyətli mühitin yaradılması
☒ Dövlətin milli sərhədlərindən kənarda həyata keçirilən səyahətlər
☐ Sahibkarlıq fəaliyyətinin səmərəli təşkili
☐ Hər hansı bir ölkənin daxili və onun sərhədlərindən kənarda təşkil olunan səyahətlər
☐ Milli turizm siyasətinin beynəlxalq səviyyədə davamıdır

449 Turizmdə iqtisadi səmərəlilik göstəricilərinə aiddir:

- ☐ Turizmin ekoloji istiqamətləndirilməsi
☒ Dövlət miqyasında turizm firmalarının istehsal-xidmət və region əhalisinin turist xidmətlərinin təşkilində mənfəətin əldə olunmasını bildirir
☐ Turizm bazarının segmentləşməsi
☐ Mehmanxanaların xidmət standartlarına uyğunluğunun təyin olunması
☐ Marketing tədqiqatları, biznes planların əsaslandırılması

450 Turist rayonu hansı göstəricilərə malik olmalıdır?

- ☐ Turizmin inkişafına demoqrafik amillərin təsiri olmalı
☒ Turist maraqlarına malik obyektlərə malik olmalı
☐ Gömrük güzəştlərinə malik olmalı
☐ Rayonlaşmanın prinsiplərinə uyğun olmalı
☐ İctimai-təşkilatı struktura malik olmalı

451 İqtisadi təhlilin aparılmasının mərhələsi deyil:

- ☐ Şirkətin davamlı işləməsi üçün təkliflərin verilməsi və təkliflərin reallaşdırılmasına nəzarət
- ☒ Göstəricilərin hesablanması və dəyişdirilməsi
- ☐ İqtisadi təhlilin proqramının hazırlanması
- ☐ Təhlil üçün tələb olunan məlumatların seçilməsi və yoxlanılması
- ☐ Göstəricilərin analitik işlənməsi və müqayisəsi

452 Nəzarət funksiyasına aid deyil:

- ☐ Nəzarət, həmçinin uğurlu fəaliyyət üçün işçilərin stimullaşdırılması və ya əksinə, uğursuz fəaliyyət üçün onların cəzalandırılması üçün də istifadə oluna bilər
- ☒ Göstəricilərin analitik işlənməsi və müqayisəsi
- ☐ Təşkilatın öz məqsədlərinə çatmasının təmin edilməsi
- ☐ Nəzarət prosesi standartlar qoyulmasından, faktiki əldə olunmuş nəticələrin bu standartlarla ölçülməsindən və lazım gələrsə düzəlişlər aparılması
- ☐ Nəzarət qarşıya çıxan problemlərin aşkar edilməsi və həll edilməsi

453 Nəzarətin neçə əsas növü vardır?

- ☐ 5.0
- ☒ 3.0
- ☐ 2.0
- ☐ 4.0
- ☐ 6.0

454 İlkin nəzarət:

- ☐ Bu nəzarət dolayı yolla olur
- ☒ Müəyyən siyasət, üsul və qaydalar formasında həyata keçirilir
- ☐ Bu nəzarət texnoloji proseslərə şamil edilir
- ☐ İşin getdiyi müddətdə və adətən fəhlənin işinə rəislər tərəfindən nəzarət formasında həyata keçirilir
- ☐ Bu nəzarət işçi personala şamil edilir

455 Cari nəzarət:

- ☐ Müəyyən siyasət, üsul və qaydalar formasında həyata keçirilir
- ☒ İşin getdiyi müddətdə və adətən fəhlənin işinə rəislər tərəfindən nəzarət formasında həyata keçirilir
- ☐ Standartlar hazırlanır, layihələr təsdiqlənir, norma və normativlər müəyyənləşdirilir
- ☐ Bu nəzarət işçi personala şamil edilir
- ☐ Bu nəzarət dolayı yolla olur

456 İş qurtardıqdan sonra və ya ona ayrılan vaxt qurtarandan sonra baş verir:

- ☐ Standart nəzarət
- ☒ Yekun nəzarət
- ☐ Cari nəzarət
- ☐ İlkin nəzarət
- ☐ Son nəzarət

457 Enerji resursları deyil:

- ☐ İstilik enerjisi
- ☒ Boru təhcizəti
- ☐ Neft və neft əhsulları
- ☐ Qaz təhcizəti
- ☐ Elektrik enerjisi

458 Enerji resurslarından səmərəli və qənaətlə istifadə etmək məqsədilə onların istehsalı, emalı, çevrilməsi, nəqli, saxlanılması, uçuotu və istehlakı proseslərinin hüquqi, təşkilati və maliyyə-iqtisadi tənzimlənməsi yolu ilə həyata keçirilən dövlət siyasəti:

- ☐ Enerji məhsulları siyasəti
- ☒ Enerjiyə qənaət siyasəti
- ☐ Enerjiyə ilkin nəzarət siyasəti
- ☐ Enerjiyə cari nəzarət siyasəti
- ☐ Enerji resursları siyasəti

459 Texnika və texnoloqiyanın inkişafının müasir mərhələsində ətraf mühitə texnoqen təsirin azalması şərti ilə enerji resurslarından iqtisadi cəhətdən daha çox fayda ilə istifadə edilməsi:

- ☐ Enerji resurslarından müntəzəm istifadə
- ☒ Enerji resurslarından səmərəli istifadə
- ☐ Enerji resurslarından qənaətli istifadə
- ☐ Enerji resurslarından az istifadə
- ☐ Enerji resurslarından məhdud istifadə

460 Konkret istehsal, məhsul, iş və xidmət üçün istifadə edilən enerji resurslarının reqlamentləşdirilmiş miqdarı:

- ☐ Enerji resurslarından istifadə normaları
- ☒ Enerji resurslarının istehlakı normativləri
- ☐ Enerjiyədən istifadə normativləri
- ☐ Enerji resursları normativləri
- ☐ Enerji resurslarının istehlakı normaları

461 Bərpa olunan enerji mənbələri deyil:

- ☐ Yerli istilik axınları
- ☒ Neft
- ☐ Günəş
- ☐ Külək
- ☐ Dəniz

462 ABŞ Prezidenti C. Kennedinin 15 mart 1962-ci ildə "İstehlakçıların hüquqlarının müdafiəsinə dair qəbul etdiyi bəyanatda hansı məsələ yox idi?

- ☐ Eşidilmək hüququ
- ☒ Sağlamlıq hüququ
- ☐ Seçim etmək hüququ
- ☐ Təhlükəsizlik hüququ
- ☐ Məlumat almaq hüququ

463 1975-ci ildə Avropa Birliyi "İstehlakçıların hüquqlarının tanınması" haqqında regional sənəd qəbul edib.

Sənəddə bu hüquq yoxdur::

- ☐ İstehlakçının təhsil və məlumat hüququ
- ☒ İstehlakçının istirahət etmək hüququ
- ☐ İstehlakçıların sağlamlığının və təhlükəsizliyinin müdafiəsi hüququ
- ☐ İstehlakçıların iqtisadi maraqlarının müdafiəsi hüququ
- ☐ İstehlakçıya dəyən zərərin ödənilməsi hüququ

464 1985 –ci ildə BMT “İstehlakçıların hüquqlarının müdafiəsinə dair” Rəhbər Prinsiplər qəbul etdi. Bu Prinsiplərdə hansı hüquqlar təsbit olunmamışdır?

- ☐ Məlumat almaq hüququ
- ☒ Tələbatların ödənilməsi hüququ
- ☐ Əlverişli ətraf mühitdə yaşamaq hüququ
- ☐ Seçim etmək hüququ
- ☐ Təhlükəsizlik hüququ

465 Ticarət və ictimai iəşədə özəlləşmənin əsas xüsusiyyətləri

- ☐ İcarəyə
- ☒ Bütövlükdə
- ☐ Satmaq yolu ilə
- ☐ Hissə-hissə
- ☐ Pulsuz

466 Şüurun qidası deyil:

- ☐ İnformasiya
- ☒ İncəsənət
- ☐ Təhsil
- ☐ Elm
- ☐ Maarif

467 Hisslərin qidası deyil:

- ☐ İncəsənət
- ☒ İdrak
- ☐ Məhəbbət
- ☐ Dostluq
- ☐ İnam

468 Azərbaycanda 1 aprel 2012-ci il tarixə olan statistikaya əsasən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği neçə manatdır?

- ☐ 160 manat
- ☒ 166 manat
- ☐ 172 manat
- ☐ 162 manat
- ☐ 156 manat

469 Mədəniyyətin inkişafının obyektiv-tarixi amillərinə aid deyil:

- ☐ Mədəni mübadilə
- ☒ Maddi şərait
- ☐ Təbii-coğrafi şərait
- ☐ Genetik kod
- ☐ Sosial mühit

470 Sosial normativ nə ilə müəyyən olunur?

- ☐ Sosial hüquqla
- ☒ Maliyyə imkanları ilə
- ☐ Vergi dərəcələri ilə
- ☐ İqtisadiyyatın inkişafı ilə
- ☐ Sosial vəziyyətlə

471 Maliyyə normalarına aid deyil:

- ☐ Ailənin imkanları
- ☒ Sosial müdafiə
- ☐ Ailənin gəlirləri
- ☐ Müxtəlif təşkilatlar tərəfindən verilən vəsait
- ☐ Ailənin kredit vəsaitləri

472 Vergi haqqında qeyd olunanlardan hansı səhfdir?

- ☐ Aztəminatlı ailələrdən vergi tutulmur
- ☒ Gəliri az olan hüquqi şəxslərdən vergi tutulmur
- ☐ Vergi mahiyyət etibarilə iqtisadi və sosial yönlü mexanizmdir
- ☐ Mənfəət vergisi norması çox olduqda sahibkara və şəxsi gəlirlərin artımına ziyan vurur
- ☐ Əmək haqqısı minimum olan işçilərdən vergi tutulmur

473 Sosial sahələr təşkilati quruluş kimi hansı modellə tənzimlənir?

- ☐ Elmi-normativ
- ☒ Məqsədli-normativ
- ☐ Sosial-normativ
- ☐ İqtisadi-normativ
- ☐ Normativ-idarəetmə

474 Sosial sahələrin idarə edilməsinin təşkilati quruluşu necə tənzimlənir?

- ☐ Dövlət tərəfindən
- ☒ Birbaşa və dolay
- ☐ Dolay
- ☐ Birbaşa
- ☐ Qarşılıqlı əlaqədə

475 Dövlət işsizlərə aşağıdakı zəmanətləri verir. Hansı səhfdir?:

- ☐ Müvafiq icra hakimiyyəti orqanının vasitəçiliyi ilə işin seçilməsi və işə düzəltməyə köməklik göstərilməsinə
- ☒ Ödənişsiz ictimai işlərdə iştirak etmək imkanının yaradılmasına
- ☐ Məşğulluq növünün, müxtəlif əmək rejimli işin sərbəst seçilməsinə

- ☐ İşdən əsassız çıxarılmaların, və ya işə qəbuldan əsassız imtina olunanların Əmək Məcələsinə müvafiq olaraq hüquqi müdafiəsinə
- ☐ İşsiz statusu alanlar üçün işsizliyə görə müavinətin ödənilməsinə

476 İşsizlər kim hesab olunur?

- ☐ Özlərindən asılı olmayan səbəblər üzündən işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfindən münasib iş təklifini almayan, əmək qabiliyyətli yaşda olmayan vətəndaşlar
- ☒ Özlərindən asılı olmayan səbəblər üzündən işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfindən münasib iş təklifini almayan, əmək qabiliyyətli yaşda olan vətəndaşlar
- ☐ Özlərindən asılı olmayan səbəblər üzündən işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olmayan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfindən münasib iş təklifini almayan, əmək qabiliyyətli yaşda olan vətəndaşlar
- ☐ Özlərindən asılı olan səbəblər üzündən işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfindən münasib iş təklifini almayan, əmək qabiliyyətli yaşda olan vətəndaşlar
- ☐ Özlərindən asılı olmayan səbəblər üzündən işə və ya qazanca sahib olmayan, dövlət məşğulluq xidmətində iş axtaran və ya işləməyə hazır və qadir olan şəxslər kimi qeydiyyatdan keçən və bu xidmət tərəfindən münasib iş təklifini alan, əmək qabiliyyətli yaşda olan vətəndaşlar

477 İctimai işlər hesab olunmur:

- ☐ Yükləmə-boşaltma işləri
- ☒ Şəxsi tikinti işləri
- ☐ Ərazilərin abadlaşdırılması
- ☐ Yaşayış obyektlərində müxtəlif növ işlər
- ☐ Xəstəxanalarda müxtəlif növ işlər

478 Ehtiyac meyarı nə deməkdir?

- ☐ Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsindən kənar hər il üçün təsdiq olunan həddir
- ☒ Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir
- ☐ Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış mühitindən asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir
- ☐ Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər ay üçün təsdiq olunan həddir
- ☐ Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olmayaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan həddir

479 Sosial yardım hansı müddətə təyin edilir?

- ☐ 3 ay müddətinə
- ☒ 1 il müddətinə
- ☐ 2 il müddətinə
- ☐ 1,5 il müddətinə
- ☐ 6 ay müddətinə

480 Sosial yardımın təyin olunması zamanı ailə tərkibində nəzərə alınmayan şəxslər kimlərdir?

- ☐ Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları
- ☒ Təhsil alanlar

- ☐ Tam dövlət təminatında olan şəxslər
- ☐ Müddətli həqiqi hərbi xidmətdə olan şəxslər
- ☐ Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər

481 Sahibkarlığın inkişafının tənzimlənməsinin əsas istiqamətlərinə aiddir:

- ☐ Strateji planlaşma
- ☒ Maliyyə vergi mexanizmi
- ☐ Təşkilati quruluş
- ☐ İnvestisiya qoyuluşu
- ☐ Marketing planlaşması

482 Pul müavinətlərinin hansı növləri vardır?

- ☐ Sosial sığorta üzrə, universal və yardımlar
- ☒ Sosial sığorta üzrə, universal və sosial müavinətlər
- ☐ Univevsal və sosial müavinətlər
- ☐ Sosial sığorta üzrə və sosial müavinətlər
- ☐ Sosial sığorta və universal müavinətlər

483 Aztəminatlı əhali qrupunun dəstəklənməsi siyasəti aşağıdakıları nəzərdə tutur:

- ☐ Pul-kredit sistemi
- ☒ Təqaud sistemi, sosial müdafiə təminatı
- ☐ Vergi siyasəti
- ☐ Büdcə sisteminin islahat proqramı
- ☐ Gömrük siyasəti

484 Müavinət nədir və nə vaxt verilir?

- ☐ Müəyyən əmək fəaliyyəti sahələrində təyin olunmuş iş stajına çatdıqdan sonra aybaay verilən zəmanətli pul ödəmələridir
- ☒ İşdə müvəqqəti fasilə yarandıqda, müəyyən hallarda əlavə xərcləri təminatlandırmaq ehtiyacı yarandıqda verilən zəmanətli pul ödəmələridir
- ☐ Əmək qabiliyyətini itirmiş vətəndaşlara, onların sığorta pensiyası hüququ olmadıqda verilir
- ☐ Vətəndaşlara qocaldıqda, əmək qabiliyyətini tam, yaxud qismən itirdikdə verilir
- ☐ Ailə başçısının itirildiyinə görə verilən pul ödəmələridir

485 Ev təsərrüfatının sosial-iqtisadi rolu:

- ☐ İnteqrasiyanı azaldır
- ☒ Ərzaq bölgüsü yaradır
- ☐ İş yerləri təmin edir
- ☐ İstehlakı formalaşdırır
- ☐ Əhəlinin məskunlaşmasını təmin edir

486 Təhsil siyasəti prinsiplərinə aid deyildir:

- ☐ Təhsilin dünyəvi xarakteri
- ☒ Elitar təhsil sistemi
- ☐ Hüquq bərabərliyi
- ☐ Humanizm

- ☐ Təhsildə azadlıq və plüralizm

487 Səhiyyədə maliyyə mənbəyinin hansı aparıcıdır?

- ☐ Xarici maliyyələşmə
☒ Dövlət maliyyələşməsi
☐ Özünü maliyyələşdirmə
☐ Müəssisə maliyyəsi
☐ Bələdiyyə xərcləri

488 Ahıl şəxs kim hesab olunur?

- ☐ 60 yaşlı insanlar
☒ 70 yaşlı insanlar
☐ 66 yaşlı insanlar
☐ 63 yaşlı insanlar
☐ 65 yaşlı insanlar

489 Sosial işçilərin cəmiyyətə yönələn öhdəliklərinə daxil deyil:

- ☐ Sosial işçilər bütün qanunların qəbul olunmasında yaxından iştirak etməlidir
☒ Sosial işçilər sosial problemlər çərçivəsində ictimaiyyətin maarifləndirilməsində yaxından iştirak etməlidir
☐ Sosial işçilər cəmiyyətin ümumi rifahını önə çəkməlidir
☐ Sosial işçilər sosial siyasətin və qurumların formalaşdırılmasında ictimaiyyətin rəşional iştirakını dəstəkləməlidir
☐ Sosial işçilər sosial qanunların qəbul olunmasında yaxından iştirak etməlidir

490 İctimai istehlak fondları deyil:

- ☐ Cəmiyyətin sosial inkişafına və əhəlinin sosial müdafiəsinə yönəldilən vəsaitlər
☒ Sahibkarların vəsaiti
☐ Bütün səviyyəli büdcələr
☐ Büdcədən kənar fondlar
☐ Müəssisələrin vəsaitindən sosial infrastrukturaya yönəldilən vəsaitlər

491 İstehlakla bağlı olmayan xərclər:

- ☐ Bank hesabındakı vəsaitlər
☒ Sığorta üzrə ödənişlər
☐ İnvestisiya
☐ Xarici valyutaların alınması xərcləri
☐ Qiymətli kağızların alınması xərcləri

492 Millətlər Liqası uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsini nə vaxt qəbul etmişdir?

- ☐ 1923-cü ildə
☒ 1924-cü ildə
☐ 1922-ci ildə
☐ 1927-ci ildə
☐ 1920-ci ildə

493 Beynəlxalq Əmək Təşkilatı tərəfindən işə qəbul üçün minimal yaş həddinə dair 138 sayılı saziş nə vaxt qəbul edilmişdir?

- ☐ 1977-ci ildə
- ☒ 1973-cü ildə
- ☐ 1974-cü ildə
- ☐ 1976-cı ildə
- ☐ 1975-ci ildə

494 BMT Baş Məclisi tərəfindən Uşaq hüquqları Konvensiyasının iki Fakultativ Protokolu neçənci ildə qəbul edilmişdir?

- ☐ 2002-ci ildə
- ☒ 2000-ci ildə
- ☐ 2001-ci ildə
- ☐ 2004-cü ildə
- ☐ 2003-cü ildə

495 Tariflərin tənzimlənməsi zamanı aşağıdakı əsas şərt deyil:

- ☐ Tariflərin məqsədəuyğun sabitliyinin təmin edilməsi
- ☒ Dempinqə imkan vermək üçün tariflərin aşağıdan məhdudlaşdırılması
- ☐ İnflyasiyanın artmasına imkan verməmək üçün tariflərin ümumi səviyyəsinə nəzarət
- ☐ Potensial istehlakçıların əlverişli xidmətlərlə təmin olunması məqsədilə tariflərin maksimum səviyyədə nizamlanması
- ☐ Bazarda qiymət şəffaflığının təmin edilməsi

496 Sosial ədalət dedikdə hansı nəzərdə tutulmur:

- ☐ Həmrəy olmaq
- ☒ Müxtəlifliyə yol verməmək
- ☐ Ayrışdırılış qarşı mübarizə
- ☐ Resursları bərabər bölmək
- ☐ Ədalətsiz siyasi məsələlərə və hərəkətlərə qarşı mübarizə

497 İnsan Hüquqları və İnsan Ləyaqəti dedikdə hansı nəzərdə tutulmur:

- ☐ Hər bir insana şəxsiyyət kimi yanaşmaq
- ☒ Hər bir insana ümumi qaydada yanaşmaq
- ☐ Öz müqəddəratını təyin etməyə, hüquqa hörmət etmək
- ☐ Güclü cəhətləri müəyyənləşdirmək və inkişaf etdirmək
- ☐ Hər bir müştəriyə tam bir məhfum kimi davranmaq

498 Məşhur sosioloq E. Giddins müasir Qərbi cəmiyyətlərində aşağıdakı əsas siniflərin olduğunu qeyd edirdi. Hansı doğru deyil?

- ☐ Kəndlilər sinfi
- ☒ Yoxsullar sinfi
- ☐ Yüksək sinif
- ☐ Orta sinif
- ☐ Fəhlə sinfi

499 Sosial struktur novlərinə aid deyil:

- ☐ Təsadufi xarakterli struktur
- ☒ Qeyri-formal struktur
- ☐ İdeal struktur
- ☐ Normativ struktur
- ☐ Təşkilati struktur

500 Aparılan tədqiqat ucun vacib olan hər hansı bir və ya bir necə ümumi əlamətlərə görə qruplaşan insanların ixtiyari birliyi:

- ☐ Referent qrup
- ☐ Qeyri-formal qrup
- ☐ Real qrup
- ☐ Formal qrup
- ☒ Şərti qrup